


AZƏRBAYCAN DİLİ

METODİK VƏSAİT

2

dövlət dili



AYVİNE

Rafiq İsmayılov
Ülkər Nurullayeva
Aynur Rüstəmova

Ümumtəhsil məktəblərinin

2-ci sinfi üçün

Azərbaycan dili (dövlət dili)
fənni üzrə dərsliyin

METODİK VƏSAİTİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi
artitrm2017@gmail.com və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

LAR
ARTITRM

MÜNDƏRİCAT

GİRİŞ 4–30

BİRİNCİ YARIMİL

I BÖLMƏ. AİLƏ VƏ MƏKTƏB

Bölmənin icmalı	31
• 1-ci dərs. Bizim ev	32
• 2-ci dərs. A və N hərfləri.....	33
• 3-ci dərs. Məktəb bazarlığı	34
• 4-cü dərs. Ə və L hərfləri	35
• 5-ci dərs. İki alma	36
• 6-ci dərs. I, İ və M hərfləri	37
• 7-ci dərs. Ərköyün siçan balası	38
• 8-ci dərs. T və B hərfləri	39
• 9-cu dərs. Ümumiləşdirici təkrar	40

II BÖLMƏ. ANA VƏTƏN

Bölmənin icmalı	41
• 1-ci dərs. Vətən nədir	42
• 2-ci dərs. R və D hərfləri	43
• 3-cü dərs. Novruz bayramı	44
• 4-cü dərs. S, Ş və K hərfləri.....	45
• 5-ci dərs. Meymun balası	46
• 6-ci dərs. Y, O və Ö hərfləri	47
• 7-ci dərs. Ümumiləşdirici təkrar	48

III BÖLMƏ. HEYVANLAR VƏ QUŞLAR

Bölmənin icmalı	49
• 1-ci dərs. Heyvanlar necə qorunurlar	50
• 2-ci dərs. P, U və Ü hərfləri	51
• 3-cü dərs. Arıların qəzəbi	52
• 4-cü dərs. V və E hərfləri	53
• 5-ci dərs. Ördək balası və cücə	54
• 6-ci dərs. G, Ğ və Z hərfləri.....	55
• 7-ci dərs. Ümumiləşdirici təkrar	56

IV BÖLMƏ. NAĞILLAR ALƏMİNDE

Bölmənin icmalı	57
• 1-ci dərs. Çil toyuq və siçan balaları	58
• 2-ci dərs. C, Ç və Q hərfləri	59
• 3-cü dərs. Tülük və Leylək	60
• 4-cü dərs. H və X hərfləri.....	61
• 5-ci dərs. İtlə insan necə dost oldu	62
• 6-ci dərs. F və J hərfləri	63
• 7-ci dərs. Ümumiləşdirici təkrar	64

LAYİHƏ

İKİNCİ YARIMİL

V BÖLMƏ. YAXŞI NƏDİR, PİS NƏDİR

Bölmənin icmali	65
• 1-ci dərs. Yaxşı nədir, pis nədir	66
• 2-ci dərs. Əqrəb və Qurbağa	68
• 3-cü dərs. Xəbərlik (şəxs) şəkilçiləri	69
• 4-cü dərs. Yaxşılıq	70
• 5-ci dərs. Şəkilçilərin variantları	71
• 6-ci dərs. Hamidan qəşəng	72
• 7-ci dərs. Mənsubiyyət şəkilçiləri	73
• 8-ci dərs. Ümumiləşdirici təkrar	74

VI BÖLMƏ. ŞEİRLƏR

Bölmənin icmali	75
• 1-ci dərs. Bənd, misra, qafiyə	76
• 2-ci dərs. Əvəz istəməz	78
• 3-cü dərs. Cümlədə söz sırası	79
• 4-cü dərs. Hesab	80
• 5-ci dərs. Sual cümlələri	81
• 6-ci dərs. Yaşar sənət seçir	82
• 7-ci dərs. Şəkilçilər	83
• 8-ci dərs. Ümumiləşdirici təkrar	84

VII BÖLMƏ. TƏBİƏTİN SİRLƏRİ

Bölmənin icmali	85
• 1-ci dərs. Tapmacalar	86
• 2-ci dərs. Dörd arzu	88
• 3-cü dərs. Hərəkətin zamanı	89
• 4-cü dərs. Göbələk	90
• 5-ci dərs. Feilin şəxsə görə dəyişməsi	91
• 6-ci dərs. Göydən qoz yağır	92
• 7-ci dərs. Feilin şəxsə və zamana görə dəyişməsi	93
• 8-ci dərs. Ümumiləşdirici təkrar	94

VIII BÖLMƏ. SAĞLAM HƏYAT


Bölmənin icmali	95
• 1-ci dərs. Sağlam həyat	96
• 2-ci dərs. Məstan və dişlər pərisi	98
• 3-cü dərs. Qoşmalar	99
• 4-cü dərs. Gün rejimi	100
• 5-ci dərs. Mauqli	102
• 6-ci dərs. Ümumiləşdirici təkrar	104

LAYİHƏ

GİRİŞ

1. Dilin tədrisində kommunikativ yanaşma

Müasir dövrdə orta məktəblərdə dil, əsasən, sosial hadisə – insanlar arasında ünsiyyət vasitəsi kimi tədris olunur. Ünsiyyət dedikdə informasiya almaq və informasiya ötürmək prosesi nəzərdə tutulur. Bu proses dörd nitq bacarığı əsasında reallaşır: dinləmə, oxu (informasiyanın qəbul edilməsi – reseptiv nitq), danışma, yazı (informasiyanın ötürülməsi – ekspressiv nitq). Bu bacarıqlardan ikisi (dinləmə və danışma) şifahi, digər ikisi (oxu və yazı) yazılı nitq bacarıqlarıdır. Dil tədrisinin əsasını təşkil edən ünsiyyət prosesini aşağıdakı sxem şəklində ifadə etmək olar:



İstənilən sosial fenomen müəyyən qaydalar, normalar əsasında təzahür edir. Nitqi tənzimləyən normalar dilin təbiətindən doğan və dilçilikdə təsbit olunan qaydalardır. Belə ki, hər bir dil insanlar arasında ünsiyyətə xidmət edən fonetik, leksik, qrammatik vasitələr sistemidir. Müəyyən bir dildə ünsiyyət qurmaq üçün nitqdə həmin dilin linquistik qaydalarını tətbiq etmək lazımlı gəlir. Bəs kommunikativ yanaşmada dil qaydaları necə tədris olunmalıdır? Bu, təhsilalan üçün tədris olunan dilin hansı statusa malik olmasından asılıdır:

- ana dili (doğma dil);
- xarici dil;
- ikinci dil*;
- dövlət dili.

Tədris olunan dilin statusundan asılı olmayaraq kommunikativ yanaşma hər yerdə təxminən eyni tədris metodikalarını diktə edir. Fərq yalnız nitq bacarıqları və dil qaydalarının mənimsədilməsi səviyyəsində özünü göstərə bilər.

Tədrisin yeni başlandığı dövrdə bu fərq daha bariz təzahür edir. Belə ki, dilin ana dili kimi tədrisinə başlayarkən təhsilalanın müəyyən şifahi nitq bacarıqlarına malik olduğu nəzərə alınır. Bu amil ilkin oxu və yazı bacarıqlarının daha tez formallaşdırılmasına imkan yaradır. Uşaqlarda doğma dildə ilkin nitq bacarıqlarının formallaşması təbii (empirik) şəkildə, formal tədris prosesi olmadan baş verir. Sözsüz ki, bu bacarıqların səviyyəsi və inkişafın intensivliyi ailə ortamından və məktəböncəsi təlimdən xeyli dərəcədə asılı olur. Dilin xarici dil və ya ikinci dil kimi tədrisində isə təbii ünsiyyət mühitinin köməyinə bel bağlamaq olmur.

*Dilin ikinci dil kimi tədrisi, əsasən, konstitusiyasında bir neçə dövlət dili təsbit olunmuş ölkələrə (məsələn, Sinqapur) aiddir.

2. Azərbaycan dilinin dövlət dili kimi tədrisi

Bu dərslik təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisini nəzərdə tutur. Azərbaycan vətəndaşlarının dövlət dilini bilməsi Azərbaycan Respublikası Konstitusiyasının hüquqi tələblərindən biridir.

Azərbaycan dilinin dövlət dili kimi tədrisində **diferensial təlim** xüsusi əhəmiyyət kəsb edir. Belə ki, təlim digər dillərdə aparılan məktəblərdə (xüsusilə ilkin mərhələdə) şagirdlərin Azərbaycan dili üzrə bilik və bacarıqları xeyli dərəcədə fərqlənə bilər. Bu mənada şagirdləri üç kateqoriyaya bölmək olar:

1. Doğma dili Azərbaycan dili olan şagirdlər. Bu şagirdlərin tədris dili başqa dil olsa da, onlar məişətdə ünsiyyət vasitəsi kimi, əsasən, Azərbaycan dilindən istifadə edirlər. Məktəbdə tədrisə başlamamışdan əvvəl onlar Azərbaycan dilində kifayət qədər söz ehtiyatına, şifahi nitq bacarıqlarına malik olurlar. Ona görə də dilin mənimsədilməsi onlarda, adətən, ciddi çətinlik yaratmır.

2. Məişətdə doğma dili (talış, ləzgi, udin və s.) ilə yanaşı Azərbaycan dilindən lingva franca* kimi istifadə edənlər. Bu şagirdlər, adətən, uşaqlıqdan ikidilli (bəzən hətta üçdilli) olurlar və bu amil onlarda nitq bacarıqlarının formallaşmasına müsbət təsir edir. Təcrübə göstərir ki, belə şagirdlərdə dil duyumu daha intensiv inkişaf edir. Onlar şüuraltı olaraq öyrəndikləri dildəki işarələri (fonetik, qrafik, leksik, sintaktik vahidləri) bildikləri analoji linqvistik işarələrlə müqayisə edirlər.

3. Ana dili qeyri-Azərbaycan dili olan şagirdlər. Bu şagirdlərin əksəriyyəti tədris başlananaya qədər Azərbaycan dili üzrə bilik və bacarıqlara malik olmur.

Ölkəmizdə Azərbaycan dili dövlət dili kimi, əsasən, təlim rus dilində aparılan məktəblərdə tədris olunur. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda təlim ingilis, fransız və başqa dillərdə olan məktəblər də var. Ona görə də təqdim olunan dərslikdə nitq bacarıqlarının formalşdırılması prosesində təhsilalanın baza dili, yəni əsas tədris dili nəzərə alınır: yeni sözlər öyrənilərkən tərcüməyə yer verilmir, sintaktik modellər mənimsənilərkən heç bir dillə paralellər aparılmır. Lakin bu o demək deyil ki, müəllim tədris prosesində əsas təlim dilinə müraciət edə bilməz. Dillərin müqayisəli şəkildə tədrisi bəzi hallarda səmərəli ola bilər.

1-ci sinifdə şifahi nitq bacarıqlarının formallaşması

İnsanın nitq bacarıqlarına yiyələnməsi aşağıdakı ardıcılıqla baş verir: dinləmə – danışma – oxu – yazı. Əsasən, empirik yolla formalasılan şifahi nitq (dinləmə və danışma) sonradan xüsusi tədris şəraitində yazılı nitqin – oxu və yazı bacarıqlarının formallaşmasına zəmin yaradır. Şifahi nitq uşaqda abstrakt təfəkkürün inkişafına təkan verir, belə ki, o, ətrafda gördüklerini və fikirlərini şifahi formada sözlər və cümlələrlə ifadə etmiş olur.

Azərbaycan dilinin dövlət dili kimi tədrisini tənzimləyən məzmun standartlarında bu amil nəzərə alınır. Belə ki, təlim digər dillərdə aparılan məktəblərdə 1-ci sinifdə dövlət dilinin tədrisi yalnız iki məzmun xətti üzrə baş verir: dinləmə və danışma. Bu sinifdə şifahi nitq bacarıqları şəkillər üzrə danışma, mövzu üzrə dialoq, rollu oyun kimi çalışma modelləri əsasında inkişaf etdirilir.

Əlbəttə, nəzərə almaq lazımdır ki, şagirddə müəyyən söz ehtiyatı formalasdırmadan heç bir nitq bacarığının inkişafından söhbət gedə bilməz. Ona görə də 1-ci sinif dərsliyində təqdim olunan 11 mövzu üzrə şagirdlərin təxminən 300 leksik vahiddən ibarət söz ehtiyatı da formalasdırılmışdır. Onların tematik qruplar üzrə siyahısı növbəti səhifələrdə verilir.

*Linqva franka – doğma dili fərqli olan insanlar arasında əsas ünsiyyət vasitəsi kimi çıxış edən dil

1-ci SINİFDƏ MƏNİMSƏDİLMIŞ SÖZ EHTİYATI
(Tematic qruplar üzrə)

2-ci sinifdə tədrisə başlayarkən müəllimlər bu siyahını nəzərə almalıdır, çünki növbəti mərhələdə söz ehtiyatının zənginləşdirilməsi bu leksik baza əsasında baş verməlidir. Yaxşı olar ki, dərs ilinin əvvəlində şagirdlərin malik olduğu söz ehtiyatı üzrə diaqnostik qiymətləndirmə aparılsın. Bu qiymətləndirməni aşağıdakı çalışma modelləri əsasında aparmaq olar:

1. Sözün ifadə etdiyi şəkli göstərmək.
2. Sözü cümlədə işlətmək.

Heyvanlar və quşlar	sincab ağacdələn at ayı buzov camış canavar cüçə çəpiş dayça dəvəquşu dovşan fil göyərçin heyvan hinduşka xoruz inək it keçi küçük qaranqus qartal qaz qoyun qu quşu ququ quşu quzu leylək lələk maral ördək pələng pinqvin pişik sərçə	şir tısbağa toyuq tülkü uzunqulaq zürafə	qaz plitəsi mebel mətbəx nəlbəki paltaryuyan maşın soyuducu stəkan	qanad qaş qol qulaq pəncə sinə üz
		Meyvə-tərəvəz	Məktəb əşyaları	Geyim
		alma armud badımcan bibər çuğundur ərik gavalı heyva xiyar kartof kələm kök nar naringi paxla pomidor portağal soğan şaftalı üzüm	çanta çəkmə dəftər xəritə xətkəş karandaş kitab qələm qələmqabı pozan	ayaqqabı balaq corab əlcək gödəkçə köynək paltar palto papaq pencək şalvar yubka (ətək)
			Bədən üzvləri	Rənglər
			ağız alın ayaq barmaq baş boğaz çıyin dil dimdik dirsək diş diz dodaq əl göz	ağ bənövşəyi boz çəhrayı göy qara qəhvəyi qırmızı mavi narancı rəng sarı yaşıl
		Ev əşyaları		

LAYİHƏ

Qohumluq	heyran olmaq	çörək	həftə
ana	hirslənmək	dən	il
ata	hoppanmaq	dörd	sabah
baba	idarə etmək	düyü	səhər
bacı	ifa etmək	ət	
bala	kədərlənmək	xama	Məkan
qardaş	kəsmək	istiot	altında
nənə	kömək etmək	kəsmik	arxasında
	qaçmaq	qənd	içində
Peşələr	qaldırmaq	qəhvə	qarşısında
aşpaz	qarışdırmaq	pendir	üstündə
bağban	qışlamaq	süd	yanında
dərzi	qorxmaq	şəkər tozu	
həkim	minmək	yağ	Sağlamlıq və
kosmonavt	müalicə etmək	yumurta	təhlükəsizlik
müəllim	oxumaq		əlil
pilot	öyrətmək	Say	gigiyena
polis	rəngləmək	altı	idman
rəngsaz	saymaq	az	paralimpiya
rəssam	sevinmək	beş	piyada xətti
sürütü	söndürmək	bərabər	üzgüçülük
yangınsöndürən	sürmək	bir	təhlükə
	sürüşmək	doqquz	yad
Hərəkət	təəccüblənmək	çox	yeraltı keçid
açmaq	təmizləmək	iki	
atmaq	tikmək	on	Emosiyalar
bışirmək	uçmaq	rəqəm	heyranlıq
cikkildəmək	ütülməmək	səkkiz	hirs
çəkmək	üzmək	üç	kədər
daramaq	yazmaq	yeddi	qorxu
dartınmaq	yığışdırmaq		sevinc
dənləmək	yumaq	Zaman	təəccüb
doğramaq	yuyunmaq	axşam	
düşünmək	zərbə vurmaq	ay	Nitq etiketləri
əkmək		bu gün	Axşamınız xeyir
əyilmək	Qida, içəcək	dünən	Gecəniz xeyrə qalsın
fırlatmaq	bal	gecə	Sabahınız xeyir
göstərmək	duz	gün	
hesablamaq	çay	günorta	

Bu siyahıya sinifdə ünsiyyət zamanı mənimsədilən 150-200 ümumişlək sözü (əsas və köməkçi nitq hissələrini) də əlavə etsək, demək olar ki, şagirdlər 500-ə yaxın sözün mənasını anlayırlar. Bu isə dinlədikləri sadə mətnləri başa düşməyə və fikirlərini ifadə etməyə kifayət edir.

Bununla yanaşı, 1-ci sinifdə bir sıra çoxislənən sintaktik konstruksiyaların nitq vərdişinə çevrilməsi üçün tapşırıqlar verilmişdir. Bu xətt 2-ci sinifdə də davam etdirilir.

3. Dərsliyin komponentləri

Bu dərslik komplektinə aşağıdakı komponentlər daxildir:

- Şagird kitabı (dərslik)
- Metodik vəsait
- İş dəftəri

Şagird kitabında bilavasitə şagird üçün nəzərdə tutulan və kurikulumda təsbit olunmuş müvafiq məzmun standartlarını reallaşdırın tədris materialları əks olunur. Digər komponentlər şagird kitabının məzmunu ilə bağlıdır. Buna görə də bu vəsaitdə “dərslik” dedikdə bir çox hallarda dərslik komplekti nəzərdə tutulur.

İş dəftəri. Şagird kitabında verilmiş məzmunun şagirdlər tərəfindən daha dərindən mənim-sənilməsi üçün iş dəftərində sual və tapşırıqlar verilir. Burada hər dərs üçün bir səhifə ayrılmışdır. Qazanılmış bilik və bacarıqların təkmilləşdirilməsi, praktik vərdişlərin formalasdırılması üçün iş dəftəri xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də yazı ilə bağlı məzmun standartlarının reallaşdırılmasında ağırlıq yükü iş dəftərinə düşür. İş dəftəri eyni zamanda formativ qiymətləndirməyə, təlim prosesinin monitorinqinə və şagirdin inkişaf dinamikasının izlənilməsinə imkan verir.

Müəllimlər üçün nəzərdə tutulan metodik vəsait (MV) ümumi (giriş) hissədən və dərslərin şərhindən ibarətdir. Ümumi hissədə dərsliyin məzmun-struktur və metodoloji konsepsiyası əks olunur.

Hər bir bölmənin girişində bölmədəki tədris materiallarının icmalı və dərslik komponentləri üzrə bölmənin məzmun xəritəsi verilir.

Dərslərin şərhində aşağıdakı məqamlar öz əksini tapır:

- məzmun standartlarından çıxan təlim nəticələri;
- dərs üçün lazımlı olan əlavə resurslar və köməkçi vasitələr;
- mövzuya yönəltmə (motivasiya) üzrə tövsiyələr;
- təlim texnologiyaları üzrə tövsiyələr;
- tapşırıqların məqsədi və şərhi;
- formativ qiymətləndirmə üçün meyarlar və materiallar.

Dərslərin şərhi məzmun xətlərinə əsaslanan struktura malikdir. Şərh olunan tapşırıq və fəaliyyətlər bu prinsipə əsasən qruplaşdırılır. Bundan əlavə, şəhərlər müəyyən haşıya-rubrikalarla müşayiət olunur. “Müəllimin nəzərinə!” rubrikasında bəzi tədris materialları ilə bağlı ümumi elmi-metodoloji məsələlər daha dərindən açıqlanır, eləcə də tədris prosesində ortaya çıxa bilən bəzi problemlərin həlli üçün yollar göstərilir. “Diferensial təlim” rubrikasında bilik və bacarıq səviyyəsi kəskin fərqlənən şagirdlərlə iş üsullarının tətbiqi üzrə tövsiyələr verilir.

4. Dərsliyin strukturu və materialların saatlar üzrə bölgüsü

Dərslik tədris ilinin 1-ci və 2-ci yarımilləri üçün nəzərdə tutulan iki hissədən ibarətdir. Hər hissədə mövzular 4 bölmədə qruplaşdırılmışdır (cəmi 8 bölmə). Hər bölmə bir qoşasəhifədən ibarət giriş dərsi ilə başlayır və ümumiləşdirici dərslə bitir. Bölmələr üç və ya dörd fəsildən, hər fəsil bir və ya iki qoşasəhifədən ibarətdir.

Birinci hissə (1-ci yarımil) dinləmə və danışma üçün tədris materialları ilə yanaşı, ilkin oxu və yazı bacarıqlarını – Azərbaycan əlifbasındaki hərflərin təlimini nəzərdə tutur. 32 hərfin təliminə 13 dərs (saat) ayrılmışdır.

Dərsliyin 2-ci hissəsi əlifbadan sonraki mərhələni əhatə edir. Buradakı tədris materialları, əsasən, oxu və yazı bacarıqlarının inkişafına yönəlmışdır.

İş dəftərində hər dərsə bir səhifə ayrılmışdır. Bundan əlavə, hər bölmənin sonunda hüsnxət bacarıqlarının inkişafı üçün bir səhifəlik material verilir.


Metodik vəsaitdə hər mövzunun (fəslin) şərhinə bir qoşasəhifə ayrılmışdır. Bölmələrin so-nunda kiçik summativ qiymətləndirmə üçün materialların nümunəsi verilir.

Nəzərə almaq lazımdır ki, 2-ci sinifdə təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisinə həftədə 2 saat olmaqla 34 həftə ayrılmışdır. Dərslik komplektindəki materialların tədrisi üzrə saatlar aşağıdakı şəkildə müəyyənləşdirilmişdir:

Bölmə №	Mövzu	Dərs	Saat	Həftə
1	Ailə və məktəb	9	9	5
Kiçik summativ qiymətləndirmə			1	
2	Ana vətən	7	7	4
Kiçik summativ qiymətləndirmə			1	
3	Heyvanlar və quşlar	7	7	4
Kiçik summativ qiymətləndirmə			1	
4	Nağıllar aləmində	7	7	4
Kiçik summativ qiymətləndirmə			1	
5	Yaxşı nədir, pis nədir	8	8	4,5
Kiçik summativ qiymətləndirmə			1	
6	Şeirlər	8	8	4,5
Kiçik summativ qiymətləndirmə			1	
7	Təbiətin sırları	8	8	4,5
Kiçik summativ qiymətləndirmə			1	
8	Sağlam həyat	6	6	3,5
Kiçik summativ qiymətləndirmə			1	
CƏMİ		60	68	34

Təlim konsepsiyası

Dərsliyin bölmələri şagirdlərin maraq dairəsinə yaxın olan mövzuları əhatə edir. Bölmənin əvvəlində, bir qoşasəhifəlik titulda giriş xarakterli bədii və ya informativ material verilir. Bu material vizual (şəkillər) və verbal (dinləmə və ya oxu üçün mətn) şəkildə təqdim olunur. Burada mövzu ilə bağlı əsas sözlər mənimsədilir və ümumi məlumat verilir.



4-cü bölmənin ("Nağıllar aləmində") giriş dərsi

Dərsliyin 1-ci hissəsində bölmənin girişində verilən material ayrıca dərs təşkil etmir, həmin bölmənin ilk dərsinin başlanğıc mərhələsini təşkil edir və çox zaman motivasiya rolunu oynayır. 2-ci hissədə isə giriş materialına ayrıca dərs kimi bir saat vaxt ayrılır, çünki bu hissədə oxu üçün mətn və oxuyub-anlama üçün tapşırıqlar bitkin kompozisiyaya malik olduğundan ayrıca bir dərs qurmağa imkan verir.

Hər bölmədə mövzu üzrə dinləmə və ya oxu üçün nəzərdə tutulmuş üç mətn verilir (yalnız 1-ci bölmədə onların sayı dörddür). Fəsillər bu mətnlər əsasında formalaşır və onların başlığı ilə adlandırılır. Fəsil iki dərsdən ibarət olur və rubrikalara bölünür.

1-ci hissədə fəsillərin quruluşu

1-ci dərs. Dinləyib-anlama və danışma

Söz ehtiyatı. “Söz mücrüsü” rubrikasındaki sözlər izah olunur.

Dinləmə. Dinləmə mətni müəllim tərəfindən oxunur.

Anlama. Şagirdlər “Nə anladın?” rubrikasındaki sualları cavablandırmaqla faktoloji materialı mənimsədiklərini nümayiş etdirirlər.

Nəqletmə. Şagirdlər şəkillər üzrə mətni nəql edirlər.

Danışma. “Düşün və cavab ver” rubrikasındaki düşündürücü suallara cavab verməklə şagirdlər öz fikirlərini ifadə edirlər.



2-ci dərs. Oxu və yazı (Əlifba təlimi)

Sözdə səsin (hərfin) yerinin müəyyənləşdirilməsi. Yeni hərlər müəllim tərəfindən səsləndirilir. Şagirdlər sözlərdə həmin səsin yerini müəyyən edirlər.

Oxu texnikası. Şagirdlər hecalara ayrılmış sözləri oxuyurlar.

Oxuyub-anlama. Şagirdlər oxuduqları sözlərin mənasını anladıqlarını nümayiş etdirirlər.

Yazı texnikası. Şagirdlər əlyazısı ilə verilmiş sözləri dəftərə köçürürlər.



2-ci hissədə fəsillərin quruluşu

1-ci dərs. Oxu və danışma

Dərsə hazırlıq. Şifahi nitq bacarıqları inkişaf etdirilir.

Söz ehtiyatı. "Söz mücrüsü" rubrikasındaki sözlər izah olunur.

Oxu. Mövzu üzrə təqdim olunmuş mətn oxunur.

Oxuyub-anlama. Şagirdlər "Nə anladın?" rubrikasındaki sualları cavablandırmaqla faktoloji materialı mənimsədiklərini nümayiş etdirirlər.

Oxuyub-anlama və danışma. "Düşün və cavab ver" rubrikasındaki düşün-dürütü suallara cavab verməklə şagirdlər öz fikirlərini ifadə edirlər.

2-ci dərs. Yazı

Bu dərsdə müəyyən bir qrammatik normanı nitq vərdişiñə çevirmək üçün çalışmalar verilir.

Motivasiya. Keçən dərsdə oxunmuş mətndə müvafiq sintaktik konstruksiyanın istifadə olunduğu nitq materialı xatırladılır.

Nümunə. "Yadda saxla!" rubrikasında müvafiq sintaktik konstruksiyanın istifadə olunduğu nümunələr verilir.

Möhkəmləndirmə. Müxtəlif çalışma modelləri vasitəsilə şagirdlər mənimsədikləri qrammatik normanı yazılı nitqdə tətbiq edirlər.

5-ci bölmə. Yaxşı nadir, pis nadir

ƏQRƏB VƏ QURBAĞA

Dərsə hazırlıq

1. Hayatınızda hansı yaxşı hərakatlarla rastlaşmışınız?
2. Siza yaxşılıq edən insanlara necə təşəkkür etmişiniz?

Əqrəb çay keçmək istəyirdi.

Amma üzə bilmirdi.

- Qurbağaya yaxınlaşdı:
- Qurbağaya qardaş, kömək elə, çay keçim.

Qurbağə Əqrəba çay keçməyə kömək etdi.



Söz mücrüsü
qurbağə • əqrəb
çay • sancımaq • adat



Çayın ortasına çatanda Əqrəb dedi:
- Qurbağaya qardaş, garak man səni sancımcı.
- Ay Əqrəb, oxi man səni kömək edirəm.
Məgər yoxşılığın əvəzini bəla çıxarlar?!
Əqrəb:
- Bağışla, Qurbağə qardaş. Man aqrəbam, sancımaq mənim iddətimdir.



Qurbağə təsəssüfia cavab verdi:
- Düzdür, san aqrəbsən! Ancaq bil ki, man də qurbağayım. Hərdən suyun altı ilə üzürəm.

Bunu deyib Qurbağə suyun altına girdi.

56

No anladın?

3. Matn və şəkillər asasında suallara cavab verin.
1. Əqrəb Qurbağadan xahiş etdi?
2. Qurbağə Əqrəba necə kömək etdi?
3. Əqrəb nə üçün Qurbağanı sancımaq istəyirdi?
4. Qurbağə Əqrəbin hərakatına necə münasibət göstərdi?

Düşün və cavab ver

4. Sizə, Qurbağə Əqrəba başqa nə deyə bildi ki, Əqrəb onu sancımasın?

Düzgün danışaq ve yazaq

5. Matn asasın cümlələri tamamlayıb oxuyun.

- Düzdür, san aqrəbsən! Ancaq bil ki, man də qurbağayım...

Yadda saxla!		
1. Mən şagirdam.	2. San şagırdsan.	3. O, şagirdidir.
4. Bizi şagırdik.	5. Siz şagırdınız.	6. Onları şagırddır.

6. Cüməlləri tamamlayıb köçürün.

1. Mən cəsur oğlom... .
2. San qalıqşon şagird... .
3. Bu güz həva isti... .
4. Bizi ayrılmaz dostlar... .
5. Siz qoçqən oğlanlar... .
6. Onları çox məhrübən uşaqlar... .

57

LAYİHE

5. Məzmun standartları və təlim nəticələri

Təlim digər dillərdə aparılan ümumtəhsil məktəbləri üçün Azərbaycan dili (dövlət dili kimi) fənn kurikulumu 2-ci sinifdə 4 məzmun xətti üzrə (dinləmə, danışma, oxu, yazı) fəaliyyəti özündə əks etdirir. Nəzərə almaq lazımdır ki, 1-ci sinifdə şagirdlər müəyyən qədər şifahi nitq bacarıqlarına (dinləmə və danışma) yiyələnmişlər. 2-ci sinifdə bu məzmun xətləri davam etdirilir, eyni zamanda şagirdlərdə ilkin oxu və yazı bacarıqları formalaşdırılır.

5.1. Dinləmə

Dinləmə şifahi nitqin qavranılması, beyində mənalandırılmasıdır. Əlifba təlimi dövründə, yəni şagirdlərdə sürətli oxu vərdişi formalaşana qədər istənilən verbal məlumat onlara, əsasən, şifahi nitq vasitəsilə çatdırılır. Odur ki 2-ci sinfin 1-ci yarımilində dinləmə bacarığının inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Dinləmə və oxu informasiya qəbul etməyə yönəlmüş reseptiv bacarıqlardır. Oxu bacarığının tam formalaşmadığı dövrdə oxuyub-qavrama üzrə bir çox təlim nəticələri (mətndə zaman, məkan, şəxs, hadisə ilə bağlı məqamların aydınlaşdırılması, mətndəki əsas fikrin müəyyən edilməsi, hadisələrin ardıcılığının müəyyənləşdirilməsi və s.) dinləmə bacarığının köməyi ilə reallaşır. Belə ki, dərslikdə maksimum qrafik, minimum verbal şəkildə təqdim olunan informasiya müəllimin səsləndirdiyi dinləmə mətnləri vasitəsilə zənginləşdirilərək şagirdə çatdırılır.

Dərslikdə “Dinləmə” məzmun xətti aşağıdakı standartlar və təlim nəticələrini ehtiva edir:

1.1. Təqdim olunan sadə nitq nümunələrini anladığını nümayiş etdirir.

1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini müəyyən edir.

- Dinlədiyi fikirlə bağlı suallara cavab verir.
- Dinlədiyi fikirlə (mövzu ilə) bağlı suallar tərtib edir.
- Dinlədiyi fikirdəki əsas məqamlarla bağlı fikir yürüdür.
- Dinlədiyi ilə bildiyi məlumatları müqayisə edib nəticə çıxarır.

1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.

- Dinlədiyi fikirlə razılışib-razılaşmadığını bildirir.
- Bildiyi faktlara əsaslanaraq dinlədiyi məlumatata münasibət bildirir.

1.1.3. Dinlədiyi kiçikhəcmli mətnlərin məzmununu anladığını nümayiş etdirir.

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.
- Dinlədiyi mətndəki hadisələrin ardıcılığını şəkillərin köməyi ilə müəyyən edir.
- Dinlədiyi mətndəki obrazla və ya onun hərəkətinə münasibət bildirir.
- Dinlədiyi mətni şəkillər əsasında nəql edir.
- Dinlədiyi mətni kitabdan izləyir.

5.2. Danışma

Danışma da dinləmə kimi şifahi nitq bacarığıdır. Lakin dinləmədən fərqli olaraq danışma reseptiv deyil, ekspressiv bacarıqdır və onun mahiyyəti bildiklərini, düşündüklərini və hiss etdiklərini şifahi nitq vasitəsilə ifadə etməkdir.

Danışma bacarığının inkişafında üç mərhələni qeyd etmək olar:

- 1) gördüğünü (şəkli, hadisəni) sözlə təsvir etmək və ya nəql etmək;
- 2) aldığı məlumatı (dinlədiyini, oxuduğunu) şərh edərək danışmaq – münasibət bildirmək;
- 3) düşündüyünü danışmaq – mövzu üzrə fikirlərini ifadə etmək.

Düşündüyünü danışmaq şifahi nitq bacarığının inkişafında daha ali mərhələdir. Bunun üçün şagirdin müəyyən məlumat dairəsi, mənəvi dəyərlər haqqında təsəvvürləri və kifayət

qədər söz ehtiyatı olmalıdır. Bununla belə, bu bacarıq da ikinci sinifdə formalaşdırılmalı və inkişaf etdirilməlidir.

Danışma bacarığını inkişaf etdirmək üçün sinifdə müzakirələr zamanı hər bir şagirdin özünüifadəsi üçün dəstəkləyici şərait yaradılmalıdır. Bunun üçün aşağıdakılard tövsiyə olunur:

- Hər bir şagirdin fikrinə yanlış olsa belə, hörmətlə yanaşılmalıdır.
- Mövzu və verilən suallar müvafiq yaş qrupunun maraq dairəsinə yaxın olmalıdır.
- Suala cavab vermək üçün şagirdə fürsət, cəsarət və kifayət qədər vaxt verilməlidir.
- Obrazların hərəkəti və hadisələrlə bağlı uşaqlara tez-tez “Sən olsaydın, nə edərdin?” suali verilir.

Belə olduqda problem uşağın şəxsi müstəvisinə keçir və onda danışmaq həvəsi yaranır.

• Daha çox açıqtıplı düşündürүүcү suallar verilir. Bu suallar “Səncə, ...” ifadəsi ilə başlasa, daha yaxşı olar. Hər bir uşaq hiss etməlidir ki, onun fikri ətrafdakılar üçün əhəmiyyətlidir.

Danışma məzmun xətti iki istiqamətdə davam etdirilir. Bunlardan biri nitqin ədəbi dilin normalarına uyğun olmasını, digəri isə şifahi ünsiyyət bacarığını nəzərdə tutur.

2.1. Danışarkən fəal leksikadan və sadə qrammatik konstruksiyalardan istifadə edir.

2.1.1. Fikrini ifadə etmək üçün sintaktik konstruksiyalardan düzgün istifadə edir.

- Danışarkən cümlədə söz sırasına əməl edir.
- Sual və nəqli cümlələri müvafiq intonasiya ilə tələffüz edir.
- Sual cümlələrində sual əvəzliklərindən düzgün istifadə edir.
- Rabitəli cümlə qurmaq üçün sözlərdə müəyyən şəkilçilərdən düzgün istifadə edir.

2.1.2. Nitqində yeni öyrəndiyi söz və söz birləşmələrindən istifadə edir.

- Sözlərdən kontekstə uyğun istifadə edir.
- Öyrəndiyi sözlərdən istifadə etməklə şəkillər üzrə danışır.

2.2. Verilmiş sadə nitq nümunələrindən istifadə etməklə ünsiyyət bacarıqlarını nümayiş etdirir.

2.2.1. Müşahidə etdiyi əşya və hadisələr haqqında danışır.

- Şahidi olduğu hadisə haqqında danışır.
- Şəkildə gördüklerini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir.
- Süjetli şəkil kompozisiyası üzrə mətn qurub danışır.
- Həyatda gördükleri və təəssüratları haqqında danışır.
- Qrafik işarələri (yol nişanları və s.) cümlə şəklində ifadə edir.

2.2.2. Aldığı məlumatları sadə formada şərh edir və genişləndirir.

- Aldığı məlumatları rabitəli mətn halına salaraq şifahi təqdim edir.
- Bildiyi məlumatlardan istifadə etməklə şəkillər üzrə danışır.
- Oxuduğu və ya dinlədiyi mətni təxəyyülünə uyğun dəyişdirir və ya davam etdirir.
- Verilmiş mövzu ilə bağlı şifahi təqdimat hazırlayırlar.

2.2.3. Dialoq zamanı fikirlərini rabitəli şəkildə çatdırır.

- Sualı cavablandırırankən fikrini əsaslandırır.
- Şəkillər üzrə təxəyyülünə uyğun kiçik dialoq qurub danışır.
- Dialoqlarda situasiyaya uyğun sadə nitq etiketlərindən istifadə edir.
- Dialoqlarda situasiyaya uyğun mimika və jestlərdən istifadə edir.
- Rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə edir.
- Müzakirə zamanı mövzuya uyğun fikir yürüdür.

5.3. Oxu

2-ci sinifdə oxu bacarığının inkişafı iki mərhələdə baş verir:

1. **Əlifba təlimi.** Bu mərhələdə ilkin oxu bacarıqları formalasdırılır: şagirdlər yazılı şəkildə təqdim olunmuş verbal materialı (hərfin, sözün, cümlənin, mətnin) səsləndirirlər. Bu prosesin mahiyyəti hərfsəs eyniləşdirilməsindən ibarətdir.

2. **Oxuyub-qavrama** – yazılı şəkildə təqdim olunmuş verbal materialın beyində mənalandırılması.

İlkin oxu bacarıqlarının formalasdırılması. Oxu bacarığının inkişafında ilkin mərhələ hərflərin tanıdılmasıdır. Bu mərhələdə şagird aşağıdakı bacarıqlara yiylənir:

- çap hərfini göstərəndə onu düzgün tələffüz edir;
- hərfi səsləndirəndə onu göstərir və ya yazır;
- yazılışı oxşar olan hərfləri fərqləndirir (*b – d, q – p, c – ç, g – ğ, i – ī, s – š və s.*);
- səslənməsinə görə oxşar hərfləri fərqləndirir (*z – s, ğ – x – h, d – t, b – p və s.*);
- böyük və kiçik hərf cütlərini müəyyən edir.

Şagirdlər məktəbəqədər dövrdə və 1-ci sinifdə tədris dilini mənimsəyərkən bir çox dillər üçün ümumi olan ilkin oxu bacarıqlarına yiylənmişlər. Onlar sözü səslərə ayırmağı və sözdə müvafiq səsin (hərfin) yerini müəyyənləşdirməyi bacarırlar. Şagirdlər bilirlər ki:

- sətirlərdə sözlər soldan-sağ'a yazılır;
- səhifədə sətirlər yuxarıdan aşağı düzülür;
- sözlər arasında məsafə olur;
- nöqtə, sual və ya nida işarəsi cümlənin bitdiyini göstərir;
- cümlədə ilk söz böyük hərfə başlanır.

Bütün bunlar 2-ci sinifdə Azərbaycan dilində ilkin oxu bacarıqlarının tez bir zamanda formalasdmasına müsbət təsir göstərir. Məhz buna görə də 1-ci yarımdə əlifba təliminə həsr olunmuş hər dərsdə iki və ya üç hərf mənimsədir.

Hərflər mənimsədildikdən sonra növbəti addım sözlərin hecalarla oxusudur. Nəzərə almaq lazımdır ki, bu mərhələdə uşağın beynində səs-hərf eyniləşdirilməsi hələ ki avtomatlaşmayıb. O, sözü bütöv oxumur; hərfləri ayrı-ayrı oxuyub sonra birləşdirərək sözü səsləndirir. Sözdə hərflərin sayı çox olduqda bu proses çətinləşir, belə ki, uşaq sözün son hərflərinə çatanda əvvəl səsləndirdiyi hərfləri unudur. Ona görə də *dərsliyin birinci hissəsində oxu üçün nəzərdə tutulan tapşırıqlarda sözlər hecalaraya ayrılmışdır*. Bu, sözlərin oxunması (səsləndirilməsi) prosesini asanlaşdırır.

Şagirdin oxu sürətini addım-addım inkişaf etdirmək tövsiyə olunur. Bu məqsədlə hecalarla oxu üçün nəzərdə tutulmuş **əlavə tədris resurslarından** da istifadə etmək olar.

Oxu sürətini ölçmək üçün əsas meyar 1 dəqiqədə oxunan sözlərin sayıdır.

• **1-ci addım:** 1 dəqiqədə 40 birhecalı söz (əvvəlcə 2, daha sonra 3-4 hərfdən ibarət sözləri oxutmaqla).

2 hərfdən ibarət: **ad, at, ac, al, an, ay, as, aş, az, bu, de, el, et, ev, əl, ən, ət, hə, iç, il, ip, it, iş, iy, iz, ot, on, od, ox, ön, öz, öt, uc, un, uf, üz, üç, ye, yu, və.**

3-4 hərfdən ibarət: **bağ, baş, bir, daş, dil, dövr, duz, can, çay, elm, fil, heç, xalq, jest, göz, gül, kənd, kök, mən, min, neft, nəm, qar, qaz, qış, qoz, pay, qrup, saz, sən, siz, söz, şal, şir, tez, türk, üzv, vaxt, yağ, yol.**

• **2-ci addım:** 1 dəqiqədə 40 ikihecalı, 3-4 hərfli sözün oxunması: **ana, ata, adam, ağır, baba, bacı, boy, daha, dəri, eyni, ədəd, əgər, əsas, gecə, geri, hava, hələ, indi, iri, işiq, kino, quyu, məna, niyə, oxu, orta, oyun, ölkə, qapı, qısa, razi, saat, sadə, şeir, tale, uca, uşaq, ürək, yeni, yuxu.**

• 3-cü addım: 1 dəqiqədə 40 ikihecalı, 5-6 hərfli sözün oxunması: **addım, başqa, bazar, cavab, cümlə, çətin, davam, dəniz, diqqət, dövlət, dünya, ətraf, fikir, geniş, hesab, hissə, hörmət, xanım, xəbər, idman, kitab, qardaş, qayda, qazan, məktəb, mərkəz, milli, möhkəm, məlum, polis, rəhbər, söhbət, sinif, şəhər, şəkil, tədbir, təhsil, tələb, torpaq, uyğun, vətən, yaxşı, yardım, yüksək.**

• 4-cü addım: 1 dəqiqədə 40 hecalanmış sözdən ibarət mətnin oxunması.

Mətnin hecalarla oxusu şüurlu oxuya, yəni oxuyub-anlamaya keçid mərhələsini təşkil edir. Ona görə də bu mərhələdə oxunmuş mətn üzrə uşaqla fikir mübadiləsi aparmaq tövsiyə olunur. Bunun üçün mətnlərin oxusunu şəkillər və faktoloji suallarla müşayiət etmək olar. Müəllim mətni oxutduqdan sonra uşağın diqqətini şəklə yönəldib ona şifahi suallar verə bilər.

Aşağıda bu mərhələdə oxu üçün nəzərdə tutulmuş hecalı mətn nümunəsi verilir.

SEVİMLİ FƏNLƏR

(40 söz)

Mən artıq məktəbə gedirəm. Hərdən
soruşurlar ki, hansi fənni daha çox sevirsən.
Cavab verə bilmirəm. Axi hamısı maraqlıdır.
Nağıl oxumaqdandan xoşum gəlir. Rəsm çəkməyi
də sevirəm, mahnı oxumağı da. Şahmatı ışə
hamidan yaxşı oynayıram. Heyif ki, məktəbdə
şahmat fənni yoxdur.



- Mənim hansi sevimli məşğulliyətlərim var?
- Hansi oyunu hamidan yaxşı oynayıram?

Hecalarla oxu fəaliyyətini uşaqlar üçün daha cəlbedici və əyləncəli etmək məqsədilə bu prosesə oyun elementləri qatmaq yaxşı olardı. Belə ki, uşağın oxu sürətini ölçmək üçün qum saatı (1 və ya 2 dəqiqəlik) və zəngdən istifadə etmək olar. Bu zaman oyunun qaydalarını uşağa başa salmaq lazımdır: *Qum saatı “qoşulan” kimi uşaq oxumağa başlayır. Bir dəqiqə tamam olanda müəllim (valideyn) zəngi çalır və uşağın bu müddət ərzində oxuduğu sözlərin sayı hesablanır.*

Azərbaycan dilindəki səsləri və hərfləri tanımaqla bağlı uşaqlarda müşahidə olunan iki problemi xüsusi qeyd etmək lazımdır: 1) yaxın səsləri ifadə edən hərflərin (b – p; d – t; ş – j; s – z və s.); və 2) oxşar konfiqurasiyalı hərflərin mənimmsədilməsi (b – d, ş – s, ç – c; ə – e, v – y və s.). Ona görə də bu məsələni nəzarətdə saxlamaq, vaxtaşırı həmin hərfləri göstərib ifadə etdiyi səsi soruşmaq lazımdır.

Əlifba təlimi dövründə oxu texnikasının inkişafı 3.1.1. alt standartında əks olunur:

3.1. İlkin oxu bacarıqlarını nümayiş etdirir.

3.1.1. Hərfləri və sözləri, söz birləşmələrini və cümlələri düzgün oxuyur.

- Sözdəki səsləri müəyyənləşdirir.
- Hərfin ifadə etdiyi səsi tələffüz edir.
- Hərflərin böyük və kiçik konfiqurasiyalarını müəyyənləşdirir.
- Sözləri və cümlələri hecalarla oxuyur.
- Oxunan mətni kitabda izləyir.
- Sözləri hecalamadan bütöv şəkildə oxuyur.
- Sözləri bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyur.

Oxuyub-anlama. Şagird hecalı mətnlərin oxunmasında dəqiqlik 40-50 söz göstəricisinə nail olduqdan sonra mətnlərin qavranılması mərhələsinə keçmək olar.

Verbal (sözlü) və qrafik informasiya. Şagirdin oxuyub-anlamasını asanlaşdırmaq üçün ən yaxşı vasitə verbal mətni şəkillərlə müşayiət etməkdir. Bu məqsədlə mətnlərdəki əsas epizodlara aid illüstrasiyalar verilir. Bu mərhələdə məqsəd şagirdin oxuduğu informasiyanı beyində canlandırmamasına nail olmaqdır. Ona görə də əsas çalışma modellərindən biri cümlə (abzas) ilə şəklin uyğunlaşdırılmasıdır.

Bu mərhələdə dərslikdə mövzu üzrə maksimum piktoqrafik (şəkli), minimum verbal (sözlü) informasiya təqdim edilir. Beləliklə, oxu texnikası ilə (hərflərlə tanışlıq, hərf-səs eyniləşdirilməsi, hərfbəhərf oxu, hecalarla oxu və s.) oxuyub-anlama bacarıqlarının paralel şəkildə formallaşması təmin olunur.

- Şagirdlər müəyyən mövzu ətrafında söhbətə cəlb olunurlar, mövzu ilə bağlı şəkillər təqdim olunur, şagirdlər şəkil adlarını oxuyur, onunla bağlı bildiklərini danışırlar;
- Məlumat şəkillər və dirləmə mətni vasitəsilə təqdim olunur, bəzi açar sözlər yazılır və onların leksik mənası izah olunur; şagirdlər süjetli şəkillər üzrə hekayə qurub danışır, müxtəlif maraqlı tapşırıqlarla dinlədikləri və qismən oxuduqları mətni qaradıqlarını nümayiş etdirirlər.

Bu yaş qrupu üçün verilən mətnlərdə sətiraltı informasiyaya yer verilmir, şagirddən məntiqi oxu tələb olunmur. Açıq şəkildə verilmiş informasiyanın mənimmsənilməsi aşağıdakı modellər vasitəsilə yoxlanılır:

1. Doğru, yoxsa yanlış;
2. Hadisələrin ardıcılılığının müəyyənləşdirilməsi;
3. Verilmiş cümlələrin mətnə uyğun tamamlanması;
4. "Mətndə hansı suala cavab var (yoxdur)??" tipli sualların verilməsi;
5. Obraz və hadisələrlə bağlı kim? nə? hara? tipli sualların cavablandırılması.

Oxuyub-qavramaya nail olmaq üçün müəllim hər bir mətnə uyğun düzgün oxu strategiyası seçməlidir:

1. **Oxudan əvvəl.** Bu mərhələdə əsas məqsəd mətnin mövzusuna və məzmununa maraq oyatmaq, mövzu ilə bağlı təsəvvürləri fəallaşdırmaqdır.

– Təxminetmə. Müəllim şagirdlərin diqqətini mətnin başlığına, illüstrasiyalara yönəldir və ya mətndən bir hissə oxuyur, bununla da şagirdlərdə mətnin məzmunu ilə bağlı assosiasiyalar yaratmağa çalışır, onları fərziyyələr irəli sürməyə həvəsləndirir.

- İstiqamətləndirmə. Müəllim lövhədə suallar yazır və şagirdlərə tapşırır ki, mətni oxuyarkən bu sualları cavablandırınsınlar.
- BİBÖ. Daha çox informativ mətnlərin oxusunu zamanı istifadə olunur. Müəllim mövzu ilə bağlı suallar verir, şagirdlərin cavablarını lövhədə yazır. Bilmədiklərini onların nəzərinə çatdırır və mətni oxumaqla bu suallara cavab tapacaqlarını bildirir.
- Yeni sözlərlə tanışlıq. Mətndəki açar sözlər şagirdlərə tanış deyilsə, həmin sözlər bu və ya digər şəkildə izah olunur.

2. Oxu zamanı. Oxu prosesi elə təşkil olunmalıdır ki, hər bir şagird: a) prosesə cəlb olunsun; b) oxunun məqsədini dərk etsin; c) oxudan sonra nə edəcəyini dəqiq bilsin.

- Kitabdan izləmə. Müəllim mətni oxuyur. Şagirdlər isə oxunan cümlələri kitabdan izləyirlər.
- Növbəli oxu. Şagirdlər mətnin hissələrini növbə ilə səsli oxuyurlar.
- İnteraktiv (qruplarla) oxu. Hər qrup mətnin bir hissəsini oxuyur və təqdim edir, bütövlükdə mətnin qavranılması üçün müxtəlif tapşırıqlar yerinə yetirilir.
- Rollu oxu. Daha çox dialoji mətnlərin oxusunu zamanı istifadə olunur. Obrazların nitqi şagirdlər arasında böülüsdürülür. Bu fəaliyyətdə hər kəs oxuyaçağı hissəni gözlədiyi üçün yoldaşları oxuyarkən onları daha diqqətlə izləyir.
- Proqnozlaşdırma. Daha çox süjetli mətnlərin oxusunu zamanı istifadə olunur. Mətnin düyüñ və ya kulminasiya nöqtəsində oxu prosesi dayandırılır və müəllim: “Sizcə, bundan sonra hadisələr necə davam edəcək?” – deyə şagirdlərə müraciət edir. Şagirdlərin cavabları dinləniləndikdən sonra oxu davam etdirilir və şagirdlərin versiyaları mətnlə müqayisə olunur.

3. Oxudan sonra. Oxu prosesi bitdikdən sonra müxtəlif çalışma modelləri vasitəsilə mətnin qavranılması yoxlanılır. Oxuyub-qavramanı nümayiş etdirən fəaliyyət danışma və yazı bacarıqları ilə integrasiyada baş verir.

- Hekayə xəritəsi. Mətndəki obrazlar, əsas fikir, hadisələrin baş verdiyi zaman, məkan və s. müəyyənləşdirilir.
- Nəqletmə. Şagirdlər mətnin məzmununu nəql edirlər. (Əsasən, bədii-süjetli mətnlərə aiddir.)
- Vizuallaşdırma. Şagirdlər mətndə təsvir olunmuş varlığın şəklini çəkir və ya illüstrasiyalar arasından verbal təsvirə uyğun olanını tapırlar.
- Rollu oyun. Rollu oxu ilə rollu oyun fəaliyyətlərini qarşıdırmaq olmaz. Rollu oyun mətnin məzmunu qavranıldıqdan sonra həyata keçirilir. Bu zaman şagirdlər mətni oxumur, yalnız öyrəndiklərini ifa edirlər.
- Mövzu ilə bağlı esse. Bu sinifdə essenin həcmi çox kiçik olmalı, burada şagirdin konkret bir məsələ ilə bağlı fikri ifadə edilməlidir.
- Təqdimat. Verilmiş tapşırığa uyğun yazılı, şəkilli və ya şifahi təqdimatın hazırlanması. Tapşırıqlar müxtəlif ola bilər, lakin şagirdin yaş səviyyəsinə və maraq dairəsinə uyğunluq gözlənilməlidir:
 - Obraz və hadisələrə münasibət;
 - “Mən olsa idim, nə edərdim?”;
 - Mövzu ilə bağlı araşdırma; əlavə faktların təqdimatı;
 - Müəllifə və ya baş qəhrəmanına məktub;
 - Yaradıcı iş (şəkil çəkmək, plakat hazırlamaq və s.).

Oxuyub-anlama bacarığını inkişaf etdirmək üçün aşağıdakı alt standart üzrə təlim nəticələri qoyulur:

3.1.2. Kiçik mətnləri oxuyur və məzmununu şərh edir.

- Oxuduğu cümlədə ifadə olunan fikri müəyyən edir və ona münasibət bildirir.
- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.
- Əsərdəki obrazları, zaman və məkanı müəyyənləşdirir.
- Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur.
- Mətnindəki hadisələrin ardıcılılığını müəyyən edir.
- Məzmunun açılmasına xidmət edən açar sözləri müəyyənləşdirir.
- Mətnlə illüstrasiya arasındaki uyğun(suz)luğunu müəyyən edir.
- Mətni plan əsasında nəql edir.
- İllüstrasiya əsasında mətni genişləndirir.
- Mətni yazmaqdə müəllifin məqsədini müəyyən edir.
- Mətnindən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir.
- Mətnindəki hadisələrin məntiqi ardıcılığını (səbəb-nəticə əlaqəsini) müəyyən edir.
- Mətnin məzmunundan çıxış edərək hadisələrin davamını təxmin edir.

Mətnlə iş zamanı diferensial təlim. Dərsliyin 2-ci hissəsində təqdim olunmuş mətnlərin həcmi ilk baxışda böyük görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, 1) müəlliflər mətnləri tərtib edərkən şagirdlərin söz ehtiyatını və cümlələrin uzunluğunu nəzərə almışlar; 2) sinifdə oxu bacarığı yüksək olan şagirdlər bu mətnləri çətinlik çəkmədən oxuya bilərlər.

Mətnin oxunması üçün müəllim sinfin səviyyəsindən asılı olaraq müxtəlif strategiyalar seçə bilər:

1. Kitabdan izləmə. Müəllim mətni aramla oxuyur, şagirdlər isə oxunan cümlələri kitabdan izləyirlər. Müəllim vaxtaşırı oxunu dayandırıb növbəti cümləni oxumağı ayrı-ayrı şagirdlərə tapşırır.
2. Oxu və kitabdan izləmə. Oxu bacarığı yüksək olan (III səviyyə) şagirdə mətni ucadan oxumaq tapşırılır. Qalan şagirdlər mətni kitabdan izləyirlər və müəllim vaxtaşırı oxunu dayandırıb növbəti cümləni oxumağı izləyən şagirdlərə tapşırır.
3. Növbəli oxu. Şagirdlər mətnindəki cümlələri növbə ilə oxuyurlar.
4. Qruplarla oxu. Mətn hissələrə bölünür. Hər qrup mətnin bir hissəsini oxuyur və nəqletmə yolu ilə təqdim edir.

5.4. Söz ehtiyatı

Şagirdlərin söz ehtiyatının zənginləşməsi, ilk növbədə, mətnlərin oxusu və həmin mətnlərlə iş prosesində baş verir. Belə ki, mətnin tam qavranılması üçün oradakı söz ehtiyatının mənimşənilməsi vacibdir. Məhz buna görə də fənn kurikulumunda “Söz ehtiyatı” standartı “Oxu” məzmun xətti daxilində verilmişdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, söz ehtiyatı digər nitq bacarıqlarında, xüsusilə danışma və yazıda da böyük əhəmiyyət kəsb edir (bax: st. 2.1.2). Şagirdin söz ehtiyatının zənginliyi onun ekspresiv bacarıqlarının, eləcə də ümumi intellektinin təzahürü və qiymətləndirilməsi üçün əsas göstəricidir.

Dərslikdə yeni sözlər “Söz mücrüsü” rubrikasında təqdim olunur. Şagirdlərin oxu və intellektual bacarıqlarının lazımı səviyyədə inkişaf etmədiyini nəzərə alaraq dərslikdə bu sözlərin leksikoqrafik izahı verilmir. Müəllim bu sözlərin izahı üçün sinfin səviyyəsinə uyğun forma seçməlidir:

- sözə uyğun şəkil nümayiş etdirmək;
- şagirdlərin leksikonuna daxil olan yaxınmənalı sözlərdən istifadə etmək;
- sözü cümlədə işlətməklə izah etmək;
- anlayışın əlamətlərini sadalamaq;
- anlayışın aid olduğu ümumi məna qrupunun adını çəkmək (kenquru – heyvan);
- izah üçün situasiyalar xatırlatmaq, nümunələr götirmək və s.

Sinifdə valideynlərin köməyi ilə həqiqi "söz mücrüsü" – qutu və kiçik sandıq yaratmaq tövsiyə olunur. Hər bir mövzu ilə bağlı mənimsədilmiş yeni sözlər kartlara yazılıraq bu "mücrü"yə atılır. Lakin bundan əvvəl sözün leksik mənası şagirdlərə mənimsədirilir.

Hər dərsdə söz ehtiyatı üzrə işə 5-10 dəqiqə vaxt ayırmaqla keçilmiş sözləri xatırlatmaq tövsiyə olunur. Bunun üçün müxtəlif çalışma modellərindən istifadə etmək olar.

Şəklini göstər. Müəllim söz böğcəsindən konkret varlıq bildirən bir söz seçir, şagirdlər şəkillər arasından həmin sözün ifadə etdiyi şəkli göstərirlər (Bunun üçün əlavə resurs olaraq müxtəlif öyrədici kart dəstlərindən istifadə etmək olar). Sözlə şəkil eyniləşdirildikdən sonra müəllim həmin varlıqla bağlı suallar verə bilər. Məsələn:



Hərəkət bildirən anlayışları da kartlar vasitəsilə mənimsətmək olar:

HANSI ŞƏKILDƏ OĞLAN GEYİNİR?



Söz ehtiyatı ilə bağlı aşağıdakı çalışma modellərindən də istifadə etmək olar:

Cümlədə işlət. Şagirdlər söz boğçasından bir söz seçir və onu cümlədə işlətməklə mənasını anladıqlarını nümayiş etdirirlər.

İmlə yazı. Müəllim söz boğcasındaki sözləri tələffüz edir. Şagirdlər isə həmin sözləri orfoqrafiya qaydalarına uyğun yazırlar. Beləliklə, yeni sözlərin düzgün yazılışı mənimsədilir.

Oxuyub-anlama ilə bağlı şagirdlərin söz ehtiyatını zənginləşdirmək üçün aşağıdakı alt standart üzrə təlim nəticələri qoyulur:

3.1.3. Oxuduğu mətnindəki sözlərin mənasını müəyyən edir.

- Kontekstdən çıxış edərək tanış olmadığı sözün mənasını təxmin edir.
- Yeni öyrəndiyi sözləri şəkillərlə uyğunlaşdırır.
- Cümlədə buraxılmış sözü müəyyən edir.
- Yaxınmənalı sözləri müəyyənləşdirir.
- Anlayışın əsas əlamətlərinə görə sözü müəyyən edir.
- Sözləri ümumi mənalarına görə qruplaşdırır.

5.5. Yazı

Hüsnxət (yazı texnikası). Yazı məzmun xəttində son məqsəd şagirdlərin yazılı şəkildə informasiya təqdim etmək, öz fikir və duygularını ifadə etmək bacarığını formalaşdırmaqdır. Hüsnxət qaydalarının öyrədilməsi son məqsəd deyil, yazıda özünüifadə bacarığının formalaşdırılması və inkişafı üçün bir vasitədir. Tədris prosesində hüsnxət məşğələlərinə məhz bu aspektdən yanaşılmalıdır; şagirdlərdə ideal hüsnxət normalarının tətbiqinə yox, əlyazısının aydın, oxunaqlı və sürətli olmasına çalışmaq lazımdır.


Bununla yanaşı, nəzərə almaq lazımdır ki, hüsnxət şagirdlərdə yazı bacarığını formalaşdırmaq üçün ilk addımdır və onun müəyyən normaları olmalıdır. Aydındır ki, gələcəkdə əksər şagirdlər bu normalardan xeyli dərəcədə uzaqlaşacaqlar. Lakin ilkin dövrdə onlara yazı texnikası müəyyən standartlar əsasında öyrədilməlidir. Müasir dövrdə bu standartlar müəyyənləşdirilərkən aşağıdakı meyarlar əsas götürülür:

1. Estetik görünüş. Hərflərin konfiqurasiyası və birləşməsi əlyazısının estetik görünüşünü təmin etməlidir.
2. Funksionallıq. Hərflərin konfiqurasiyası və birləşməsi qaydaları sürətli yazıya imkan yaratmalıdır.
3. Oxunaqlılıq. Əlyazısı ilə yazılmış mətnlər anlaşıqlı olmalıdır.


Əlifba təlimi dövründə 2-3 hərfin bir dərsdə öyrədilməsi ilk baxışda çətin görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, tədris dilini öyrənərkən şagirdlərin kiçik motorikası və yazı texnikası (başqa dildə olsa belə) kifayət qədər inkişaf etmişdir. Bundan əlavə, bir çox dillərdəki səslər və hərflər arasında (məsələn, Azərbaycan və rus) müəyyən oxşarlıq var. Bu da təlim digər dillərdə olan məktəblərdə şagirdlərin Azərbaycan dilindəki səs və hərfləri müqayisəli şəkildə mənimsəməsinə imkan verir.

Hərflərin konfiqurasiyası. Dərslikdə təklif olunan hərf konfiqurasiyalarında əvvəlki hüsnxət hərfləri ilə müqayisədə bir sıra dəyişikliklər edilmişdir ki, bu da yazının funksionallığı ilə bağlıdır. Belə bir fikir mövcuddur ki, yazıda sürəti təmin etmək üçün hərfi yazarkən qələm kağızdan ayrılmamalıdır. Təcrübə və müşahidələr göstərir ki, qələmi kağızdan ayırmadan hərfin konfiqurasiyasını tamamlamaq heç də, əvvəller düşünüldüyü kimi, yazı sürətini artırır, çünki 1) bu məqsədə uyğunlaşdırılan hərf konfiqurasiyaları kifayət qədər mürəkkəbdir; bu isə, əksinə, yazı sürətini azaldır; 2) bütün hərfləri bu məqsədə uyğunlaşdırmaq mümkün deyil, belə ki, əlifbamızda bir çox hərflər diakritik işarələr (Çç, Şş, Ğğ), üfüqi qoşa nöqtələr (Üü, Öö) və perpendikulyar xətlərlə müşayiət olunur (Tt, Ff). Bu isə istənilən halda qələmi

kağızdan ayırmağa səbəb olur və yazı sürətini aşağı salır. Bu səbəbdən bir sıra hərfərin elementlərində dəyişiklik edilmiş və onlar sadələşdirilmişdir.



Estetik və funksionallıq baxımından əlyazısında problem yaradan hərfərdən biri də **v** hərfi və onun özündən sonrakı hərfə birləşməsidir. Odur ki bu hərfin konfiqurasiyasında da dəyişiklik edilmişdir.



Hərfərin mailliyi. Latın əlifbasından istifadə edən bir çox Qərb ölkələrinin təcrübəsi göstərir ki, hüsnxət şriftlərinin müəyyən bucaq altında maili olması vacib şərt deyil. Lakin Azərbaycanda formalasmış hüsnxət ənənəsinə görə, əlyazısı hərfəri təxminən 20 dərəcə bucaq altında yazılır. Ölkəmizdə ibtidai sinif şagirdlərinə təklif olunan hüsnxət dəftərlərində də oriyentir şaquli xətlərin mailliyi 20-25 dərəcə arasında dəyişir. Məhz bu səbəblərdən dərslikdə təklif olunan hüsnxət normalarına görə hərfər 20 dərəcə bucaq altında yazılımalıdır.

Hərfərin birləşməsi. “Çap şriftlərindən fərqli olaraq əlyazısında hərfərin birləşməsi sürətli yazını təmin edir” fikri də hüsnxət haqqında formalasmış miflərdən biridir. Sürətlə yanan bir çox yaşlı insanların əlyazısı üzərində aparılan müşahidələr göstərir ki, onlar bir çox hərfəri birləşdirmirlər. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, ingilis pedaqoqlarının hazırladığı əlyazısı (*handwriting*) normalarına görə böyük hərfər özündən sonra gələn hərfərlə birləşmir. Türkiyə Təhsil Nazirliyinin təsbit etdiyi normalara görə isə böyük T, F, V, D, N, P hərfəri özündən sonra gələn hərfərlə birləşmir. Lakin nəzərə almaq lazımdır ki, qayda və ya normalarda istənilən istisna tədris prosesində çətinlik yaradır. Odur ki yeni hüsnxət normalarında aşağıdakı qaydalar tətbiq olunur:

1. Aşağıdan sağa doğru çıxıntısı olan böyük hərfər özündən sonra gələn hərfərlə birləşir:

Alma, Gücs, Gay, Ev, Himm, Xor,
Küçə, Lal, Mən, Rus, Ün, Üz, Zil

2. Aşağıdan sağa tərəf qapalı olan böyük hərfər özündən sonra gələn hərfərlə birləşmir:

Bir, Dur, Jel, Fon, Gəl, İç, Tele, Qar, Nur,
On, Öz, Pul, Sil, Sal, Tir, Vər, Yön

Hüsnxətdə hərfərin ardıcılılığı. Bu ardıcılılığı müəyyən edərkən iki prinsip əsas götürülür:

1. Hərfərin işlənmə tezliyi. İlk hərfər elə seçilməlidir ki, onlardan çox söz düzəltmək mümkün olsun və beləliklə, həm keçilmiş hərfər təkrar olunsun, həm də hərfərin birləşmə qaydaları öyrədilsin.

LAYHE

2. Oxşar konfiqurasiyalı hərfərin yanaşı verilməsi. Bəzi hərfər bir-birindən yalnız diakritik işarəyə görə fərqlənir: **c – ç, i – ī, s – š** və s. Onların müqayisəli şəkildə yanaşı öyrədilməsi aralarındaki fərqli daha bariz nəzərə çarpdırılmasına xidmət edir.

Hüsnxət normalarının öyrədilməsi aşağıdakı ardıcılıqla baş verir:

- hər bir hərfin yazılışını öyrədərkən əvvəlcə kiçik, sonra böyük hərfərin yazılıması (bu zaman əvvəldə nöqtələri birləşdirməklə cizgiləri tamamlamaq tapşırılır);
- əlyazısı şəklində verilmiş söz və cümlələrin köçürülməsi;
- çap hərfəri ilə verilmiş söz və cümlələrin köçürülməsi.

Dərslikdə “Yazmağı öyrənək” rubrikası hərfin konfiqurasiyası ilə tanışlıq məqsədi daşıyır. Burada hərfi təşkil edən cizgiləri çəkərkən qələmin hərəkət istiqaməti oxlarla göstərilmişdir. Daha sonra müvafiq hərfin əvvəldə, ortada, sonda işləndiyi sözlərin hüsnxətlə yazılışı verilmişdir. Bu material, ilk növbədə, göz yaddasına xidmət edir. Şagirdlər hərfərin konfiqurasiyasını və birləşməsini nəzərdən keçirdikdən sonra sözləri dəftərə köçürürlər. Hüsnxətlə bağlı çalışmalar iş dəftərində davam etdirilir. Bu məqsədlə əlavə tədris resurslarından – hüsnxət vəsaitlərindən də istifadə etmək olar.

1-ci yarımeldə hüsnxət bacarıqlarının mənimsədilməsi yalnız üzündən köçürmə tapşırıqları ilə məhdudlaşdırılmışdır. Bir sıra hallarda hüsnxət üzrə çalışmalar orfoqrafiya, oxuyub-anlama, söz ehtiyatı üzrə bacarıqlarla integrasiya olunur:

- sözdə buraxılmış hərfi yazmaq;
- verilmiş şəklin adını yazmaq;
- verilmiş sözlərdən uyğun gələnini seçib cümlədəki boşluğa yazmaq;
- buraxılmış sözləri yerinə qoymaqla cümlələri köçürmək.

Şagirdlərdə ilkin yazı bacarıqlarını formalaşdırmaq üçün aşağıdakı alt standart üzrə təlim nəticələri qoyulur:

4.1.1. Hərfəri və sözləri düzgün yazır.

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.
- Böyük və kiçik hərfəri hüsnxət normalarına uyğun yazır və bitişdirir.
- Buraxılmış sözləri yerinə qoymaqla cümlələri köçürür.
- Əlyazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
- Çap hərfəri ilə verilmiş sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
- Səslə hərfi uyğunlaşdıraraq eşitdiyi sözü yazır.
- Mətnin verilmiş şəklə uyğun gələn hissəni tapıb köçürür.

Şagird hüsnxət normalarına yiyləndikdən sonra yazı bacarığı **ekspressiv (özünüüfadə) bacarıq** kimi inkişaf etdirilir:

- alınan məlumatların yazıda ifadəsi;
- öz fikir və duygularının yazıda ifadəsi.

2-ci yarımeldə yazı bacarığında daha bir istiqamətə diqqət yetirmək lazımdır: **Yazida ədəbi dilin normalarına riayət edilməsi.**

Fənn kurikulumunda “Dil qaydaları” məzmun xətti yer almayıb. Lakin ekspressiv nitq müəyyən dil qaydaları əsasında təzahür edir. Təhsilalan dildən istifadə etmək üçün bu qaydaları empirik və ya nəzəri şəkildə mənimsəməlidir. Bunu nəzərə alaraq 2-ci yarımeldə hər fəslin 2-ci dərsində (son iki fəsil istisna olmaqla) dildə geniş işlənən müəyyən sintaktik konstruksiyanın nitq vərdiшинə çevrilməsi üçün nümunələr və çalışmalar verilir. Dərslikdə bu materiallar “Düzung danişaq və yazaq” rubrikasında verilir.

2-ci sinifdə aşağıdakı sintaktik konstruksiyalar mənimsədirilir:

- Şəxs əvəzlikləri ilə şəxs şəkilçilərinin uzlaşması;

LAYHE

- Şəkilçilərin ahəng qanununa uyğun dəyişməsi;
- Mənsubiyyət şəkilçilərinin işlədilməsi;
- Cümlədə söz sırası;
- Sual əvəzliklərindən istifadə;
- Feilə görə hal şəkilçilərinin dəyişməsi;
- Hərəkətin zamanları;
- Xəbərlilik şəkilçiləri;
- Feilin zamana və şəxsə görə dəyişməsi;
- Cümlədə qoşmaların funksiyası.

Bir daha qeyd edək ki, bu qaydaların mənimsədilməsində empirizmə üstünlük verilir.

Yazı bacarıqlarının ekspressiv nitq kimi mənimsədilməsi üçün aşağıdakı alt standart üzrə təlim nəticələri qoyulur:

4.1.2. Söz birləşmələri və cümlələrin yazılışında sadə qrammatik normalara əməl edir.

- Cümlələri yazarkən ismi xəbəri uyğun şəxs şəkilçisi ilə tamamlayır.
- Ahəng qanunundan asılı olaraq çoxvariantlı şəkilçilərdən uyğun olanını seçir.
- Söz birləşmələrində mənsubiyyət şəkilçilərindən yerli-yerində istifadə edir.
- Yazarkən cümlədə söz sırasına əməl edir.
- Sual cümlələrində sual əvəzliklərindən yerli-yerində istifadə edir.
- Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçir.
- Feilin zaman şəkilçilərindən düzgün istifadə edir.
- Hərəkətin zamanına uyğun zaman zərfi seçir.
- Mübtədadən asılı olaraq feili xəbəri uyğun şəxs şəkilçisi ilə tamamlayır.
- Cümlələri yazarkən mübtəda ilə xəbər arasında şəxsə və zamana görə uzlaşmanı təmin edir.
- Söz birləşmələri və cümlələrdə qrammatik baxımdan zəruri düzəlişlər edir.

4.1.3. Kiçikhəcqli mətnlər yazır.

- Verilmiş şəklə uyğun söz və cümlələr yazır.
- Əzbər bildiyi nəzəm nümunələri yazır.
- Dinlədiyi söz və cümlələri (imla) yazır.
- Oxuduğu mətnin qısa məzmununu (ifadə) yazır.
- Mövzuya, situasiyaya uyğun kiçikhəcqli mətn (açıqça, təəssürat) yazır.

6. Bilik və bacarıqların qiymətləndirilməsi

Diaqnostik qiymətləndirmə və diferensial təlim

Yuxarıda qeyd edildiyi kimi, təlim digər dillərdə olan məktəblərdə şagirdlərin Azərbaycan dilində nitq bacarıqları xeyli dərəcədə fərqlənə bilər. Ona görə də Azərbaycan dilinin dövlət dili kimi tədrisində **diferensial təlim** xüsusi əhəmiyyət kəsb edir. Bu təlimi düzgün qurmaq üçün tədris ilinin əvvəlində müəllim müşahidə yolu ilə şagirdlərin şəhəri nitq bacarıqlarının diaqnostik qiymətləndirməsini aparmalıdır. Bunun üçün 3 səviyyə müəyyən edilə bilər:

I səviyyə: Dinləyərkən və danışarkən vizual dilin (jestlərin, şəkillərin, predmetlərin) köməyinə ehtiyac duyur.

II səviyyə: Dinlədiyi sadə fikirləri başa düşür, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir.

III səviyyə: Dinlədiklərini başa düşür və fikirlərini sərbəst ifadə edir.

Şagirdlər 1-ci yarımlıdə hərflərlə tanış olur, ilkin oxu və yazı bacarıqlarına yiyələnirlər. 2-ci yarımlinin əvvəlində onların oxu və yazı bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı aşağıdakı səviyyə deskriptorlarından istifadə etmək olar:

Oxu bacarığı üzrə:

I səviyyə. Gördüyü hərfin ifadə etdiyi səsi və eşitdiyi səsi işaret edən hərfi müəyyən edir.

II səviyyə. Sözü hecalarla oxuyur.

III səviyyə. Sözü bütöv səsləndirməklə kiçikhəcmli mətnlər oxuyur.

Yazı bacarığı üzrə:

I səviyyə: Hərfləri hüsnəxət normalarına uyğun düzgün yazıır və birləşdirir.

II səviyyə: Çap hərfləri ilə verilmiş mətnləri üzündən köçürür.

III səviyyə: Dinlədiyi deyilişi və yazılışı eyni olan söz və cümlələri düzgün yazıır.

Sonrakı təlim prosesində uşaqlarla iş zamanı müəllim bu göstəriciləri nəzərə almalı, şagirdlərə fərdi yanaşma tətbiq etməlidir.

Diagnostik qiymətləndirmədən sonrakı mərhələdə III səviyyə hədəf kimi müəyyən oluna bilər. I və II səviyyələrə aid olan şagirdlərlə ayrıca iş aparılmalıdır ki, onlar da tez bir zamanda hədəfə çata bilsinlər.

Formativ qiymətləndirmə

Məktəbdaxili qiymətləndirmə təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Hər bir dərsdə təlim nəticələrinin reallaşma səviyyəsini yoxlamaq üçün formativ qiymətləndirmədən istifadə olunur. Bu yolla müəllim şagird nailiyyətlərinin inkişaf dinamikasını izləyir və bunun əsasında təlim strategiyasını qurur.

Dərslikdə məzmun vahidləri (dərs, fəsil, bölmə) müəyyən təlim nəticələrinin reallaşmasını nəzərdə tutur. Formativ qiymətləndirmə hər bir şagird üzrə bu təlim nəticələrinin reallaşma səviyyəsini öyrənmək üçün aparılır. Bunu bilmədən növbəti məzmun vahidinə keçmək, sonrakı təlim fəaliyyətini düzgün qurmaq mümkün deyil.

Müəllim üçün vəsaitdə hər bir dərsin şərhində ikisütunlu **formativ qiymətləndirmə cədvəli** verilir. Cədvəlin 1-ci sütununda təlim nəticəsi ya olduğu kimi təkrar olunur, ya da konkret-ləşdirilir. Məsələn, "Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3)" təlim nəticəsi ilkin səviyyədə daha sadə şəkildə reallaşdırılır: şəkillər verilir, onların altında şəklin adını yazmaq tələb olunur. Ona görə də qiymətləndirmə cədvəlində meyar belə ifadə olunur: "Verilmiş şəkildəki varlığın adını yazır". İkinci sütunda isə müvafiq meyar üzrə qiymətləndirməni həyata keçirmək üçün tədris materialları (dərslik, iş dəftəri və ya MV-dəki tapşırıq) istinad yer alır.

Müəllim qiymətləndirmə cədvəli əsasında rəngarəng üsullar, formalar, müxtəlif qiymətləndirmə materialları (iş vərəqləri, intellektual oyunlar və s.) işləyib-hazırlaya bilər. Burada dəyişməz olan yeganə məqam qiymətləndirmə meyarlarıdır, çünkü onlar məzmun standartları və müvafiq təlim nəticələri ilə bağlıdır.

Formativ qiymətləndirmənin nəticələrini müxtəlif yollarla təqdim etmək olar: müşahidə əsasında şagirdlərin smaylik və ya ulduzlarla qiymətləndirilməsindən tutmuş iş vərəqlərinin, imla, hüsnəxət tapşırıqlarının cədvəllər əsasında səviyyələr üzrə qiymətləndirilməsinə qədər.

Formativ qiymətləndirmənin nəticələrini daha konkret təsvir etmək üçün, əsasən, rubriklərdən istifadə olunur. **Rubrik** şagird nailiyyətlərinin qiymətləndirilməsi zamanı onun səviyyəsinin (balının, qiymətinin) sözlü təsvirini nəzərdə tutur. Bunun üçün müəllim hər bir dərsdə təlim nəticəsinin **narrativ deskriptorlarını** (sözlü təsvirlərini) müəyyənləşdirməlidir. Məsələn, əgər müəllim şagirdin oxuduğu mətni nəql etmək bacarığını (3.1.2. *Mətni plan əsasında nəql edir.*) səviyyələr (ballar) üzrə qiymətləndirirsə, hər bir səviyyənin mahiyyətini əvvəlcə özü üçün aydınlaşdırılmalıdır. Bunun üçün isə mətni plan əsasında nəql etmək bacarığının nədən ibarət olduğunu bilməlidir; məsələn:

- Mətnin planını tərtib edərkən əsərdə baş verən əsas hadisələri qeyd edir.
- Mətni tərtib etdiyi plana uyğun ardıcılıqla nəql edir.

- Obrazların nitqini onların xarakterinə uyğun səsləndirir.
- Hadisələrin baş verdiyi zaman və məkanla bağlı əsas məqamları vurğulayır.
- Mətni nəql edərkən yeni öyrəndiyi sözlərdən istifadə edir.

Yaxşı olar ki, bu sözlü təsvirlər, yəni meyarın deskriptorları şagirdlərə əvvəlcədən elan olunsun. Bu deskriptorlardan özünüqiyətləndirmədə də istifadə etmək olar. Şagirdin müvafiq meyar üzrə orta balını müəyyən etmək üçün müəllim hər bir deskriptoru “Bəli” (1 bal), “Qismən” (0,5 bal), “Xeyr” (0 bal) deyə qiymətləndirə bilər.

Əlifba təliminin sonuna yaxın vacib qiymətləndirmə meyarlarından biri də ***oxu sürətidir***. Şagirdin oxu sürətini onun intellektual potensialının göstəricilərindən biri kimi qəbul etmək olar: oxu sürəti yüksək olan şagirdin müəyyən zaman çərçivəsində qəbul etdiyi yazılı verbal informasiyanın cəkisi daha çox olur və beləliklə, o, digərləri ilə müqayisədə üstünlük qazanır. Məhz buna görə də şagirdlərdə oxu sürətinin inkişafını daim izləmək və müxtəlif üsullarla yüksəlməsinə nail olmaq müəllimin əsas məqsədlərindən biri olmalıdır. Şagirdlərdə oxu sürətinin qiymətləndirilməsi oxu bacarıqlarının inkişaf mərhələlərinə uyğun şəkildə baş verir:

1. İlkin oxu bacarıqlarının formalasdırılması mərhələsində sürətli oxu meyari: ***müəyyən müddət ərzində səslili (ucadan) oxunan sözlərin sayı***.

I səviyyə	0-14 söz/dəq.	(başlanğıc mərhələdədir)
II səviyyə	15-22 söz/dəq.	(hədəfə yaxındır)
III səviyyə	22-27 söz/dəq.	(hədəfə çatıb)
IV səviyyə	28-dən çox söz/dəq.	(hədəfi keçib)

Müəllim sinfin səviyyəsindən çıxış edərək qiymətləndirmə şablonu hazırlaya bilər. Bu şablon sinfin oxu sürəti üzrə diaqnostik qiymətləndirilməsindən sonra hazırlanmalıdır. Müəllim sinifdə ən yüksək və ən aşağı səviyyəni nəzərə almalı, ortadan yuxarı səviyyəni hədəf kimi seçməlidir; məsələn:

Oxu sürəti üzrə qiymətləndirmə şablonu (1-2 hecalı sözlər)

Bu göstərici üzrə şagirdlərin səviyyəsini müəyyənləşdirmək və dinamikanı izləmək üçün aşağıdakı cədvəldən istifadə etmək olar:

Tarix	20.11.2020
Hədəf	Dəqiqədə 22-27 bir və ya ikihecalı söz
Ağayev S.	19 (2-ci səviyyə)
Səmədova N.	30 (4-cü səviyyə)

Şagirdlərdə ilkin oxu bacarığı kifayət qədər formalasdıqdan sonra səslili oxu sürətinin qiymətləndirilməsini mətnlər əsasında da aparmaq olar. Bu mətnlərin həcmi və oxu üçün ayrılmış vaxt sinifdə ən yüksək oxu sürətinə görə müəyyənləşdirilir. Mətn əsasında oxu sürəti qiymətləndirilərkən düzgün oxu meyari da nəzərə alınmalıdır.

2. Oxuyub-qavrama mərhələsində sürətli oxu meyari: ***təyin olunmuş zaman çərçivəsində müəyyən hacmli mətnin səssiz oxunması və məzmunun qavranılmasının nümayiş etdirilməsi***.




Oxuyub-qavrama sürətinin müəyyənləşdirilməsi daha mürəkkəb mexanizmdir, çünkü bu qiymətləndirmə zamanı bir çox amillər nəzərə alınmalıdır:

1) mətnin çətinlik dərəcəsi: mətnin həcmi, mətnin növü (bədii, elmi), söz ehtiyatı (tanış olmayan sözlərin çoxluğu, sintaksis – söz birləşmələri və cümlələrin uzunluğu);





2) sualların çətinlik dərəcəsi: sualların sayı, açıq və qapalı sualların say nisbəti, faktoloji və düşündürücü (məntiqi, analitik, tənqidi təfəkkür tələb edən) sualların say nisbəti və s.

Kiçik summativ qiymətləndirmə (KSQ) nümunələri
II bölmə (**I yarımil**) üzrə KSQ materialları

1. Boş xanalarda elə hərfər yaz ki, soldan-sağla və yuxarıdan aşağı sözlər oxunsun.



2. Şəkillərə baxaraq siyahını tamamla.



1. *kərtənkələ*

2.

3.

4.

3. Hecaları düzgün birləşdirməklə sözləri tap və yaz.

Bİ { SAL

SƏ { TİL

Mİ { NA

TƏ { NƏT

LAYİHƏ

4. Eyni hərfələri xətlə birləşdir.

b	D	T	f
r	B	D	t
d	J	B	d
t	K	R	y
y	R	Y	k
k	Y	K	z

5. Mətni köçür.

Önsər barunun yanında oynayırırdı.
 Birdən baba onu səslədi. Önsər
 babasının yanına yollandı.

Qiymətləndirmə meyarları	Tapşırıq	Bəli	Qismən	Xeyr
Sözlərdəki hərfələri müəyyən edir (st. 3.1.1).				
Şəkildəki varlığın adını yazır (st. 4.1.3).				
Hecalardan sözlər düzəldir (st. 3.1.1).				
Hərfərin çap, əlyazma, böyük, kiçik konfiqurasiyalarını fərqləndirir (st. 3.1.1).				
Əlyazısı şəklində olan kiçikhəcmli mətnləri üzündən köçürür (st. 4.1.1).				

Kiçik summativ qiymətləndirmə (KSQ) nümunələri
V bölmə (II yarımil) üzrə KSQ materialları

1. Şagirdlər aşağıdakı mətni oxuyub 1-4-cü sualları cavablandırırlar.

YARALI QUŞ

Anar və Sona bağçada oynayırdılar. Ananın səsi gəldi:

– Uşaqlar, evə gəlin. Hava soyuyub.

Uşaqlar evə tərəf getdilər. Birdən Anar otların tərpəndiyini gördü:

– Sona, bax, burada yaralı quş var.

– Hə, deyəsən, qanadı **qırılıb**.

Uşaqlar quşu evə gətirib qanadını sarıdlılar.

1) Mətnə uyğun olaraq şəkillərin ardıcılılığını müəyyən et.



A



B



C

a C B A

b B A C

c B C A

2) Mətnə əsasən nöqtələrin yerinə uyğun gələn sözü qeyd et (✓).

1. Uşaqlar ... oynayırdılar.

bağçada

parkda

2. Yaralı quşu birinci ... gördü.

Anar

Sona

3. Ana uşaqları çağırıldı, çünkü ...

hava qaralırdı

hava soyuyurdu

3) Verilmiş cümlələrin kimə aid olduğunu müəyyən et.

1 – Uşaqlar, evə gəlin.

a Anar

1 –

2 – Bax, yaralı quş var.

b Sona

2 –

3 – Quşun qanadı qırılıb.

c Ana

3 –

4) Anar və Sona haqqında nə demək olar?

tənbəldirlər

dəcəldirlər

qayğıkeşdirlər

LAJİHƏ

2. Cümhlələri köçürün. Mavi rəngli boşluqlara uyğun hissəciklər artırın.

Ağaclar mübahisə edirdilər. Palid özünü təriflədi:

– Mən böyük və güclü . İnsanlar məndən ev tikirlər.

Alma ağac bunu eşidib dedi:

– Düzdür, sən böyük , ancaq sənin meyvə olmur. Mənim isə dadlı almalar olur. Onlar çox ləzzətli və gözəl .

Bağban ağacların söhbətini eşidib dedi:

– Mübahisə etməyin. Hər ağacın öz fayda var.

Qiymətləndirmə meyarları	Tapşırıq	Bəli	Qismən	Xeyr
Mətn dəki hadisələrin ardıcılılığını müəyyən edir (st. 3.1.1).				
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).				
Mətn dəki obrazların xarakterini müəyyən edir (st. 3.1.1).				
Əlyazısı şəklində olan kiçikhəcmli mətnləri üzündən köçürür (st. 4.1.1).				
Yazında xəbərlik və mənsubiyət şəkilçilərindən düzgün istifadə edir (st. 4.1.2).				

**BÖLMƏLƏR ÜZRƏ NƏZƏRDƏ TUTULAN
ƏSAS TƏLİM MƏQSƏDLƏRİ**

	Bölmə	Dinləmə və danışma	Oxu və yazı
1-ci YARIMİL			
1.	AİLƏ VƏ MƏKTƏB	1) şəkillər üzrə danışma; 2) nitq etiketlərindən istifadə; 3) kiçik təqdimatlar; 4) rabitəli cümlə qurmaq bacarığı.	Aa, Nn, Əə, Ll, Mm, Iı, İı, Tt, Bb hərfərinin mənimsədilməsi 1) səslerin sözdəki yerinin müyyənləşdirilməsi; 2) sözlərin köçürülməsi.
2.	ANA VƏTƏN	1) dinləmə mətni üzrə sualların cavablandırılması; 2) şəkillərin köməyi ilə dinlənilən mətnin genişləndirilməsi; 3) rollu oyun.	Rr, Dd, Yy, Oo, Öö, Ss, Şş, Kk hərfərinin mənimsədilməsi 1) sözlərin hecalarla oxunması; 2) söz və cümlələrin köçürülməsi.
3.	HEYVANLAR VƏ QUŞLAR	1) şəkillər üzrə danışma; 2) rollu oyun zamanı intonasiya, jest və mimikalardan istifadə; 3) danışarkən cümlədə söz sırasına əməl edilməsi.	Uu, Üü, Pp, Vv, Ee, Gg, Ğğ, Zz hərfərinin mənimsədilməsi 1) sözlərin hecalarla oxunması; 2) söz və cümlələrin köçürülməsi.
4.	NAĞILLAR ALƏMİNDE	1) situasiyaya uyğun nitq etiketlərindən istifadə; 2) dinlənilən mətni təxəyyülə uyğun dəyişdirmə; 3) rabitəli cümlələrlə danışma.	Hh, Xx, Cc, Çç, Qq, Ff, Jj hərfərinin mənimsədilməsi 1) söz və cümlələrin hecalarla oxunması; 2) söz və cümlələrin köçürülməsi.
2-ci YARIMİL			
5.	YAXŞI NƏDİR, PİS NƏDİR	1) şəkillərin köməyi ilə mətnin nəql edilməsi; 2) rollu oyunlarda düzgün intonasiyanın seçilməsi; 3) rabitəli cümlələrlə danışma.	1) kiçikhəcmli mətnlərin düzgün oxunması; 2) yazıda şəkilçilərin sözlərə ahəng qanununa uyğun artırılması.
6.	ŞEİRLƏR	1) şeirin nəsrlə ifadəsi; 2) hadisə və obrazlara münasibətin ifadə olunması.	1) şeirlərin intonasiya ilə oxunması; 2) yazarkən cümlədə söz sırasına əməl edilməsi; 3) sual cümlələrinin qurulması.
7.	TƏBİƏTİN SİRLƏRİ	1) bildikləri və həyatda gördüklləri haqda danışma; 2) dinlənilən mətni kitabdan izləmə; 3) cümlələrin müvafiq qrammatik normalara uyğun qurulması.	1) kiçikhəcmli mətnlərin düzgün oxunması; 2) mətndə açıq şəkildə ifadə olunmuş informasiyanın qavranılması; 3) yazıda uyğun sintaktik konstruksiyalardan istifadə olunması.
8.	SAĞLAM HƏYAT	1) dinləmə mətnləri üzrə faktoloji sualların cavablandırılması; 2) dialoq zamanı mövzuya uyğun fikir yürüdülməsi.	1) mətnin sürətli və aydın oxunması; 2) mətndəki faktoloji materialın qavranılması; 3) yazıda uyğun sintaktik konstruksiyalardan istifadə olunması.

Dərs saat	Mövzu (oxu, söz ehtiyatı, şifahi nitq)	Yazı (qrammatika)	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1	Bizim ev		10	4	32–33
2		A və N hərfəri	11	5	33
3	Məktəb bazarlığı		12	6	34–35
4		Ə və L hərfəri	13	7	35
5	İki alma		14	8	36–37
6		I, İ və M hərfəri	15	9	37
7	Ərköyün siçan balası		16–18	10	38–39
8		T və B hərfəri	19	11	39
9	Ümumiləşdirici təkrar. Hüsnxət		20–21	12–13	40

Bölmənin icmalı

İlk dərslərdə şagirdlərin şifahi nitq bacarıqları və söz ehtiyatı üzrə diaqnostik qiymətləndirilməsi aparılır. Sinifdə səslənən hər bir fikrin, o cümlədən şagirdin öz fikrinin ətrafdakılar üçün vacib olduğunu diqqətə çatdırmaq lazımdır. Şagirdin nitqi məzmunundan asılı olmayaraq daim təqdir olunmalı, ona müsbət reaksiya verilməlidir.

Dinləmə və danışma. Bu bölmədə şagirdlərin 1) şəkillər üzrə danışma; 2) situasiyaya uyğun nitq etiketlərindən istifadə; 3) özü, ailəsi və dostları haqqında təqdimetmə; 4) rabitəli cümlə qurma bacarıqları inkişaf etdirilir.

Söz ehtiyatı. Şagirdlər keçən tədris ilindən “Ailə və məktəb” mövzusu üzrə kifayət qədər söz ehtiyatına (qohumluq bildirən sözlər, məktəb əşyalarının adları, məşğulliyətlə bağlı sözlər, pəşə-sənət adları) yiyələniliblər. Bu bölmədə, əsasən, həmin sözlərdən istifadə edilir. Eyni zamanda bu mövzu ilə bağlı bir çox yeni sözlər də mənimşədirilir.

Oxu. Bu bölmədə ilkin oxu bacarıqlarının formalasdırılmasına başlanılır. İlk dərslərdə sözün səslərə ayrılması, səslərin müvafiq hərflərlə işaretə olunması, böyük və kiçik hərfərin uyğunlaşdırılması ilə başlanan oxu bacarıqları sonraki dərslərdə sözlərin və kiçik cümlələrin hecalarla oxusuna ilə inkişaf etdirilir.

Yazı. Bu bölmədə şagirdlərdə hüsnxət normaları əsasında düzgün yazı vərdişlərinin formalasdırılması başlanır. Şagirdlər böyük və kiçik Aa, Nn, Əə, Ll, İi, İ, Mm, Tt, Bb hərfərinin hüsnxət normalarına uyğun yazılışını mənimşəyirlər.

1-ci DƏRS

Bizim ev

Təlim nəticələri:

Yeni sözlər: qonaq otağı, yataq otağı, uşaq otağı, yazı masası, hamam, xalça, dəhliz, həyat, it evciyi.

Danışma:

- Şəkildə gördüklərini təsvir edir və onları şəxsi həyati ilə əlaqələndirir (st. 2.2.1).
- Danışarkən cümlədə söz sırasına əməl edir (st. 2.1.1).
- Öyrəndiyi sözlərdən istifadə etməklə şəkillər üzrə danışır (st. 2.1.2).
- Verilmiş mövzu ilə bağlı şifahi təqdimat hazırlayır (st. 2.2.2).

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).

Yazı:

- Sözdəki saitlərə əsasən hecaların sayını müəyyən edir (st. 4.1.2).

Danışma

Danışma fəaliyyəti bölmənin titul səhifəsində verilmiş şəkillər əsasında yerinə yetirilir. Şagirdlər şəkli təsvir edərkən aşağıdakı cümlələrdən istifadə edə bilərlər: *Bu, Ayxanın ailəsinin şəklidir. Onlar Bakıda yaşayırlar. Ayxanın ailəsi altı nəfərdən ibarətdir: baba, nənə, ata, ana, Ayxan və balaca bacısı...*

Söz mücrüsü. Müəllim sözə uyğun şəkli nümayiş etdirməklə söz mücrüsündə verilmiş sözlərin mənasını şagirdlərə izah edir. Beləliklə, şagirdlər dinlədikləri sözü vizual görüntü ilə eyniləşdirərək tərcüməyə ehtiyac olmadan həmin sözün mənasını asanlıqla anlayırlar.

Dinləmə mətni: "Bizim ev"

Mənim adım Ayxandır. Bura bizim evimizdir. Bizim evimiz üç otaqdan ibarətdir: qonaq otağı, yataq otağı və uşaq otağı. Bu otaqların hamısının qapısı dəhlizə açılır. Evə daxil olanda sol tərəfdə hamam və mətbəx yerləşir.

İndi mən öz otağımdayam. Otağımda vaxt keçirməyi sevirəm. Mənim otağım çox rahatdır. Otağımda yazı masası, kitab şəkfi və divan qoyulub. Divanın qarşısında xalça sərilib.

Bizim ev

Söz mücrüsü
qonaq otağı • yataq otağı
uşaq otağı • yazı masası
hamam • xalça • dəhliz
həyat • it evciyi

Ne anladın?

1. Mənzil neçə otaqdan ibarətdir?
2. Yataq otağı ilə mətbəx arasında hansı otaq yerləşir?

Düşün ve cavab ver.

3. Sizca, na üçün mənzil müxtəlif otaqlara ayrırlar?
4. Şəkildə təsvir edilən otaqları adlandırın və onlar haqqında danışın.
5. Öz otağınızı təsvir edin.

10

Qonaq otağımız geniş və işıqlıdır. Burada divan, kreslo və yemək masası var. Televizor divanla üzbaüz divardan asılıb. Babam divanda əyləşib televizora baxır.

Anam mətbəxdədir. Şam yeməyi üçün hazırlıq görür. Mən də dərslərimi yerinə yetirdikdən sonra anama kömək edəcəyəm.

Həyatımız balaca olsa da, səliqəlidir. Həyatımızda it evciyi də var. Bu evciyi atamlı birlikdə Toplan üçün tikmişik.

1-ci və 2-ci tapşırıqlar (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Şagirdlər dinləmə mətninə və şəkli əsasən sualları cavablandırırlar.

3-cü tapşırıq (dərslik). Şagirdlər tapşırıqda verilmiş sualı cavablandırmaqla fikirlərini bildirirlər.

Müəllimin nəzərinə! Bu mərhələdə şagirdlərin sadə konstruksiyalı cümlələrdən istifadə etmələri normaldır.

4-cü tapşırıq (dərslik). Tapşırıq yeni sözlərin möhkəmləndirilməsinə yönəlib. Fəaliyyət zamanı müəllim şagirdlərin yeni sözlərdən istifadə etmələrini izləməli, ehtiyac olarsa, yenidən sözlərin izahını verməlidir.

5-ci tapşırıq (dərslik). Tapşırıq şagirdlərin şifahi nitqini və təqdimetmə bacarığını inkişaf etdirir.

Oxumağı Öğrenmek

Aa Nn

ata ana baba nana

Şekillerin adlarını deyin. Adlardaki birinci harfi saatlerdirin ve gösterin.

Hansı müsiki atının adı "Nn" səsi ilə tutın.

Yazmağı Öğrenmek

Aa o i l Aa aa Aa
Nn na an ana Ana

Diferensial təlim

Təqdimatı söz ehtiyatı zəngin olan şagirdlərin birinci etməsi daha məqsədə uyğundur. Bu, digər şagirdləri istiqamətləndirə bilər.

Yazı

2-ci tapşırıq (iş dəftəri). Tapşırıq sözləri heçcələrə ayırmak bacarığını inkişaf etdirir. Bu bacarıq sonradan ilkin oxu bacarıqlarını formalasdırmağa, sözləri sətirdən-sətrə düzgün keçirməyə kömək edir. Müəllim bir neçə nümunəni özü təqdim edə bilər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkildə gördükələrini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir.	Titul səhifəsi (D), tap. 4 (D)
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1, 2 (D), tap. 1 (İ.D)
Danişarkən cümlədə söz sırasına əməl edir.	Tap. 3 (D)
Verilmiş mövzu ilə bağlı şifahi təqdimat hazırlayır.	Tap. 5 (D)
Sözdəki saitlərə əsasən hecların sayını müəyyən edir.	Tap. 2 (İ.D)

2-ci DƏRS

A və N hərf'ləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Hərfin ifadə etdiyi səsi tələffüz edir (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır (st. 4.1.1).

"Oxumağı Öyrənək" rubrikası. Oxu bacarığı sözdəki səsləri fərqləndirməkdən başlayır. Şagirdlər şəkillərdə təsvir edilmiş varlıqların adlarını söylədikdən sonra müəllim həmin sözlərdəki "A" və "N" səslərini aydın tələffüz etməklə onların diqqətini bu səslərə yönəldir.

1-ci və 2-ci tapşırıqlar (dərslik), 1-ci və 2-ci tapşırıqlar (iş dəftəri). Tapşırıqlar şagirdlərin sözdəki səsləri müəyyənləşdirmək bacarıqlarını möhkəmləndirməyə yönəlib.

"Yazmağı Öyrənək" rubrikası. 3-cü tapşırıq (iş dəftəri). Əlyazısı formasında verilmiş "Aa" və "Nn" hərfərinin konfiqurasiyası, eyni zamanda digər hərfərlə birləşmə qaydaları şagirdlərə izah edilir.

4-cü tapşırıq (iş dəftəri). Tapşırıq oxu bacarıqları ilə yazı məzmun xətti arasında integrasiya təşkil edir. Şagirdlər söz sxemində "a" və "n" hərfərini uyğun xanaya yazır, bununla da a və n səslərinin sözlərdəki yerini müəyyənləşdirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	"Oxumağı Öyrənək" rub. (D), tap. 1, 2 (D), tap. 1, 2, 4 (İ.D)
Hərfin ifadə etdiyi səsi tələffüz edir.	Tap. 1 (D), tap. 1 (İ.D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	"Yazmağı Öyrənək" rub. (D), tap. 3 (İ.D)

3-cü DƏRS

Məktəb bazarlığı

Təlim nəticələri:

Yeni sözlər: satıcı, rəf, piştaxta.

Danışma:

- Şəkildə gördükərini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir (st. 2.2.1).
- Dialoqlarda situasiyaya uyğun sadə nitq etiketlərindən istifadə edir (st. 2.2.3).

Dinləmə:

- Dinlədiyi mətndəki hadisələrin ardıcılığını şəkillərin köməyi ilə müəyyən edir (st. 1.1.3).

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin diqqətini kitabın 12-ci səhifəsindəki şəklə yönəldir və soruşur:

— *Sizcə, şəkildə hara təsvir edilib?*

Dinləmə və danışma

Uşaqların ilk dərs gününə hazırlığı onlar üçün ən mühüm hadisələrdən biri sayılır. Odur ki bu mövzu şagirdlərin daha həvəsli, inamlı danışması üçün imkan yaradır.

Şagirdlər əvvəlcə malik olduqları söz ehtiyatına əsasən şəkildə gördükərini təsvir edirlər.

Diferensial təlim

Azərbaycan dilini zəif bilən şagirdlər şəkildə gördükəri ayrı-ayrı əşyaların adlarını söyləməklə kifayatlınə bilərlər. Azərbaycan dilində yaxşı danışan şagirdlər isə rabitəli cümlələrdən istifadə edərək şəkildə gördükərini təsvir edirlər.

Söz mürçüsü. Daha sonra müəllim sözə uyğun şəkli nümayiş etdirməklə söz mürçüsündən verilmiş sözlərin mənasını şagirdlərə izah edir. Beləliklə, şagirdlər dinlədikləri sözü vizual izləməklə tərcüməyə ehtiyac olmadan həmin sözün mənasını asanlıqla anlayırlar.

1-ci və 2-ci tapşırıqlar (dərslik). Şagirdlər şəkildən aldıqları məlumatlara əsasən tapşırıqdakı sualları cavablandırırlar. 2-ci tapşırıqdakı sualı cavablandırarkən keçən tədris ilində öyrəndikləri məktəb ləvazimatlarının adlarından istifadə edirlər.



3-cü və 4-cü tapşırıqlar (dərslik). Şagirdlər şəkildə gördükərini şəxsi həyatları ilə əlaqələndirərək sualları cavablandırırlar. Müəllim suallarla şagirdləri istiqamətləndirir:

— *Siz bazarlığa kimlə getmişdiniz? Nəyi alarkən seçim etməkdə çətinlik çəkdiniz? Naya görə məhz bu çantani seçdiniz? Bazarlıqdan qayıdanan sonra evdə nə etdiniz? Alış-veriş üçün valideynlərinizə necə təşəkkür etdiniz?*

Müəllimin nəzərinə! Çalışmaq lazımdır ki, şagirdlər suallara cavab verərkən fikirlərini əsaslandırsınlar. Məsələn, müəllim bir şagirdin çantasını göstərib ondan soruşa bilər: — *Naya görə məhz bu çantani seçdin?*

Müəllim Ayxanla bağlı kiçik bir dinləmə mətni təqdim edə bilər:

Ayxan mağazadan qayıdan kimi zənbilləri açıb-tökdü. Məktəb əşyalarını stolun üstünə yığıdı. O, çox sevinirdi. Artıq məktəbə getmək üçün lazımlı olan hər şeyi var idi. Ayxan anasının üzündən öpüb təşəkkür etdi: "Çox sağ ol, ana-can!" – dedi.

Rollu oyun. Rollu oyunların təşkili dilin tədrisində real nitq situasiyasının yaradılması məqsədilə istifadə olunur. Şagirdlər hadisələrin canlı iştirakçılarına çevrilərkən söz ehtiyatının mənimşədilməsi daha yüksək səviyyədə olur.

4-cü DƏRS

Ə və L hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecələrlə oxuyur (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnət normalarına uyğun yazır (st. 4.1.1).

“Oxumağı öyrənək” rubrikası. Şagirdlər şəkillərdə təsvir edilmiş varlıqların adını söyləyirlər. Müəllim bu sözlərdəki “Ə”, “L” səslərini aydın tələffüz etməklə şagirdlərin diqqətini bu səslərə yönəldir. Sonrakı mərhələ dənişiq səslərini işarə edən hərfəleri tanıtmaqdır.

1-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Tapşırıqlar şagirdlərin sözdəki səsləri müəyyənləşdirmək bacarıqlarını möhkəmləndirməyə yönəlib.

2-ci tapşırıq (dərslik). Bu tapşırığın məqsədi şagirdlərin oxu bacarığını formalaşdırmaqdır. Şagirdlər tapşırıqda kiçik hərfərlə verilmiş sözlərin oxusuna başlamazdan önce müəllimin hazırladığı hecalı kartları (na, nə, la, lə, ən, əl) oxuyurlar.

“Yazmağı öyrənək” rubrikası. 2-ci və 3-cü tapşırıqlar (iş dəftəri). Tapşırıqlar şagirdlərin hüsnət normalarına uyğun yazı bacarıqlarını formalaşdırır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Bu dərsdə şagirdlər satıcı və alıcı rolunda çıxış edə bilərlər. Müəllim yaranan dialoqlarda situasiyaya uyğun nitq etiketlərindən istifadə edilməsinə diqqət etməlidir.

1-ci və 2-ci tapşırıqlar (iş dəftəri). Şagirdlər 1-ci tapşırıqdakı şəkillərin köməyi ilə hadisələrin ardıcılığını müəyyən edir.

Yazı. 3-cü tapşırıq (iş dəftəri). Tapşırıq oxu bacarığı ilə yazı məzmun xətti arasında integrasiya təşkil edir. Şagirdlər tərkibində “a” səsi iştirak edən şəkil adlarını seçir, bu sözlərdə iştirak edən “a” səsinin sayı qədər a hərfi yazarlar.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkildə gördüklerini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir.	Tap. 1, 2, 3, 4 (D)
Dinlədiyi mətnindəki hadisələrin ardıcılığını şəkillərin köməyi ilə müəyyən edir.	Tap. 1 (İ.D)
Dialoqlarda situasiyaya uyğun sadə nitq etiketlərindən istifadə edir.	Rollu oyun, şifahi tap. (MV)
Sözdəki səsləri müəyyənləşdirir.	Tap. 3 (İ.D)

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	“Oxumağı öyrənək” rub. (D), tap. 1 (D), tap. 1 (İ.D)
Sözləri və cümlələri hecələrlə oxuyur.	Tap. 2 (D)
Hərf elementlərini hüsnət normalarına uyğun yazır.	“Yazmağı öyrənək” rub. (D), tap. 2, 3 (İ.D)

5-ci DƏRS

İki alma

Təlim nəticələri:

Yeni sözlər: səhv, fikirləşmək, yola salmaq, mehriban, qayğıkeş, təəccüblə.

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin diqqətini mövzuya yönəltmək üçün suallar verir:

– *Siz kimi lərə kömək etmisiniz? Hansı situasiyalarda onlara kömək etdiniz?*

Dinləmə və danışma

Şagirdlər dərsliyin 14-cü səhifəsindəki şəklə diqqətlə baxırlar. Müəllimin yönəldici sualları ilə şəkildəkiləri təsvir etməyə çalışırlar.

Müəllimin nəzərinə! Şagirdlər Azərbaycan əlifbasının hərfləri ilə bu il tanış olurlar. Buna baxmayaraq dərsliyin ilk bölmələrində də dinləmə və danışma məzmun xəttinin inkişafına yönəlmış illüstrasiyalar dinləmə mətninin məzmununa aid cümlələrlə müşayiət olunur. Bu diferensial yanaşma ilkin oxu bacarıqlarına malik olan şagirdlərdə bu bacarığı inkişaf etdirməyə kömək edir.

Söz mücrüsü. Daha sonra müəllim söz mücrüsündəki sözlərin mənasını izah edir. Şagirdlər yeni sözləri müxtəlif cümlələrdə işlətməklə həmin sözlərin mənasını anladıqlarını nümayiş etdirirlər.

Dinləmə mətni: “İki alma”

Ayxan riyaziyyat dəftərini anasına göstərib soruşdu:

– *Anacan, gör məsələni düz həll eləmişəm?*

Ana onun dəftərinə baxıb dedi:

– *Yox, oğlum, səhvdir, iki alma çatmir. Yaxşı fikirləş, yoxsa müəllim narazı qalar.*

Səhər ana Ayxanı məktəbə, Ləmanı bağçaya yola salanda hərəsinə bir qırmızı alma



verdi. Axşam dərsdən qayıdanda Ayxan anasına dedi:

– *Anacan, səhər sən mənə bir alma vermişdin. Ancaq məktəbdə çantamı açanda gördüm ki, orada iki alma var. Bu necə ola bilər?*

Birdən Ləman dilləndi:

– *O biri almanın çantaya mən qoymuşdum.*

Ana təəccüblə soruşdu:

– *Niyə, qızım? Sən ki almani çox xoşlayırsan!*

Xoşlayıram. Amma almani verməsəydim, müəllim Ayxandan narazı qalardı axı!

Ana ilə Ayxan bir-birinin üzünə baxıb güldürlər. Anası Ləmanı qucaqlayıb dedi:

– *– Ay mənim mehriban, qayğıkeş qızım!*

İsa Hümmətov

1-ci və 2-ci tapşırıqlar (dərslik). Şagirdlər mətnlərindəki hadisələrin səbəbini və obrazların davranışını izah etməkdə çətinlik çəkə bilərlər. Belə olarsa, müəllim bəzi məqamlara diqqət çəkir. Məsələn, Ayxanın anasından soruştugu məsələyə nümunə gətirə bilər:

“*Ağacda 9 alma qalmışdı. Uşaqlar onlardan dördünü dərdilər. Ağacda neçə alma qaldı? Həmin sayda alma şəkli çəkin*”.

Ayxan bu məsələni həll edərkən 3 alma şəkli çəkmışdı. Ona görə də anası dedi ki, iki alma çatmir, çünkü 9-dan 4 çıxanda üç yox, beş

6-ci DƏRS

I, İ və M hərfələri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır (st. 4.1.1).

“Oxumağı öyrənək” rubrikası. Şagirdlər şəkillərdə təsvir edilmiş varlıqların adını söyləyirlər. Müəllim sözlərdəki “I”, “İ” və “M” səslərini aydın tələffüz etməklə şagirdlərin diqqətini bu səslərə yönəldir.

Müəllimin nəzərinə! Müəllim Azərbaycan dilində “I” səsi ilə sözlərin başlanmadığını, bu səsin yalnız sözlərin ortasında və sonunda işləndiyini nümunələr əsasında izah edir.

1-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Tapşırıqlar şagirdlərin sözdəki səsləri müəyyənləşdirmək bacarığını möhkəmləndirməyə yönəlib.

2-ci tapşırıq (dərslik). Tapşırığın məqsədi şagirdlərin oxu bacarığını formalaşdırmaqdır.

“Yazmağı öyrənək” rubrikası. 2-ci və 3-cü tapşırıqlar (iş dəftəri). Tapşırıqlar şagirdlərin hüsnxət normalarına uyğun yazı bacarıqlarını formalaşdırır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

qalır. Ləman isə anasının sözlərini eşidib elə bildi ki, qardaşına iki alma lazımdır.

1-ci, 3-cü və 4-cü tapşırıqlar (iş dəftəri). Bu tapşırıqları yerinə yetirməklə şagirdlər mətni diqqətlə dinlədiklərini nümayiş etdirirlər.

2-ci tapşırıq (iş dəftəri). Tapşırıq oxu bacarığı ilə dinləmə məzmun xətti arasında ineqrasiya təşkil edir. Şagirdlər tərkibində “L” səsi iştirak edən obrazın adını müəyyən edərək tapşırıqda verilmiş şəkillər arasından həmin obrazın şəklini seçirlər. Bununla da sözdəki səsləri müəyyənləşdiriklərini nümayiş etdirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1, 2 (D), tap. 1, 3, 4 (İ.D)
Sözdəki səsləri müəyyənləşdirir.	Tap. 2 (İ.D)

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	“Oxumağı öyrənək” rub. (D), tap. 1 (D), tap. 1 (İ.D)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 2 (D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	“Yazmağı öyrənək” rub. (D), tap. 2, 3 (İ.D)

7-ci DƏRS

Ərköyün siçan balası

Təlim nəticələri:

Yeni sözlər: keşiyində dayanmaq, naz eləmək, ağcaqanad, tırtıl, buğda, arpa.

Danışma:

- Şəkildə gördükənlərini təsvir edir (st. 2.2.1).

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).
- Dinlədiyi mətndəki obrazla və ya onun hərəkətinə münasibət bildirir (st. 1.1.3).
- Dinlədiyi mətndəki hadisələrin ardıcılığını şəkillərin köməyi ilə müəyyən edir (st. 1.1.3).

Dinləmə və danışma

Müəllimin yönəldici sualları ilə şagirdlər dərsliyin 16–18-ci səhifələrindəki şəkilləri təsvir edirlər.

Söz mücrüsü. Daha sonra müəllim söz mücrüsündəki sözlərin mənasını izah edir.

Dinləmə mətni: “Ərköyün siçan balası”

Ana siçan körpə balasına layla çalır, bala siçan isə yatmaq istəmirdi. O, balasını azizləyib dedi:

— Ciy-ciy, balacam, ciy-ciy,
Evim-evciyim, ciy-ciy,
Buğda, arpa verərəm,
Getsə yuxuya ciy-ciy.

Bala siçanın yuxusu gəlmirdi. O, yavaşca dedi:

— Anacan, sənin səsin çox incədir. Yuxum qaçıır. Ana siçan balasını çox istəyirdi. Onun bütün istəklərini yerinə yetirirdi. O, qonşuluqda yaşayış ördəyi çağırıdı:

— Ay ördək, mənim balam üçün bir layla oxu. Bəlkə, yata. Ördək bala siçana layla oxudu:

— Qa-qa deyim, yatsın qoçaq,
Şirin yuxu tapsın qoçaq.
Qa-qa, yatsa gözəl balam,
Tırtıl verərəm bir qucaq.
Qa-qa, qa-qa, qa-qa...

Bala siçan mızıldandı:

— Heç belə də layla olar?! Qa-qa, qa-qa...

Yata bilmirəəm, səsin çox yoğundur.

Ana siçan qurbağanı çağırıdı:

Ərköyün siçan balası



— Ay qurbağa, balamın yuxusu qaçıb, yata bilmir. Bəlkə, sənə qulaq asar.

Qurbağa da bala siçan üçün layla oxudu:

— Qurr-qurr oxuyum, sən yat.

Tutum sənə ağcaqanad.

Qurr, körpə siçanım, qurr-qurr,
Keşiyində dayanım, qurr.

Qurr, qurr, qurr...

Bala siçan nazlandı:

— Heç belə də layla olar?! Qurr, qurr-qurr...

Ana siçan bu dəfə keçini köməyə çağırıdı:

— Canım-gözüm, ay keçi, balama bir layla de.

Keçi bala siçan üçün layla oxudu:

— Məə, bala siçanım, məə,

Yat artıq, naz eləmə.

Laylay deyərəm, məə-məə,

Süd də verərəm, məə-məə.

Məə-məə, məə-məə, məə-məə...

Siçan balası keçinin də laylasını bəyənmədi:

— Axı nə qədər mələmkə olar?! Bu layla ilə heç kim yatmaz.

Ana siçan lap çəşib-qalmışdı. Keçi vəziyyəti belə görüb ona məsləhət verdi:

— Bəlkə, Məstanı çağırısan. O, yaxşı layla deyir. Özüm eşitmışəm.

Ana siçan gülümsədi:

— Əlbəttə. Necə də unutmuşam! Axı mənim balamın Məstanın miyovultusundan xoşu gəlir.

8-ci DƏRS

T və B hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır (st. 4.1.1).

Oxumağı öyrənək

təyyara at buzov bəbir

Şəkillərdən "T" və "B" hərfinin yerini müəyyən edin.

atə təsi təsi manat bəbi bəsi bəsi bəsi
bəsi Bəsi Nəsi Təsi Matin

Yazmağı öyrənək

Təsi al aña lar Təsi Təman
Bəsi taba bal bala bəsi Bilal

Ana siçan bir də baxdı ki, balası artıq şirin yuxudadır. Şirin-şirin xoruldayır:

– Ciy, ciy, ciy...

Samuel Marşak

1-ci və 2-ci tapşırıqlar (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Şagirdlər dinlədikləri mətnin məzmununa əsasən tapşırıqdakı sualları cavablandırırlar.

3-cü və 4-cü tapşırıqlar (dərslik). Şagirdlər sualları cavablandırmaqla fikirlərini bildirirlər.

2-ci tapşırıq (iş dəftəri). Şagirdlər tapşırıqdakı şəkillərin köməyi ilə mətndəki hadisələrin ardıcılığını müəyyən edirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkildə gördüklerini təsvir edir.	Şifahi tap. (MV)
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1, 2 (D), tap. 1 (İ.D)
Dinlədiyi mətndəki obrazı və ya onun hərəkətinə münasibət bildirir.	Tap. 3, 4 (D)
Dinlədiyi mətndəki hadisələrin ardıcılığını şəkillərin köməyi ilə müəyyən edir.	Tap. 2 (İ.D)

"Oxumağı öyrənək" rubrikası. Şagirdlər şəkilləri təsvir edilmiş varlıqların adını söyləyirlər. Müəllim sözlərdəki "T" və "B" səslərini aydın tələffüz etməklə şagirdlərin diqqətini bu səslərə yönəldir. Sonrakı mərhələ dənişiq səslərini işaret edən hərfəri tanıtmaqdır.

1-ci tapşırıq (dərslik), 1-ci və 2-ci tapşırıqlar (iş dəftəri). Tapşırıqlar şagirdlərin sözdəki səsləri müəyyənləşdirmək bacarıqlarını möhkəmləndirməyə yönəlib.

2-ci tapşırıq (dərslik). Tapşırığın məqsədi şagirdlərin oxu bacarığını formalaşdırmaqdır.

"Yazmağı öyrənək" rubrikası. 3-cü və 4-cü tapşırıqlar (iş dəftəri). Tapşırıqlar şagirdlərin hüsnxət normalarına uyğun yazı bacarıqlarını formalaşdırır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	"Oxumağı öyrənək" rub. (D), tap. 1 (D), tap. 1, 2 (İ.D)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 2 (D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	"Yazmağı öyrənək" rub. (D), tap. 3, 4 (İ.D)

9-cu DƏRS

1-ci bölmə Üzrə Ümumiləşdirici təkrar

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).

Yazı:

- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

Danişma

Müəllim istiqamətləndirici suallarla şagirdləri danışmağa yönəldir:

– *Bu bölmədə hansı mətnlərlə tanış oldunuz?*

– *Hansı mətn daha çox xoşunuza gəldi? Ni-yə?*

Müəllim üzərində I bölmədə keçilən hərfər yazılmış və adları bu hərfərlərə başlayan varlıqların şəkilləri olan kartlardan istifadə edərək bölmədə keçilən hərfəri şagirdlərə bir daha xatırladır. Şagirdlər kartları uyğunlaşdırmaqla kartların üzərində təsvir edilmiş varlıqların adlarının hansı hərfə bağılığı müəyyənləşdirirlər.

Oxu

1-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Tapşırıqlarda şagirdlərin öyrəndiyi hərfələrin böyük və kiçik formaları təqdim edilib. Tapşırıqlar həmin hərfərin şagirdlər tərəfindən necə mənimşənilədiyini yoxlamağa imkan yaradır.

2-ci, 3-cü və 4-cü tapşırıqlar (dərslik). Şagirdlər bu tapşırıqları yerinə yetirməklə sözdə səslərin yerini müəyyənləşdirirlər.

Yazı. Qruplarla iş. Şagirdlər yazılışını öyrəndikləri 9 hərfdən (a, n, l, ə, m, i, i, t, b) istifadə edərək müxtəlif sözlər düzəltməlidirlər. Daha çox söz tapıb yazılı şəkildə təqdim edən qrup qalib olur. Şagirdlər bu hərfərdən *alət, tələ, ana, nal, lalə, əl, Ləman, liman, manat, tam, tamam, nanə, ata, nənə, al, alın, nanəli, təməl, əlli, Ali, Əli, ləl* və s. sözlər düzəldə bilərlər.

Ümumiləşdirici təkrar

İynə səsi hərəkətini bircüt və kiçik hərfəri uyğunlaşdırın.

A N L Ə M T B
t a n b l a m
1 2 3 4 5 6 7

Şəkilidəki varlıqların adlarını deyin.
Tərkibində "y" səsi istən çox olan sənət göstərin.

Butterfly, Umbrella, Pen, Glove

Həmin rənglərin adında "y" hərfi var?
Həmin sənətlərdə "y" hərfinin yerini müəyyən edin.

Yellow, Blue, Green, Black, Red

5-ci tapşırıq (dərslik). Şagirdlər şəkil adlarında hərfərin düzgün ardıcılığını müəyyən edərək hüsnəxət normalarına uyğun yazırlar.

2-ci tapşırıq (iş dəftəri). Tapşırıq sözləri hecəlara ayırmak bacarığını inkişaf etdirir.

6-ci tapşırıq (dərslik), 3-cü tapşırıq (iş dəftəri). Şagirdlərin sözdəki səsləri müəyyən etmək bacarığı ilə yanaşı, məntiqi təfəkkürünü də inkişaf etdirir.

Sonda şagirdlər iş dəftərinin 13-cü səhifəsində verilmiş hüsnəxət tapşırıqlarını yerinə yetirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Hərfərin böyük və kiçik konfiqurasiyalarını uyğunlaşdırır.	Tap. 1 (D), tap. 1 (İ.D)
Sözdəki səsləri müəyyənləşdirir.	Tap. 2, 3, 4, 6 (D), tap. 2 (İ.D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazır.	Tap. 5 (D), tap. 3 (İ.D)

Dərs saat	Mövzu (oxu, söz ehtiyatı, şifahi nitq)	Hərflərin tanıdılması (oxu və yazı)	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1	Vətən nədir		24–26	14	42–43
2		R və D hərfləri	27	15	43
3	Novruz bayramı		28	16	44–45
4		S, Ş və K hərfləri	29	17	45
5	Meymun balası		30	18	46–47
6		Y, O və Ö hərfləri	31	19	47
7	Ümumiləşdirici təkrar. Hüsnxət		32–33	20–21	48

Bölmənin icmalı

İkinci bölmədə “Ana vətən” mövzusunda bədii mətnlər və Novruz bayramına aid olan infor-mativ mətn daxildir. Məqsəd şagirdlərdə söz ehtiyatını zənginləşdirmək, xalqımızın adət-ənə-nələri mövzusunda şifahi nitq bacarıqlarını inkişaf etdirmək, həmçinin şagirdlərə vətənpərvərlik hissi aşılamaqdan ibarətdir.

Dinləmə və danışma. Bu bölmədə şagirdlərin şifahi nitqi əsasən 1) dinləmə mətni üzrə faktoloji sualların cavablandırılması; 2) şəkillər üzrə danışma; 3) şəkillərin köməyi ilə dinləmə və oxu mətnlərinin genişləndirilməsi və şərh edilməsi; 4) situasiyaya uyğun nitq etiketlərindən istifadə, rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə; 5) dinlədiyi mətni şəkillərlə uyğunlaşdırma bacarıqlarının inkişaf etdirilməsi ilə formalasdırılır.

Söz ehtiyatı. Şagirdlər mövzu ilə bağlı söz ehtiyatı ilə tanış olur, şifahi nitqində yeni öyrəndiyi sözdən istifadə edirlər.

Oxu. Bu bölmədə ilkin oxu bacarıqları sözləri hecalarla oxumaq vasitəsilə formalasdırılır. Şəklə uyğun sözü seçmək, hərflərin düzgün ardıcılığını bərpa edərək söz yaratmaq da oxu bacarığının inkişafına xidmət edir.

Yazı. Bu bölmədə şagirdlərdə hüsnxət normaları əsasında düzgün yazı vərdişlərinin for-malaşdırılması davam edir. Şagirdlər böyük və kiçik Rr, Dd, Ss, Şş, Kk, Yy, Oo, Öö hərflərinin hüsnxət normalarına uyğun yazılışını mənimşəyirlər.

LAYİHƏ

1-ci DƏRS (Bölməyə giriş)

Vətən nədir

Təlim nəticələri:

Yeni sözlər: saz, ipək, bülbül, körpü, pambıq, buruq, findiq, qoz, rəsədxana, türbə, padşah, ölkə, kisə, qızıl, torpaq, müharibə.

Danışma:

- Müzakirə zamanı mövzuya uyğun fikir yürüdür (st. 2.2.1).
- Sualı cavablandırıarkən fikrini əsaslandırır (st. 2.2.3).

Dinləmə:

- Dinlədiyi mətni kitabdan izləyir (st. 1.1.3).
- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).
- Dinlədiyi mətnindəki obraza və ya onun hərəkətinə münasibət bildirir (st. 1.1.3).

Danışma

Danışma fəaliyyəti bölmənin titul səhifəsində verilmiş şəkil əsasında yerinə yetirilir. Burada Azərbaycanın xəritəsi və bayraqı əks olunmuşdur. Xəritədə Azərbaycanın müxtəlif bölgələrində yetişən meyvə-tərəvəzlər və bu ərazilərdə yerləşən abidələr əks olunmuşdur. Müəllim şagirdlərə belə mətn təqdim edir:

“Azərbaycan mənim vətənimdir. Bakı Azərbaycanın paytaxtidır. Bakı gözəl şəhərdir. Mənim vətənim çox zəngindir. Xəzər dənizində neft çıxır. Abşeron üzüm, ənciri ilə məşhurdur. Sabirabadda ən dadlı qarpız yetişir. Xaçmaz pomidoru, Gədəbəy kartofu ilə məşhurdur. Bakı nefti çox qiymətlidir. Mən azərbaycanlıyam və vətənim çox sevirəm”.

Şagirdlərə tapşırılır ki, mətnindəki cümlələri dinlədikcə şəkildə göstərsinlər. Daha sonra dərslikdə verilmiş suallar cavablandırılırlar.

Söz mücrüsü. Müəllim söz mücrüsündə verilmiş sözləri izah edir. Yeni sözlərlə söz birləşməsi və cümlə qurulur. Mətnində işlənəcək olan bu sözlər şagirdlərə mətnin qavranılmasını asanlaşdıracaq.

Mətnlə iş. Dərsliyin 24–26-ci səhifələrindəki şəkillərə uyğun “Vətən nədir” mətni oxunur və şagirdlər onu şəkilləri izləyərək dinləyirlər.

Kamal babasından soruşdu:

— Baba, vətən nədir?

Baba cavab verdi:

Vətən nədir



Söt mücrüsü
padşah • ölkə • kisa • qızıl
torpaq • müharibə

— Xanın ölkəsini əla keçirməliyik. Gedin, deyin, atını mənə versin, yoxsa müharibə olacaq.



— Padşahımız sanın atını istəyir.
— Ağ atını aparın, verin padşaha. Mən müharibə istəmiram.

24

— Sənə bir əfsanə danışacağam. Diqqətlə qulaq as. Qədim zamanlarda iki padşah var imiş. Bir gün padşahın biri o birinin torpaqlarını əla keçirmək üçün yanına elçi göndərdi: Əgər mənə ağ atını verməsən, müharibə olacaq. Padşah ağ atı qonşu padşaha göndərdi. İki gündən sonra yenidən elçi gəldi: Padşahımız deyir ki, mənə 40 kisə qızıl verməsə, müharibə olacaq. 40 kisə qızıl qonşu padşaha göndərildi. İki gündən sonra yenə elçilər gəldilər: Padşahımız deyir ki, torpaqların yarısını bizə verməsə, müharibə olacaq. Padşah qəzəbləndi: Müharibəyə hazırlaşın. At istədiniz, verdim, pul istədiniz, verdim. Çünkü onlar mənim idi. Amma torpağın bir ovucunu da vera bilməram. O bizə babalardan qalıb. Bizi bu torpaq böyüdüb. Onun havası, suyu ilə böyümüşük. Bu torpaqda babalarımız yatır. Biz onu balalarımız üçün qorunmalıyıq. Düşmənə vermərik. Müharibə başlanır və padşah qalib gəlir, — baba ona diq-qətlə qulaq asan Kamaldan soruşdu:

— İndi bילדin, Vətən nədir?

Kamal başını tərpətdi.

Nə anladın? Mətn tam qavranıldıqdan sonra səh. 26-da verilən suallar cavablandırılırlar. Bu suallar faktoloji xarakter daşıyır və onlara cavab verməklə şagirdlər mətnin məzmununu nə dərəcədə qavradıqlarını nümayiş etdirirlər.

Əlifba

Oxumağı öyrənək			
			
robot	raket	dovşan	dəvə
Rr Dd			
A N Ə L M I İ T B R D S Ş K Y O Ö P U U V E G Z F J C Ç Q H X			
Verilmiş sözləri adlandırin va keçidiyiniz hərfərin yerini müayyanlaşdırın.			
			
1 2 3	1 2 3 4	1 2 3 4 5	1 2 3 4 5
Sözləri hecələrə oxuyun. nar dar nərd tamir nodır dərin adəb dəmir dəri idman irada dəri mədəni tələba dərman Maral			
Yazmağı öyrənək			
<i>R r tar rənda Ramil Rəna</i>	<i>D d adəb dərin Dəmir Dilara</i>		

27

2-ci DƏRS

R və D hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecələrlə oxuyur (st. 3.1.1).

Yazı:

- Böyük və kiçik hərfləri hüsnxət normalarına uyğun yazır və bitişdirir (st. 4.1.1).

“Oxumağı öyrənək” rubrikası. Şagirdlər şəkilləri təsvir edilmiş varlıqların adını söyləyirlər. Müəllim həmin sözləri aydın səslə tələffüz edir. Sonra əlini növbə ilə böyük və kiçik “R” və “D” hərfərinin üzərinə qoymaqla hərfləri səsləndirir, şagirdlər dinləyirlər. Daha sonra şagirdlər müəllimlə birlikdə həmin hərfləri səsləndirirlər.

1-ci tapşırıq (dərslik), 1-ci və 2-ci tapşırıqlar (iş dəftəri). Şagirdlərin sözdəki səslərin yerini müəyyənləşdirmək bacarığını möhkəmləndirir.

2-ci tapşırıq (dərslik). Tapşırığın məqsədi şagirdlərin oxu bacarığını formalaşdırmaqdır.

4-cü tapşırıq (iş dəftəri). Bu tapşırıq şagirdin yeni öyrəndiyi səslərin söz sxemindəki yerini müəyyənləşdirmək bacarığını möhkəmləndirir.

“Yazmağı öyrənək” rubrikası. 3-cü tapşırıq (iş dəftəri). Tapşırıq “Rr” və “Dd” hərfərinin hüsnxət normalarına uyğun yazmaq vərdişini möhkəmləndirir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkildə gördüklerini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir.	Titul səhifəsi (D)
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1, 2, 3 (D)
Dinlədiyi mətndəki obrazı və ya onun hərəkətinə münasibət bildirir.	Tap. 4, 5, 6 (D)
Dinlədiyi mətndəki hadisələrin ardıcılığını şəkillərin köməyi ilə müəyyən edir.	Tap. 1 (İ.D)

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	“Oxumağı öyrənək” rub. (D), tap. 1 (D), tap. 1, 2 (İ.D)
Sözləri və cümlələri hecələrlə oxuyur.	Tap. 2 (D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	“Yazmağı öyrənək” rub. (D), Tap. 3 (İ.D)

3-cü DƏRS

Novruz bayramı

Təlim nəticələri:

Yeni sözlər: kosa, keçəl, paxlava, şəkərbura, qoğal, şənlik, sevinmək, qeyd etmək.

Danışma:

- Şəkildə gördükələrini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir (st. 2.2.1).
- Öyrəndiyi sözlərdən istifadə etməklə şəkillər üzrə danışır (st. 2.1.2).

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).

Oxu:

- Sözləri və cümlələri hecələrlə oxuyur (st. 3.1.1).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin diqqətini kitabın 28-ci səhifəsindəki şəklə yönəldir və soruşur:

— *Sizcə, şəkildə nə təsvir edilib?*

Dinləmə və danışma


Şagirdlər sahib olduqları söz ehtiyatından istifadə etməklə şəkildəkiləri həyatda gördükələri ilə əlaqələndirərək danışa bilərlər. Müəllim əlavə suallar vasitəsilə şagirdləri danışmağa istiqamətləndirir.

Diferensial təlim

Azərbaycan dilini zəif bilən şagirdlər şəkildə gördükələri ayrı-ayrı əşyaların adlarını söyləməklə, yaxud qısa və sadə cümlələr qurmaqla kifayətlənə bilərlər. Azərbaycan dilində yaxşı danışan şagirdlər isə rabitəli mətn qurub şəkildə gördükələrini təsvir edirlər.

Söz mücrüsü. Daha sonra müəllim sözə uyğun şəkli nümayiş etdirməklə söz mücrüsündə verilmiş sözlərin mənasını şagirdlərə izah edir. Beləliklə, şagirdlər dinlədikləri sözü vizual izləməklə tərcüməyə ehtiyac olmadan həmin sözün mənasını asanlıqla anlayırlar.

“Nə anladın?” rubrikası, 1-ci və 3-cü tapşırıqlar (dərslik). Şagirdlər şəkildən aldıqları məlumatlara və şəxsi təəssüratlarına əsasən sualları cavablandırırlar. Daha çətin və əhatəli cavab tələb edən 3-cü sualın cavablandırılmasında dili zəif bilən şagirdlərin də iştirak etməsinə nail olmaq üçün yönəldici suallar verilməsi məqsədə uyğundur.



“Düşün və cavab ver” başlığı altında verilmiş **4-cü tapşırığın** yerinə yetirilməsi də təlim-də diferensial yanaşma tələb edir. Belə ki, dili zəif bilən şagirdlər bayrama aid adətlərin ancaq adlarını çəkə, Azərbaycan dilində yaxşı danışan şagirdlər isə bu adətlər haqqında bili-diklərini söyləyə bilərlər.

Müəllim Novruz bayramı adətlərinin biri haqqında dinləmə mətni səsləndirə bilər. Məsələn, *qapı pusmaq adəti haqqında*. Amma əvvəlcə mətndə rast gəlinən çətin ifadələrin izahını vermək lazımdır: *qapı pusmaq* – qapının arxasında durub gizlicə qulaq asmaq, *niyyət tutmaq* – ürəyində hər hansı arzu tutmaq və s.

Mətn nümunə kimi təqdim edilir:

“*Qapı pusmaq Novruz bayramının ən qədim adətlərindəndir. Bayram axşamı gənc oğlanlar və qızlar qonşularının, qohumlarının qapılalarının arxasında dururlar. Onlar niyyət tutaraq gizlincə içəridə nə danışıldığına qulaq asırlar. İçəridən xoş söz eşitsələr, sevinirlər. Deməli, arzuları yerinə yetəcək. Buna görə də bayram axşamı hamı evində ancaq yaxşı sözlər işləməyə çalışmalıdır*”.

Mətn səsləndirildikdən sonra müəllim faktoloji suallarla şagirdlərin onu necə qaradığını yoxlayır.

4-cü DƏRS

S, Ş və K hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Hərfin ifadə etdiyi səsi tələffüz edir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır (st. 4.1.1).
- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

Mövzuya yönəltmə

Şagirdlər şəkillərdəki varlıqların adını söyləməklə “S”, “Ş” və “K” səsləri ilə tanış olurlar.

1-ci tapşırıq (dərslik). Tapşırığın məqsədi şagirdlərin oxu bacarığını formalaşdırmaqdır.

2-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Şagirdlər “k” hərfinin fərqli tələffüzü ilə bağlı məlumat verilir. Müəllim müxtəlif şəkillər göstərib sözləri səsləndirir. Məsələn: *kələm*, *tülkü*, *təkər*, *kvadrat*, *tank*, *makaron* və s. Bundan sonra tapşırıqlardakı sözlər qruplaşdırılır.

“Yazmağı öyrənək”, 2-ci tapşırıq (iş dəftəri). Tapşırıq hərflərin hüsnxət normalarına uyğun yazı vərdişlərini möhkəmləndirir.

3-cü tapşırıq (iş dəftəri). Şagirdlər verilmiş hecanın sözdəki yerini müəyyənləşdirməklə sözləri hecalarla oxumaq bacarığını möhkəmləndirirlər.

Yazmağı öyrənək

S səməni *Ş şəkerburası* *K kosa*

1. Sözləri hecalarla oxuyun.

İki sərə kosa kassa misər kisa şərə simal şirin
kələm maktablı Şəmīl Sabina Əsmər

2. “K” hərfinin səslənməsinə görə sözləri qruplaşdırın.

kəmər kart tank kibrit kamal bank

1. *Kısa, kələm, ..., ..., ...*

2. *Kanal, kassa, ..., ..., ...*

Əlifba

Ss
Şş
Kk

A	N	E	L	M	I	T	D	S	Ş	K
Ö	P	U	V	E	G	Z	F	C	Ç	Q
Ü	Ü	E	G	Z	F	J	C	Ç	Q	H
Ö	Ö	Ü	E	G	Z	J	C	Ç	Q	H
Ü	Ü	E	G	Z	F	J	C	Ç	Q	H

29

1-ci tapşırıq (iş dəftəri). Riyaziyyatla integrasiya xarakteri daşıyır.

2-ci tapşırıq (iş dəftəri). Şagirdlər Novruz xonçasına uyğun gələn əşyaları seçməklə dərin mövzusunu qavradıqlarını nümayiş etdirirlər. Bu zaman şagirdlərə sözləri səsləndirmək tapşırılır.

3-cü tapşırıq (iş dəftəri). Şagirdlər verilmiş hecanın sözdəki yerini müəyyənləşdirməklə sözləri hecalarla oxumaq bacarığını möhkəmləndirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkildə gördüklərini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir.	Tap. 1, 2, 3 (D)
Öyrəndiyi sözlərdən istifadə etməklə şəkillər üzrə danışır.	Tap. 4 (İ.D)
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	(MV)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 3 (İ.D)

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	“Oxumağı öyrənək” rub. (D)
Hərfin ifadə etdiyi səsi tələffüz edir.	Tap. 2 (D), tap. 1 (İ.D)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 1 (D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	“Yazmağı öyrənək” rub. (D), tap. 2 (İ.D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazır.	Tap. 3 (İ.D)

5-ci DƏRS

Meymun balası

Təlim nəticələri:

Yeni sözlər: meymun, darixmaq, qəmgin, gəmi.

Danışma:

- Öyrəndiyi sözlərdən istifadə etməklə şəkillər üzrə danışır (st. 2.1.2).
- Sual və nəqli cümlələri müvafiq intonasiya ilə tələffüz edir (st. 2.1.1).
- Rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə edir (st. 2.2.3).

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).
- Dinlədiyi mətnindəki obraza və ya onun hərəkətinə münasibət bildirir (st. 1.1.3).
- Dinlədiyi mətnindəki hadisələrin ardıcılığını şəkillərin köməyi ilə müəyyən edir (st. 1.1.3).

Oxu:

- Anlayışın əsas əlamətlərinə görə sözü müəyyən edir (st. 3.1.3).

Mövzuya yönəltmə

Müəllim mətnin adını səsləndirir, şagirdlərin fikrini şəkillərə yönəldir və soruşur:

— Sizcə, burda nədən danışılacaq?

Söz mücrüsü. Mətni oxumazdan əvvəl müəllim yeni sözlərin mənalarını izah edir.

Dinləmə və danışma

Müəllim mətni oxuyur. Bu zaman şagirdlər kitabdakı şəkillərə baxaraq epizodları müəyyənləşdirirlər. Mətn:

Eldar həyatda oynayanda ağacın alçaq budanında bir meymun balası gördü. Ona yaxınlaşdı:

— Sən burda neyləyirsən?

— Mən sirkdən qaçmışam. Sirkə məni Hindistan gətiriblər. Ailəm ordadır, onlar üçün darixıram. Evimə istəyirəm.

Eldar dedi:

— Gəl gedək bizə. Mənim atam neftçidir, indi dənizdədir. Bir az bizdə yaşa, atam qayıdanan sonra sənə evinə qayıtmağa kömək edər. Meymun balası razılaşdı.

Onlar Eldargılə gəldilər. Eldar meymun balasına yaxşı baxırdı. Onun üçün otağında ayrıca yer düzəltdi. Hər gün ona banan və sevdiyi

The page features a colorful illustration of a boy in a yellow shirt and blue pants interacting with a monkey. Panel 1: The boy is standing near a tree, looking up at the monkey hanging from a branch. Panel 2: The boy is inside a house, looking out through a window at the monkey. Panel 3: The boy is standing by the water's edge, pointing towards a boat where the monkey is sitting. The text on the page includes dialogue between the boy and the monkey, and a rubric titled 'Nə anladın?' with numbered questions.

çərəzləri verirdi. Meymun balası ilk günlər çox sən görünürdü. Amma 3-4 gündən sonra kefi yenidən pozuldu.

Eldar meymun balasının getməyini heç istəmirdi. Meymun balasının isə kefi açılmırdı.

Nəhayət, Eldarın atası dənizdən qayıtdı. Eldar ona hər şeyi danışdı. Atası meymun balasına kömək edəcəyini bildirdi. Eldar meymun balasına öyrəmişdi. Ondan ayrılməq istəmirdi. Ona görə dostu ilə danışmaq və onu fikrindən daşındırmaq qərarına gəldi:

— Getmə, axı buranın nəyi pisdir? Hər gün səninlə gəzirik, yaxşı vaxt keçirdirik, oynayıraq. Mən nə edim ki, sən mənimlə qalasan? Həm də Hindistan çox istidir. Bura ordan yaxşıdır.

Meymun balası dedi:

— Burda hər şey yaxşıdır. Sən mənim dostum olmusam. Səninlə oynamamaq, demək, gülmək xoşdur. Amma mənim vətənim Hindistandır. İstidə olsa, yemək tapmaq mənə çətin də olsa, ailəm: anam, atam, qardaşlarım – hamı oradır. Ora mənə hər yerdən əzizdir.

Bu sözlərdən sonra Eldar meymun balasını anladı və onun qərarı ilə razılaşdı.

Bir neçə gündən sonra meymun balası gəmi ilə Hindistana gedirdi.

“Nə anladın?” rubrikası, 1-ci və 3-cü tapşırıqlar. Dinləmə mətninə əsasən cavablandırılır. Bu suallar daha çox faktoloji xarakter daşıyır.

6-ci DƏRS

Y, O və Ö hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır (st. 4.1.1).
- Böyük və kiçik hərfləri hüsnxət normalarına uyğun yazır və bitişdirir (st. 4.1.1).

“Oxumağı öyrənək” rubrikası. Şagirdlər şəkillərdə təsvir edilmiş varlıqların adını söyləyirlər. Müəllim sözlərdəki “Y”, “O” və “Ö” səslərini aydın tələffüz etməklə səsləndirir.

1-ci və 2-ci tapşırıqlar (dərslik), 2-ci tapşırıq (iş dəftəri). Tapşırıqların məqsədi şagirdlərin oxu bacarığını formalaşdırmaqdır.

“Yazmağı öyrənək” rubrikası, 1-ci tapşırıq (iş dəftəri). Tapşırıqlar “Y”, “O” və “Ö” hərfərinin hüsnxət normalarına uyğun yazı vərdişlərini möhkəmləndirir.

3-cü tapşırıq (iş dəftəri). Tapşırığı yerinə yetirməklə şagirdlər söz ehtiyatını təkrarlayırlar. Cədvəldə “gizli” şəkildə verilmiş sözləri müəyyənləşdirib yazmaq tapşırılmışdır. Gizlənmiş sözlər: *ölkə, arı, ot, aş, maşın, nə, dörd, bal, dayı, ay, ayı, baş, yol, daş, yoldaş, il, oyun, yun, un*. Yaxşı olar ki, müəllim həmin cədvəli böyük ölçüdə hazırlayıb lövhədən assın.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Öyrəndiyi sözlərdən istifadə etməklə şəkillər üzrə danışır.	Tap. 1, 2 (D)
Dinlədiyi mətnədəki obrazə və ya onun hərəkətinə münasibət bildirir.	Tap. 4, 5 (D)
Rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə edir.	MV
Sözdəki səsləri müəyyənləşdirir.	Tap. 4 (İ.D)

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	“Oxumağı öyrənək” rub. (D)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 1 (D), tap. 2 (İ.D)
Yeni öyrəndiyi sözləri şəkillərlə uyğunlaşdırır.	Tap. 2 (D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	“Yazmağı öyrənək” rub. (D), tap. 1 (İ.D)

7-ci DƏRS

2-ci bölmə Üzrə Ümumiləşdirici təkrar

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Hərfin ifadə etdiyi səsi tələffüz edir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).

Yazı:

- Səslə hərfi uyğunlaşdıraraq eşitdiyi sözü yazır (st. 4.1.1).

Mövzuya yönəltmə

Şagirdlər yönəldici suallar vasitəsilə bölmə üzrə keçilən mövzuları xatırlayırlar.

Danişma

Müəllim istiqamətləndirici suallarla şagirdləri danışmağa yönəldir:

— *Bu bölmədə hansı mətnlərlə tanış oldunuz? Hansı mətn daha çox xoşunuza gəldi? Nə üçün?*

Müəllim üzərində II bölmədə keçilən hərlərlə başlayan varlıqların şəkilləri olan kartlar göstərir. Şagirdlər kartlarda olan varlıqların adlarının hansı hərfə başladığını müəyyənləşdirirlər.

Oxu

1-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Şagirdlərin bölmə boyu öyrəndikləri hərfərin böyük və kiçik formalarını necə mənimsdəklərini müəyyənləşdirməyə xidmət edir.

2-ci tapşırıq (dərslik). Şagirdlər “k” hərfinin sözlərdə fərqli tələffüz edildiyini nə dərəcədə qavradıqlarını nümayiş etdirirlər.

3-cü tapşırıq (dərslik). Bu tapşırıqda şagirdlər sözləri şəkillərlə uyğunlaşdırmaqla oxu bacarıqlarını nümayiş etdirirlər.

2-ci tapşırıq (iş dəftəri). Bu tapşırıq şagirdlərin sözdə səslərin yerini müəyyənləşdirmək bacarığını üzə çıxarıır.

4-cü və 6-ci tapşırıqlar (dərslik), 3-cü tapşırıq (iş dəftəri). Şagirdlərin sözlərdəki heca sayını və hecanın sözdəki yerini müəyyənləşdirmək, habelə hecalardan söz düzəltmək bacarığını üzə çıxarılmasına xidmət edir.

Ümumiləşdirici təkrar

Eyni səsi ifadə edən böyük və kiçik hərfələri uyğunlaşdırın.

R	D	S	K	Y	Ö
f	ö	y	d	ı	k
1	2	3	4	5	6

“K” hərfinin səslənməsinə görə dörd sözdən biri fərqlidir.

a) kran b) kəklik c) aktyor ç) maska
a) təkar b) kol c) traktor ç) kitab

Sözlərə şəkilləri uyğunlaşdırın.

 şir	 şaftalı	 kalam
 mışar	 leytenant	 ağac
 şəkil	 dərs	 məşəl

32

Yazı

5-ci tapşırıq (iş dəftəri). Şagirdlər söz və cümlələri hüsnxət normalarına uyğun köçürürlər.

Qruplarla iş. Şagirdlər indiyə qədər yazılışını öyrəndikləri 17 hərfdən istifadə edərək müxtəlif sözlər düzəltməlidirlər. Sonda daha çox söz tapıb yazılı şəkildə təqdim edən qrup qalib olur. Şagirdlər *alət, təla, ana, nal, lala, əl, Ləman, liman, manat, tam, tamam, nanə, ata, nənə, al, alın, nanəli, təməl, əlli, Ali, Əli, ləl, rəssam, şəkil, dərs, məşəl, kosmos, yalan, örədək, şəkər* və s. sözlər düzəldə bilərlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	Tap. 1 (D), tap. 1, 2 (İ.D)
Hərfin ifadə etdiyi səsi tələffüz edir.	Tap. 2 (D)
Yeni öyrəndiyi sözləri şəkillərlə uyğunlaşdırır.	Tap. 3 (D)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 4, 6 (D), tap. 3 (İ.D)
Verilmiş şəklə uyğun söz yazır.	Tap. 5 (D), tap. 4 (İ.D)

HEYVANLAR VƏ QUŞLAR

Dərs saat	Mövzu (oxu, söz ehtiyatı, şifahi nitq)	Yazı (qrammatika)	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1	Heyvanlar necə qorunurlar?		36	22	50–51
2		P, U və Ü hərfləri	37	23	51
3	Arıların qəzəbi		38	24	52–53
4		V və E hərfləri	39	25	53
5	Ördək balası və cücə		40	26	54–55
6		G, Ğ və Z hərfləri	41	27	55
7	Ümumiləşdirici təkrar. Hüsnxət		42–43	28–29	56

Bölmənin icmalı

Bu bölmədə müxtəlif heyvanlardan bəhs edən bədii və informativ mətnlər təqdim olunur. Əsas məqsəd şagirdlərin maraq dairəsində olan mövzulardan istifadə etməklə onların dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, ətraf aləmlə bağlı söz ehtiyatlarını zənginləşdirməkdir.

Dinləmə və danışma. Bu bölmədə şagirdlərin şifahi nitqi əsasən 1) şəkillər üzrə danışma; 2) situasiyaya uyğun nitq etiketlərindən istifadə, rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə; 3) danışarkən cümlədə söz sırasına əməl etmələri; 4) rəbitəli cümlə qurma; 5) dinlədikləri mətni təxəyyülə uyğun dəyişdirmə və yaxud davam etdirmə bacarıqlarının inkişaf etdirilməsi ilə formalasdırılır.

Söz ehtiyatı. Şagirdlər artıq keçən tədris ilindən vəhşi heyvanlar, ev heyvanları, vəhşi quşlar və ev quşlarının adlarını, həmin heyvanların çıxardıqları səsləri ifadə edən feilləri (miyovuldamaq, hürmək) mənimşəyiblər. Bu bölmədə, əsasən, həmin sözlərdən istifadə edilir. Eyni zamanda bu mövzu ilə bağlı bir çox yeni sözlər də öyrənilir.

Oxu. Bu bölmədə ilkin oxu bacarıqlarının formalasdırılmasına başlanılır. İlk dərslərdə sözün səslərə ayrılmazı, səslərin müvafiq hərflərlə işarə olunması, böyük və kiçik hərflərin uyğunlaşdırılması ilə başlanan oxu bacarıqları daha sonrakı dərslərdə sözlərin və kiçik cümlələrin hecalarla oxusu ilə inkişaf etdirilir.

Yazı. Bu bölmədə şagirdlərdə hüsnxət normaları əsasında düzgün yazı vərdişlərinin formalasdırılması davam edir. Şagirdlər böyük və kiçik Pp, Uu, Üü, Vv, Ee, Gg, Ğğ, Zz hərflərinin hüsnxət normalarına uyğun yazılışını mənimşəyirlər.

LAYİHƏ

1-ci DƏRS

Heyvanlar necə qorunurlar?

Təlim nəticələri:

Yeni sözlər: caynaq, iynə, buynuz, neştər, çanaq.

Danışma:

- Bildiyi məlumatlardan istifadə etməklə şəkillər üzrə danışır (st. 2.2.2).
- Danışarkən cümlədə söz sırasına əməl edir (st. 2.1.1).

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).

Yazı:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin diqqətini bölmənin titul səhifəsindəki şəkillərə yönəldir və soruşur:

— *Sizcə, bu bölmədə nə haqda danışılacaq?*

Danışma

Danışma fəaliyyəti bölmənin titul səhifəsində verilmiş şəkillər və suallar əsasında yerinə yetirilir. Əvvəlcə şagirdlərin şəkildə gördüklli heyvanlar və quşlar haqqında ilkin bilikləri yoxlanılır. Daha sonra konkret suallar əsasında şagirdlər danışma fəaliyyətinə cəlb olunurlar. Şagirdlər onlara tanış olan bir heyvan haqqında məlumat verirlər.

Diferensial təlim

Təqdimatın söz ehtiyatı zəngin olan, Azərbaycan dilini daha yaxşı bilən şagirdlərin birinci təqdim etməsi daha məqsədə uyğundur. Bu, digər şagirdləri istiqamətləndirir, onlar təqdim etməzdən əvvəl öz nitqlərində düzəlişlər edə bilərlər.

Şagirdlər heyvanlar və quşlar haqqında bildikləri şeir və nağıllardan birini söyləyirlər. Şagirdlər keçən tədris ilində “Axmaq canavar”, “Qartal və Xoruz” nağıllarını və “Keçi”, “Xoruz”, “Quşlar” və sairə şeirləri öyrəniblər. Bunlardan əlavə bildikləri şeir və nağılları da söyləyə bilərlər. Daha sonra şagirdlər onlarda maraq doğuran heyvanlar haqqında məlumat almaq üçün suallar verirlər.



Müəllimin nəzərinə! Çox güman ki, bəzi şagirdlərin ev heyvanları var. Müəllim şagirdlərə sevimli ev heyvanlarını sinif yoldaşlarına təqdim etmək üçün söz verməsi tövsiyə edilir.

Dinləmə və danışma

Şagirdlər dərsliyin 36-cı səhifəsindəki şəkli diqqətlə baxırlar. Onlar sahib olduqları söz ehtiyatına əsasən şəkildəkiləri təsvir etməyə çalışırlar.

Söz mücrüsü. Müəllim sözə uyğun şəkli nümayiş etdirməklə söz mücrüsündə verilmiş sözlərin mənasını şagirdlərə izah edir.

Dinləmə mətni

Heyvanlar necə qorunurlar?

Bir çox heyvanların özünü qorumaq üçün "silah"ı olur. Pişik caynaqları, ari neştəri, kirpitikanları, keçi buynuzları, ilan zəhəri, pələng pəncəsi, it işə dişi ilə özünü müdafiə edir.

Bəzi heyvanlar işə yaşıdığı mühitə uyğunlaşmaqla özünü qoruya bilər. Məsələn, buqələmun düşdüyü yerdən asılı olaraq rəngini dəyişə bilər.

1-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəfətəri). Şagirdlər dinləmə mətninə və şəkillərə əsasən sualları cavablandırırlar. Bununla da mətni nə qədər diqqətlə dinlədiklərini nümayiş etdirirlər.

2-ci DƏRS

P, U və Ü hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnət normalarına uyğun yazır (st. 4.1.1).

"Oxumağı öyrənək" rubrikası. Müəllim sözlərdəki "P", "U" və "Ü" səslərini aydın tələffüz etməklə diqqəti bu səslərə yönəldir. Sonrakı mərhələ danışq səslərini işarə edən hərfəri tanımaqdır. Müəllim P, U və Ü hərfərini göstərməklə hərfəri səsləndirir, şagirdlər birlikdə həmin hərfəri təkrar edirlər.

1-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Tapşırıqlarda şəkil adına aid hərf sxemində hərfər buraxılıb. Şagirdlər hərfərin yerini müəyyən etməklə səsləri müəyyənləşdirmə bacarıqlarını nümayiş etdirirlər.

2-ci tapşırıq (dərslik). Bu tapşırığın məqsədi şagirdlərin oxu bacarığını inkişaf etdirməkdir.

"Yazmağı öyrənək" rubrikası, **2-ci tapşırıq (iş dəftəri).** Əlyazısı kimi verilmiş "Pp", "Uu" və "Üü" hərfərinin konfiqurasiyası, digər hərfərlər birləşmə qaydaları mənimsədilir.

3-cü və 4-cü tapşırıqlar (iş dəftəri). Tapşırıqlar oxu və yazı məzmun xətti arasında integrasiya təşkil edir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Bildiyi məlumatlardan istifadə etməklə şəkillər üzrə danışır.	Titul səhifəsi (D), tap. 2 (D)
Danışarkən cümlədə söz sırasına əməl edir.	Titul səhifəsi (D), tap. 3 (D)
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1 (D), tap. 1 (İ.D)
Sözdəki səsləri müəyyənləşdirir.	Tap. 2 (İ.D)

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	"Oxumağı öyrənək" rub. (D), tap. 1 (D), tap. 1 (İ.D)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 2 (D), tap. 3 (İ.D)
Hərf elementlərini hüsnət normalarına uyğun yazır.	"Yazmağı öyrənək" rub. (D), tap. 2, 4 (İ.D)

3-cü DƏRS

Arıların qəzəbi

Təlim nəticələri:

Yeni sözlər: dəcəl, xortum, yuva, silkələmək, dağıtmaq, sancmaq, zəif, əzmək.

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).
- Dinlədiyi mətnindəki hadisələrin ardıcılığını şəkillərin köməyi ilə müəyyən edir (st. 1.1.3).

Danışma:

- Oxuduğu və ya dinlədiyi mətni təxəyyülünə uyğun dəyişdirir və ya davam etdirir (st. 2.2.2).

Yazı:

- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

Mövzuya yönəltmə

Müəllim yönəldici sual vasitəsilə şagirdlərin diqqətini mövzuya cəlb edir:

– *Sizcə, güclü və zəif olmaq nə deməkdir?*

Dinləmə və danışma

Müəllim şagirdlərin diqqətini dərsliyin 38-ci səhifəsindəki şəkillərə yönəldir. Onlar sahib olduqları söz ehtiyatına əsasən şəkildəkiləri təsvir etməyə çalışırlar.

Müəllim yardımçı suallar vasitəsilə şagirdləri danışmaya yönəldə bilər:

- *Mətndə hansı obrazlar iştirak edir?*
- *Sizcə, Fil nə etmək istəyir?*
- *Sizcə, arılar ona nə deyə bilər?*
- *Birinci və sonuncu şəkildə Filin mimikalarına diqqət edin. Hansı fərqləri görürsünüz?*
- *Sizcə, fil güclüdür, yoxsa Ari? Fikrinizi əsaslandırın.*

Söz mücrüsü. Müəllim söz mücrüsündəki sözlərin mənasını izah edir. Bu sözləri müxtəlif üsullarla: sözə uyğun şəkil nümayiş etdirməklə, şagirdlərin leksikonuna daxil olan yaxınmənalı sözlərdən istifadə etməklə, sözü cümlədə işlətməklə izah edə bilər.

Dinləmə mətni: "Arıların qəzəbi"

Biri var idi, biri yox idi, bir dəcəl Fil var idi. Bu gün Filin kefi yaxşı idi. O ora-bura qaçıր, aylanırdı. Xortumunu ağaca dolayıb oyana-buya silkələyirdi. Demə, bu ağacda arıların yuvası var imiş. Arılar yuvadan çıxıb Filə dedilər:

The page is titled 'Arıların qəzəbi' (The Bees' War) and includes a glossary of words: dəcəl (elephant), xortum (trunk), yuva (nest), silkələmək (to pull), dağıtmaq (to spread), sancmaq (to sting), zəif (weak), and əzmək (to push). It features five numbered panels illustrating the story: 1. An elephant pushes a bee off a tree branch. 2. Bees fly around a tree. 3. A bee sits on a branch while the elephant pushes another bee. 4. Bees fly away from the tree. 5. Bees fly around the elephant's trunk. A question at the bottom asks: 'Fil qardaş, xahiş edirik, yuvamızı dağıtma.' (The elephant is our friend, we ask it to spread our nest.)

– *Fil qardaş, xahiş edirik, yuvamızı dağıtma.*

Fil ağacı daha da bərk yelləməyə başladı:

– *Xeyr, mən burada oynayıram.*

Arılar bir daha dedilər:

– *Nə olar, get bir az aralıda oyna.*

Fil acıqla cavab verdi:

– *Mən heç yerə gedəsi deyiləm. Bir bunlara bax! Bapbalaca boyları var, mənə əmr edirlər.*

Arılar yuvalarından çıxıb dəcəl Filə hücum etdirilər. Onun başından, qulağından, gözündən, burnundan, ağızından, bir sözlə, bədəninin hər yerindən sancılar. Fil arılardan qaçıb özünü gölməçəyə atdı. Ağrıdan ufuldamağa başladı. Arılar onu dövrəyə aldılar:

– *Fil qardaş, indi halın necədir? Özündən zəifləri əzənin axırı belə olar.*

Fil utanıb başını aşağı saldı.

1-ci və 2-ci tapşırıqlar (dərslik), 3-cü tapşırıq (iş dəftəri). Şagirdlər dinləmə mətninə və şəkillərə əsasən tapşırıqlardakı sualları cavablaşdırırlar.

1-ci tapşırıq (iş dəftəri). Tapşırıqda dinləmə mətninin məzmununu əks etdirən şəkillər hadisələrin baş vermə sırasına görə qeyri-ardıcıl verilmişdir. Şagirdlər şəkilləri hadisələrin ardıcılığına uyğun sıralamaqla mətni diqqətlə dinlədiklərini nümayiş etdirirlər.

4-cü DƏRS

V və E hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnəxt normalarına uyğun yazır (st. 4.1.1).
- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

“Oxumağı öyrənək” rubrikası. Oxu bacarığı sözdəki səsləri fərqləndirməkdən başlayır. Müəllim sözlərdəki “V” və “E” səslərini aydın tələffüz etməklə diqqəti bu səslərə yönəldir. Sonrakı mərhələ danışq səslərini işarə edən hərfəri tanımaqdır. Müəllim V və E hərfərini göstərməklə hərfəri səsləndirir, şagirdlər birlikdə həmin hərfəri təkrar edirlər.

1-ci və 2-ci tapşırıqlar (dərslik). Bu tapşırıqların məqsədi şagirdlərin oxu bacarığını inkişaf etdirməkdir.

“Yazmağı öyrənək” rubrikası, 1-ci tapşırıq (iş dəftəri). Burada əlyazısı formasında verilmiş “Vv” və “Ee” hərfərinin konfiqurasiyasını, eyni zamanda digər hərfərlə birləşmə qaydalarını şagirdlərə izah edir.

2-ci və 3-cü tapşırıqlar (iş dəftəri). Tapşırıqlar oxu bacarığı ilə yazı məzmun xətti arasında integrasiya təşkil edir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1, 2 (D), tap. 3 (İ.D)
Dinlədiyi mətndəki hadisələrin ardıcılılığını şəkillərin köməyi ilə müəyyən edir.	Tap. 1 (İ.D)
Oxuduğu və ya dinlədiyi mətni təxəyyülünə uyğun dəyişdirir və ya davam etdirir.	Tap. 3 (D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazır.	Tap. 2 (İ.D)

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	“Oxumağı öyrənək” rub. (D), tap. 1 (D)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 2 (D)
Hərf elementlərini hüsnəxt normalarına uyğun yazır.	“Yazmağı öyrənək” rub. (D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazır.	Tap. 2, 3 (İ.D)

5-ci DƏRS

Ördək balası və cüçə

Təlim nəticələri:

Yeni sözlər: soxulcan, xilas etmək, çimmək, batmaq.

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).
- Bildiyi faktlara əsaslanaraq dinlədiyi məlumat münasibət bildirir (st. 1.1.2).

Danışma:

- Rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə edir (st. 2.2.3).

Oxu:

- Mətnlə illüstrasiya arasındaki uyğunluğu müəyyən edir (st. 3.1.2).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin diqqətini mövzuya yönəltmək üçün suallar verir:

– *Sizcə, başqalarının hərəkatını təkrar etmək nə dərəcədə doğrudur?*

Dinləmə və danışma

Şagirdlər dərsliyin 40-ci səhifəsindəki şəkli sahib olduqları söz ehtiyatına əsasən təsvir etməyə çalışırlar.

Müəllimin nəzərinə! Şagirdlər artıq Azərbaycan əlifbasının iyirmi iki hərfi ilə tanış olublar. Bəzi şagirdlər dərsliyin ilk bölmələrində dinləmə və danışma məzmun xəttinin inkişafına yönəlmış dinləmə mətninə çəkilmiş illüstrasiyaları müşayiət edən cümlələri oxuya bilərlər. Bu diferensial yanaşma müxtəlif səviyyəli şagirdləri inkişaf etdirmək məqsədini daşıyır. Artıq hecalarla oxumağı bacaran şagirdlər mətnin məzmununu əks etdirən cümlələri oxumaqla oxu texnikalarını inkişaf etdirə bilərlər.

Söz mücrüsü. Müəllim söz mücrüsündəki sözlərin mənasını izah edir. Şagirdlər yeni sözləri müxtəlif cümlələrdə işlətməklə həmin sözlərin mənasını anladıqlarını nümayiş etdirirlər.

Dinləmə mətni: "Ördək balası və cüçə"

Ördək balası yumurtadan çıxdı və dedi:

– *Mən yumurtadan çıxdım.*

3-cü bölmə. Heyvanlar və quşlar
Dinləmə və danışma

Ördək balası və cüçə

Söz mücrüsü
soxulcan • xilas etmək
çimmək • batmaq

1
Ördək balası:
- Mən yumurtadan çıxdım.
Cüçə:
- Mən da.

2
- Mən soxulcan tapdim.
- Mən da.

3
- Mən göldə çimmək istəyirəm.
- Mən da.

4
- Mən üzürəm.
- Xilas edin! Batram!

No anladın?

- Cüçə ördək balasının hansı hərəkatlarını təkrar etdi?
- Sizcə, cüçə nə üçün batirdı?
- "Ördək balası və cüçə" mətni asasında rollu oyun hazırlayıın.

40

– *Mən da, – deyə cüçə təkrar etdi.*

Ördək balası dedi:

– *Mən soxulcan tapdim.*

– *Mən da, – deyə cüçə təkrar etdi.*

Ördək balası dedi:

– *Mən göldə çimmək istəyirəm.*

– *Mən da, – deyə cüçə təkrar etdi.*

Ördək balası dedi:

– *Mən üzürəm.*

Cüçə qışqırdı:

– *Xilas edin! Batram!*

Ördək balası dedi:

– *Mən yənə çimməyə gedirəm.*

– *Mən isə yox, – deyə cüçə cavab verdi.*

1-ci tapşırıq (dərslik), 1-ci və 2-ci tapşırıqlar (iş dəftəri). Şagirdlər dinlədikləri mətnin məzmununa əsasən sualları cavablandırırlar.

2-ci tapşırıq (dərslik). Şagirdlər bildikləri faktlara əsasən cüçənin göldə batmasının səbəbini izah edirlər. Bu zaman müəllim əlavə suallar vasitəsilə şagirdləri danışmaq və fikirlərini əsaslandırmıraq üçün istiqamətləndirir:

Müəllimin nəzərinə! Çalışmaq lazımdır ki, şagirdlər suallara cavab verərkən fikirlərini əsaslandırsınlar. Bu məqsədlə müəllim niyə? nə üçün? kimi suallarla şagirdləri istiqamətləndirə bilər.

3-cü tapşırıq (iş dəftəri). Şagirdlər tapşırıqda verilmiş cümlələri oxuyur, şəklə uyğun

6-ci DƏRS

G, Ğ və Z hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır (st. 4.1.1).

"Oxumağı öyrənək" rubrikası. Müəllim sözlərdəki "G", "Ğ" və "Z" səslərini aydın tələffüz etməklə diqqəti bu səslərə yönəldir. Müəllim G, Ğ və Z hərfərini göstərməklə hərfərini səsləndirir, şagirdlər birlikdə həmin hərfərini təkrar edirlər.

Müəllimin nəzərinə! Müəllim Azərbaycan dilində "Ğ" səsi ilə sözlərin başlanmadığı, bu səsin yalnız sözlərin ortasında və sonunda işləndiyi haqqında məlumat verir.

1-ci və 2-ci tapşırıqlar (dərslik), 2-ci və 3-cü tapşırıqlar (iş dəftəri). Bu tapşırıqların məqsədi şagirdlərin oxu bacarığını inkişaf etdirməkdir.

"Yazmağı öyrənək" rubrikası, 1-ci tapşırıq (iş dəftəri). Burada əlyazısı formasında verilmiş Gg, Ğğ və Zz hərfərinin konfiqurasiyasını, eyni zamanda digər hərfərlə birləşmə qaydalarını şagirdlərə izah edir.

Formativ qiymətləndirmə

olanını seçməklə onların məzmununu anladıqlarını nümayiş etdirirlər.

3-cü tapşırıq (dərslik). Rollu oyunların təşkili dilin tədrisində real nitq situasiyasının yaradılması məqsədilə istifadə olunur. Şagirdlər hadisələrin canlı iştirakçılara çevrilərkən söz ehtiyatının mənimsədilməsi yüksək səviyyədə olur. Rollu oyun zamanı şagirdlərin intonasiya, mimikalardan düzgün istifadə etmələri müşahidə edilməli, istiqamətləndirilməlidir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1 (D), tap. 1, 2 (İ.D)
Bildiyi faktlara əsaslanaraq dinlədiyi məlumata münasibət bildirir.	Tap. 2 (D)
Mətnlə illüstrasiya arasındakı uyğunluğu müəyyən edir.	Tap. 3 (İ.D)
Rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə edir.	Tap. 3 (D)

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	"Oxumağı öyrənək" rub. (D), möhkəmləndirmə tap. (MV), tap. 1 (D), tap. 2, 3 (İ.D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	"Yazmağı öyrənək" rub. (D), tap. 1 (İ.D)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 2 (D)

7-ci DƏRS

3-cü bölmə Üzrə Ümumiləşdirici təkrar

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Mətnlə illüstrasiya arasındaki uyğunluğu müəyyən edir (st. 3.1.2).

Yazı:

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır (st. 4.1.1).
- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

Mövzuya yönəltmə

Şagirdlər yönəldici suallar vasitəsilə bölmə üzrə keçilən mövzuları xatırlayırlar.

Danişma

Müəllim istiqamətləndirici suallarla şagirdləri danişmağa yönəldir:

– Bu bölmədə hansı mətnlərlə tanış oldunuz? Hansı mətn daha çox xoşunuza gəldi?

Niyə?

Müəllim üzərində III bölmədə keçilən hərf-lər yazılmış və adları bu hərfərlə başlayan varlıqların şəkilləri təsvir edilmiş kartlardan istifadə edərək bölmədə keçilən hərfəri şagirdlərə bir daha xatırladır. Şagirdlər kartları uyğunlaşdırmaqla kartların üzərində təsvir edilmiş varlıqların adlarının hansı hərfə başladığını müəyyənləşdirirlər. Bu fəaliyyətdə şagirdlərin yeni öyrəndiyi sözlərdən, yəni söz mücrüsündəki sözlərdən istifadə etməyə çalışmaq lazımdır.

Oxu

1-ci, 2-ci və 3-cü tapşırıqlar (dərslik). Şagirdlər bu tapşırıqları yerinə yetirməklə sözdə səslərin yerini müəyyənləşdirə bildiklərini nümayiş etdirirlər.

4-cü tapşırıq (dərslik). Şagirdlər sözləri şəkillərlə uyğunlaşdırırlar. Bu fəaliyyətlə həm oxu texnikası, həm də bölmə boyunca mənim-sənilən söz ehtiyatı nümayiş etdirilir.

Yazı


5-ci və 6-ci tapşırıqlar (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Tapşırıqlar oxu və yazı məzmun

Ümumiləşdirici təkrar

1 Hansı şəkil adının ilk səsi digərlərindən fərqlidir.



2 Bu sxemə hansı şəkilin adı uyğun galır?



3 Hər bir hecanın sxemdəki sıra nömrəsini tapın.



42

xətlərinin integrasiyasına imkan yaradır və düzgün hecalamaq bacarığını inkişaf etdirir. Bu bacarıq yazıda sözləri sıtirdən-sətrə düzgün keçirməyə kömək edir.

2-ci tapşırıq (iş dəftəri). Bu tapşırıqla şagirdlər bölmə boyu mənimsədikləri söz ehtiyatını, yiyləndikləri oxu və yazı bacarıqlarını nümayiş etdirirlər. Riyaziyyat fənni ilə integrasiyaya imkan yaradan bu tapşırıq eyni zamanda müəllimə şagirdlərin məntiqi düşüncələrini müşahidə etməyə imkan verir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	Tap. 1, 2, 3 (D)
Mətnlə illüstrasiya arasındaki uyğunluğu müəyyən edir.	Tap. 4 (D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	Tap. 5, 6 (D), tap. 1 (İ.D)
Verilmiş şəklə uyğun söz yazır.	Tap. 2 (İ.D)

Dərs saat	Mövzu (oxu, söz ehtiyatı, şifahi nitq)	Yazı (qrammatika)	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1	Çıl toyuq və siçan balaları		46	30	58–59
2		C, Ç və Q hərfələri	47	31	59
3	Tülkü və Leylək		48	32	60–61
4		H və X hərfələri	49	33	61
5	İtlə insan necə dost oldu		50	34	62–63
6		F və J hərfələri	51	35	63
7	Ümumiləşdirici təkrar. Hüsnxət		52–53	36–37	64

Bölmənin icmalı

Bu bölmədə şagirdlər müxtəlif mövzulu nağıllar təqdim olunur. Əsas məqsəd maraqlı, düşündürүү, tərbiyəvi xarakter daşıyan nağıllar vasitəsilə onların dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, söz ehtiyatlarını zənginləşdirməkdir.

Dinləmə və danışma. Bu bölmədə şagirdlərin şifahi nitqi əsasən 1) şəkillər üzrə danışma; 2) situasiyaya uyğun nitq etiketlərindən istifadə, rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə; 3) danışarkən cümlədə söz sırasına əməl etmə; 4) rəbitəli cümlə qurma; 5) dinlədikləri mətni təxəyyülünə uyğun dəyişdirmə və yaxud davam etdirmə bacarıqlarının inkişaf etdirilməsi ilə formalaşdırılır.

Söz ehtiyatı. Şagirdlər bu bölmədə dinlədikləri və ya oxuduqları nağıllarda bir çox yeni sözlər və ifadələrlə tanış olurlar: *dəyirman, kökə, sünbüл, odun, üyütmək, dolça, dimdikləmək, söhbət etmək, süfrə, nuş olsun, dəyərli, birlikdə, güclü, hürmək, parçalamaq, dost*. Bundan əlavə, dərslikdəki nağıllar və MV-dəki dinləmə mətnləri sayəsində Azərbaycan nağıllarında işlədilən ifadələr (*Biri var idi, biri yox idi*), nitq etiketləri (*nuş olsun, buyur və s.*) də şagirdlərin leksikonuna daxil olur.

Oxu. Bu bölmədə Azərbaycan əlifbasının tədrisi yekunlaşdırılır. Şagirdlərdə ilkin oxu bacarıqları III bölmədən formalaşdırılmağa başlanılmışdı. Bu bölmədə də diferensial təlimin principlərinə əsasən Azərbaycan dilini daha yaxşı bilən şagirdlərin nisbətən böyük mətnləri sərbəst oxumasına imkan yaranır.

Yazı. Bu bölmədə şagirdlərdə hüsnxət normaları əsasında düzgün yazı vərdişlərinin formalasdırılması davam etdirilir. Şagirdlər böyük və kiçik Cc, Çç, Qq, Hh, Xx, Ff, Jj hərfələrinin hüsnxət normalarına uyğun yazılışını mənimsəyirlər. Bundan əlavə, üzündən köçürmə tapşırıqları vasitəsilə şagirdlərdə düzgün yazı texnikası inkişaf etdirilir.

1-ci DƏRS

Çil toyuq və siçan balaları

Təlim nəticələri:

Yeni sözlər: dəyirman, kökə, sünbül, odun, üyütmək.

Danişma:

- Bildiyi məlumatlardan istifadə etməklə şəkillər üzrə danışır (st. 2.2.2).
- Danışarkən cümlədə söz sırasına əməl edir (st. 2.1.1).

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).
- Dinlədiyi mətndəki hadisələrin ardıcılığını şəkillərin köməyi ilə müəyyən edir (st. 1.1.3).
- Dinlədiyi mətndəki obrazla və ya onun hərəkətinə münasibət bildirir (st. 1.1.3).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin diqqətini şmuttitul səhifəsindəki şəkillərə yönəldir və şəkillərdəki obrazlarla bağlı suallar verir. Məsələn: “Şəkil-dəki hansı nağılı obrazlarını tanıyırsınız?”

Danişma

Danişma fəaliyyəti bölmənin şmuttitul səhifəsindəki şəkillər və suallar əsasında yerinə yetirilir. Əvvəlcə müəllim verdiyi suallara cavab almaqla şagirdlərdə şifahi nitq bacarıqlarını inkişaf etdirir. Şagirdlərin şəkildə gördükleri nağılı qəhrəmanları haqqında məlumatları dinlənilir. Sonra onlar konkret suallar əsasında həmin nağıllar haqqında danışırlar.

“Düşün və cavab ver” başlığı altında gedən 2-ci sual cavablandırıllarkən şagirdlərə nağılların başladığı “Biri vardı, biri yoxdu” ifadəsini xatırlatmaq lazımdır. 3-cü suala cavab verməkdə şagirdlərə kömək etmək məqsədilə şəkil-dəki əşyaların sehrli olub-olmadığı soruşulur. Tapşırığın məqsədi şagirdlərdə şifahi nitq bacarığını inkişaf etdirməkdir.

Dinləmə və danişma

Çil toyuq və siçan balaları

Çil toyuq bir gün çörək bişirməyə hazırlaşdı. Həyətdə siçan balaları, Sincab və Qurbağa var idi. Çil toyuq sünbülü götürüb soruşdu:
– Sünbülü dəyirmana kim aparacaq?

4-cü bölmə. Nağıllar aləmində
Çil toyuq və siçan balaları
səs müraciəti
dayirman • kökə • sünbül
odun • üyütmək

- Sünbülü dəyirmana kim aparacaq?
- Bizi yox!

Toyuq özü sünbülü opordı və
üyütdü. Sincab və Qurbağa
ona kömək etdilər.
Kökələr hazır olanda siçan
balaları yeməyə gəldilər.

Ne anladın?
1. Toyuğa çörək bişirməkdə kim
kömək etdi?
2. Çörəyi bişirmək üçün Toyuğun
gördüyü işləri ardıcılıqla sadala.
Düşün və cavab ver.
3. Sancı, Toyuq siçan balalarına
çörək verməməkla düz etdi?
Na üçün?

46

Siçan balaları dedilər:

– Biz yox, biz yox, – və top oynamaya getdilər.
Qurbağa və Sincab Toyuqla birlikdə sünbülü
dəyirmana apardılar. Xəmir yoğruldu və ocağı
qalamaq üçün odun gətirildi. Kökələr bişdi. Çil
toyuq süfrə açdı, kökələri süfraya qoydu. Siçan
balaları da süfrənin başına gəldilər. Toyuq dedi:
– Yox, belə olmaz, kim işləyibsə, kökələri də
o yeyəcək.

Müəllim nağılı oxuduqca şagirdlərə tanış ol-
mayan sözlərin mənalarını izah edir.

“Nə anladın?” rubrikası, 1-ci tapşırıq (dərslik). Bu tapşırıq faktoloji xarakter daşıyır. **2-ci tapşırıq** həyat bilgisi fənni ilə integrasiya yaradır.

1-ci tapşırıq (iş dəftəri). Bu tapşırıqda şagirdlərdən nağıldakı hadisələrin ardıcılığını bərpa etmək tələb olunur.

“Düşün və cavab ver”, 3-cü tapşırıq (dərslik). Şagirdlər verilmiş suali cavablandırmaqla nağılı qəhrəmanlarının hərəkətlərinə münasibətlərini bildirir və bununla da dinlədikləri mətni təhliletmə bacarıqlarını nümayiş etdirirlər. Müəllim şagirdlərin danışarkən cümlədə söz sırasına düzgün əməl etmələrinə diqqət yetirməlidir. Müəllimə şagirdlərin nitqində düzəliş etmək tövsiyə olunur.

2-ci tapşırıq (iş dəftəri). Şagirdlər şəkillərdəki varlıqların adlarını səsləndirməklə söz

Oxumağı öyrənək

Cc Çç Qq

Sözləri oxuyun və şəkillərlə uyğunlaşdırın.

Matni oxuyun.

Yazmağı öyrənək

**Cc cəsarət dama Cəvansır
Cc çoban alça Cinarı Cingiz
Qq qoşaq qardaş Qasım Qulu**

2-ci DƏRS

C, Ç və Q hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).
- Yeni öyrəndiyi sözləri şəkillərlə uyğunlaşdırır (st. 3.1.3).

Yazı:

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır (st. 4.1.1).
- Böyük və kiçik hərfləri hüsnxət normalarına uyğun yazır və bitişdirir (st. 4.1.1).

Oxu

Müəllim sözlərdəki "C", "Ç" və "Q" səslərini aydın tələffüz etməklə şagirdlərin diqqətini bu səslərə yönəldir.

"Oxumağı öyrənək", 1-ci, 2-ci, 4-cü tapşırıqlar (iş dəftəri). Yeni öyrənilmiş səslərin sözlərdəki yerinin müəyyənləşdirilməsinə yönəlmüşdür.

1-ci tapşırıq (dərslik). Tapşırıq şagirdlərdə oxu bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

2-ci tapşırıq (dərslik). Oxu texnikası mətni hecalarla oxumaq vasitəsilə inkişaf etdirilir.

Yazı

"Yazmağı öyrənək", 3-cü tapşırıq (iş dəftəri). Əlyazısı formasında verilmiş "Cc", "Çç" və "Qq" hərflərinin konfiqurasiyası, digər hərflərlə birləşmə qaydaları mənimsədirilir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Bildiyi məlumatlardan istifadə etməklə şəkillər üzrə danişir.	Titul səhifəsi (D)
Danışarkən cümlədə söz sırasına əməl edir.	Titul səhifəsi (D), tap. 3 (D)
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1 (D), tap. 1 (İ.D)
Məndəki hadisələrin ardıcılılığını şəkillərin köməyi ilə müəyyən edir.	Tap. 2 (D), tap. 1 (İ.D)
Dinlədiyi məndəki obrazı və ya onun hərkətinə münasibət bildirir.	Tap. 3 (D)
Sözdəki səsləri müəyyənləşdirir.	Tap. 3 (İ.D)

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	"Oxumağı öyrənək" rub. (D), tap. 1, 2, 4 (İ.D)
Yeni öyrəndiyi sözləri şəkil-lərlə uyğunlaşdırır.	Tap. 1 (D)
Sözləri və cümlələri hecalar-la oxuyur.	Tap. 2 (D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	"Yazmağı öyrənək" rub. (D), tap. 3 (İ.D)

3-cü DƏRS

Tülkü və Leylək

Təlim nəticələri:

Yeni sözlər: dolça, dimdikləmək, söhbət etmək, süfrə, nuş olsun, dəyərli.

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).
- Dinlədiyi mətnindəki obraza və ya onun hərəkətinə münasibət bildirir (st. 1.1.3).

Danışma:

- Dialoqlarda situasiyaya uyğun sadə nitq etiketlərindən istifadə edir (st. 2.2.3).
- Mətnlə illüstrasiya arasındaki uyğun(suz)luğun müəyyən edir (st. 3.1.2).

Mövzuya yönəltmə

Müəllim yönəldici sual vasitəsilə şagirdlərin diqqətini mövzuya cəlb edir:

– *Sizcə, qonaq qəbul edəndə nəyə fikir vermək lazımdır?*

Dinləmə və danışma

Müəllim nağılı oxumazdan əvvəl söz mücrüsündəki sözlərlə şagirdləri tanış edir. Yeni sözlərin mənalarını anlamamaq üçün cümlə daxilində işlədilməsi tövsiyə olunur. Müəllim nağılı oxuyur və oxuduqca epizodları kitabda göstərməyi tapşırır.

Tülkü və Leylək

Keçmiş zamanlarda bir Tülkü, bir Leylək var idi. Onlar dost olmuşdular.

Bir gün Tülkü Leyləyi qonaq çağırıldı. Bir qazan şorba bişirdi, bir siniyə tökdü, gətirib süfrəyə qoydu.

– *Ye, Leylək qardaş, nuş olsun. Sən mənim ən dəyərli dostumsan.*

Yeməyə başladılar. Qab dayaz idi. Leyləyin dimdiyinə bir düyü də gəlmirdi. Amma Tülkü yeməyini rahat yeyirdi. Beləcə, Leylək heç nə yeyə bilmədi, ac qaldı. Qalxıb narazı-narazı evinə getdi.

Bu əhvalatdan bir neçə gün sonra Leylək Tülküni qonaq çağırıldı. Dadlı şorba bişirib dolcanın içinə tökdü. Süfrəyə qoyanda dedi:

– *Ye, nuş olsun.*



Leylək özü rahat-rahat yedi, Tülkü isə dolcanın kənarına düşən damcıları yaladı. Tülkü Leyləkdən incidi:

– *Bəla da dostluq olar?! Bundan sonra səniniz dəstluq etməyəcəyəm.*

Bununla da Leyləkla Tülküün dəstluğunu bitdi.

Müəllim yardımçı suallar vasitəsilə şagirdləri müzakirəyə yönəldir:

– *Məndə hansı obrazlar iştirak edir? Sizcə, Tülkü Leyləyi haraya dəvət edir? Sizcə, Leylək nə üçün dayaz boşqabdan yemək yeyə bilmədi? Bəs Tülkü ağızı dar və uzun olan qabdan nə üçün yemək yeyə bilmədi?*

Şagirdlərə suallara cavab verərkən yeni öyrəndikləri sözlərdən istifadə etməyi tapşırmaq tövsiyə olunur.

“Nə anladın?” rubrikası, 1-ci və 2-ci tapşırıqlar (dərslik). Şagirdlərin mətnin məzmununu anladıqlarını yoxlamağa xidmət edir.

3-cü tapşırıq isə şagirdin tənqidli təfəkkürünün inkişafına yönəlmüşdür. Mətnindəki hadisələrə münasibət bildirərkən söz ehtiyatından istifadə etməklə düzgün strukturlu və mənalı cümlələr qurulmasına diqqət yetirmək lazımdır.

4-cü tapşırıq (dərslik). Şagirdlər özlərini nağılı qəhrəmanının yerinə qoymaqla təhliletmə bacarıqlarını inkişaf etdirirlər.

4-cü DƏRS

H və X hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecələrlə oxuyur (st. 3.1.1).

Yazı:

- Hərf elementlərini hüsnxət normalarına uyğun yazır (st. 4.1.1).
- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

Oxu

1-ci tapşırıq (iş dəftəri). “H” və “X” səslərinin tələffüzünə fərqli dəqiqət yetirir. Hər hansı bir səs, hər hansı bir söz, hər hansı bir cümlədə bu hərf elementlərini hüsnxət normalarına uyğun yazır. Bu zamanı bu məsələyə dəqiqət yetirmək lazımdır.

2-ci tapşırıq (iş dəftəri). Mətn şagirdlərin oxu texnikasının inkişafına xidmət edir.

Yazı

“Yazmağı öyrənək” rubrikası, 1-ci tapşırıq (iş dəftəri). Əlyazısı formasında verilmiş “Hh” və “Xx” hərfərinin konfiqurasiyası, digər hərf-lərlə birləşmə qaydaları mənimsədilir.

3-cü tapşırıq (iş dəftəri). Tapşırıq şagirdlərdə dinləyib-anlama, nəticə çıxarma bacarığını inkişaf etdirir. “Doğru, yoxsa yanlış” çalışma modeli artıq şagirdlərə yaxşı tanışdır. Mətnin məzmununun oxuyub-qavranılmasının yoxlanılmasına xidmət edir.

Yazmağı öyrənək

*Hh humn səhbat Həsən Həsimə
Xx xeyir saxta xala Xəlil*

49

1-ci tapşırıq (iş dəftəri). Dinləyib-anlama bacarığının və dəqiqətin yoxlanılmasına xidmət edir. Şagirdlər şəkillərə əsasən mətnə aid olmayan epizodu seçirlər.

2-ci tapşırıq (iş dəftəri). Şagirdlərdən situasiyaya uyğun nitq etiketi seçmək tələb olunur.

3-cü tapşırıq (iş dəftəri). Tapşırıq şagirdlərdə dinləyib-anlama, nəticə çıxarma bacarığını inkişaf etdirir. “Doğru, yoxsa yanlış” çalışma modeli artıq şagirdlərə yaxşı tanışdır. Mətnin məzmununun oxuyub-qavranılmasının yoxlanılmasına xidmət edir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1, 2 (D), tap. 3 (İ.D)
Dinlədiyi mətnindəki obraz və ya onun hərəkətinə münasibət bildirir.	Tap. 3 (D)
Mətnlə illüstrasiya arasında uyğun(suz)luğunu müəyyən edir.	Tap. 1 (İ.D)
Dialoqlarda situasiyaya uyğun sadə nitq etiketlərindən istifadə edir.	Tap. 1 (İ.D)

4-cü tapşırıq (iş dəftəri). Şagirdlər şəkillərin məzmununa uyğun cümləni seçməklə oxuyub-anlama bacarıqlarını nümayiş etdirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	“Oxumağı öyrənək” rub. (D), tap. 1 (D), tap. 2 (İ.D)
Sözləri və cümlələri hecələrlə oxuyur.	Tap. 2 (D)
Hərf elementlərini hüsnxət normalarına uyğun yazır.	“Yazmağı öyrənək” rub. (D), tap. 1 (İ.D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazır.	Tap. 4 (İ.D)

5-ci DƏRS

İtlə insan necə dost oldu

Təlim nəticələri:

Yeni sözlər: birlikdə, güclü, hürmək, parçalamaq, dost.

Dinləmə:

- Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir (st. 1.1.3).
- Dinlədiyi mətnindəki obraza və ya onun hərəkətinə münasibət bildirir (st. 1.1.3).

Danışma:

- Dialoqlarda situasiyaya uyğun mimika və jestlərdən istifadə edir (st. 2.2.3).

Oxu:

- Mətnlə illüstrasiya arasındaki uyğunluğu müəyyən edir (st. 3.1.2).
- Mətnindəki hadisələrin mənətiqi ardıcılığını (səbəb-nəticə əlaqəsini) müəyyən edir (st. 3.1.2).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin diqqətini mövzuya yönəltmək üçün suallar verir:

– Sizcə, dost necə olmalıdır?

Dinləmə və danışma

Mətn oxunur:

Bunlar çox qədim zamanlarda baş vermişdi.

Meşədə yalqız bir it yaşayırıdı. Fikirləşirdi: "Kaş heç kimdən qorxmayan bir dostum olaydı".

Günlərin bir günü o, meşədə tülkü ilə rastlaşdı.

– Tülkü, gəl səninlə dost olaq.

– Nə deyirəm ki, dost olaq, – deyə tülkü ra-zılaşdı. – Birlikdə aylənarık, amma özünü canavardan qoru.

İt fikirləşdi: "O, canavardan qorxursa, deməli, canavar daha güclüdür. Bəlkə, canavarın yanına gedim? Yəqin, o heç kimdən qorxmur".

İt tülküdən ayrıldı və canavarı axtarıb-tapdı.

– Canavar, gəl səninlə dost olaq.

– Raziyam, – canavar dedi. – Yalnız hürmə, ayı eşidər, bizi parçalayar.

İt yena fikirləşdi: "O, ayıdan qorxursa, deməli, ayı daha güclüdür. Bəlkə, ayının yanına gedim? Yəqin, o heç kimdən qorxmur".

İt ayının yanına getdi və ona dostluq təklif etdi. Ayı iti mağarasına dəvət etdi.

İTLƏ İNSAN NECƏ DOST OLDU

SƏR MÜCRÜSÜ
birlikdə • güclü • hürmək
parçalamaq • dost

1. - Gəl dost olaq.
- Yaxşı, amma özünü canavardan qoru.

2. - Hürmə, ayı eşidər,
bizi parçalayır.

3. - Hürmə, insan eşidər, bura galər.

Na anladım?

1. It na üçün Canavar və Ayıdan uzaqlaşdır?
2. It insanla na üçün dost oldu?
3. Na üçün It özüne güclü dost axtarırdı?

Düşün və cavab ver.

4. Sənca, It düzgün qarər verdimi?

50

- İnsan hamidən güclüdür. Manı qoruya bilər. Onunla dost olacağım.

Gecə it mağaranın yanından ilanın sürünen keçdiyini gördü. Yerindən atılıb bərk hürdü. Ayı yerindən sıçradı və iti danlamağa başladı:

– Niyə belə bərk hürürsən? İnsan eşidər, gəlib bizim dərimizi soyar!

İt fikirləşdi: "Bu da qorxaq çıxdı! İnsandan qorxur. Bəlkə, insanın yanına gedim? Yəqin, o heç kimdən qorxmur".

İnsanın yanına gəlib ona dostluq təklif etdi.

İnsan itə yemək verdi, ona yaxşı bir dam tikdi. Gecə it evi qoruyur, bir şey eşidən kimi hürürdü. O vaxtdan it və insan dost olub bir yerdə yaşamağa başladılar.

Söz mücrüsü. Daha sonra müəllim söz mücrüsündəki sözlərin mənasını izah edir. Şagirdlər yeni sözləri müxtəlif cümlələrdə işlətməklə həmin sözlərin mənasını anladıqlarını nümayiş etdirirlər.

1-ci, 2-ci və 3-cü tapşırıqlar (dərslik). Şagirdlər faktoloji suallara cavab verməklə dinlədikləri və ya özləri oxuduqları mətnin məzmununu qaradıqlarını nümayiş etdirirlər.

4-cü tapşırıq (dərslik). Şagirdlərə itin qərarına münasibət bildirmək tapşırılır. Çalışmaq lazımdır ki, onlar bu suala ətraflı cavab versinlər. Bunun üçün müəllimin yönəldici suallarla onları müzakirəyə cəlb etməsi tövsiyə edilir. Çalışmaq lazımdır ki, şagirdlər suallara cavab verərkən fikirlərini əsaslandırılsınlar.

6-ci DƏRS

F və J hərfləri

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).
- Cümlədə buraxılmış sözü müəyyən edir (st. 3.1.3).
- Yeni öyrəndiyi sözləri şəkillərlə uyğunlaşdırır. (st. 3.1.3).

Yazı:

- Hərf elementlərini hüsnətə normalarına uyğun yazır (st. 4.1.1).

Oxumağı öyrənək

fincan fil jaket jonglyor

Verilmiş sözləri şəkillərlə uyğunlaşdırın.

1 telefon 2 jaluz 3 morj 4 firça 5 ajdaha

a b c d e

Mətni oxuyun.

Filər böyük olur. Meşadə yaşayır və ot yeyirlər. Fil bala-ları anaları ilə oynaması sevir. Bəki zooparkında da fil var. Bazar günü atamlı zooparka gedəcəyik.

Yazmağı öyrənək

F neft firça napas Faig Firdus
J jest diriyor jilet jaluz Jala

51

1-ci tapşırıq (iş dəftəri). Şagirdlərin dinləyib-anlama, söz ehtiyatı və yazı bacarıqlarının inkişafına yönəlmüşdür.

2-ci tapşırıq (iş dəftəri). Şagirdlər dərslikdəki mətnin məzmunundan çıxış edərək hadisələr arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdirərək cümlələri tamamlayırlar.

3-cü tapşırıq (iş dəftəri). Şagirdlər tapşırıqda verilmiş cümlələri oxuyur, şəkillərlə uyğunlaşdırmaqla onların məzmununu anlaşıqlarını nümayiş etdirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinlədiyi mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1, 2, 3 (D)
Dinlədiyi mətndəki obrazı və ya onun hərəkətinə münasibət bildirir.	Tap. 4 (D)
Mətnlə illüstrasiya arasındaki uyğunluğu müəyyən edir.	Tap. 1, 3 (İ.D)
Dialoqlarda situasiyaya uyğun mimika və jestlərdən istifadə edir.	50-ci səhifədəki mətn
Mətndəki hadisələrin məntiqi ardıcılılığını (səbəb-nəticə əlaqəsini) müəyyən edir.	Tap. 2 (İ.D)

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı me-

yar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	“Oxumağı öyrənək” rub. (D), tap. 1 (D)
Sözləri və cümlələri hecalarla oxuyur.	Tap. 2 (D)
Cümlədə buraxılmış sözü müəyyən edir.	Tap. 2 (İ.D)
Oxuduğu cümlədə ifadə olunan fikri müəyyən edir və ona münasibət bildirir.	Tap. 3 (İ.D)
Hərf elementlərini hüsnətə normalarına uyğun yazır.	“Yazmağı öyrənək” rub. (D), tap. 1 (İ.D)

7-ci DƏRS

4-cü bölmə Üzrə Ümumiləşdirici təkrar

Təlim nəticələri:

Oxu:

- Sözdəki səsləri müəyyənləşdirir (st. 3.1.1).
- Sözləri və cümlələri hecalarla oxuyur (st. 3.1.1).
- Yeni öyrəndiyi sözləri şəkillərlə uyğunlaşdırır (st. 3.1.1).
- Sözlərdən kontekstə uyğun istifadə edir (st. 2.1.2).
- Süjetli şəkil kompozisiyası üzrə mətn qurub danışır (st. 2.2.1).

Yazı:

- Əlyazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür (st. 4.1.1).

Mövzuya yönəltmə

Şagirdlər yönəldici suallar vasitəsilə bölmə üzrə keçilən mövzuları xatırlayırlar.

Danışma

Müəllim istiqamətləndirici suallarla şagirdləri danışmağa yönəldir:

— *Bu bölmədə hansı mətnlərlə tanış oldunuz?*

Hansı mətn daha çox xoşunuza gəldi? Niyə?

Müəllim üzərində IV bölmədə keçilən hərf-lər yazılmış və adları bu hərfərlə başlayan varlıqların şəkilləri olan kartlardan istifadə edərək bölmədə keçilən hərfəri şagirdlərə bir daha xatırladır.

Oxu

1-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Şagirdlər bu tapşırıqları yerinə yetirməklə orfoqrafik bilgilərini nümayiş etdirirlər.

2-ci tapşırıq (dərslik), 2-ci tapşırıq (iş dəftəri).

Sözdəki hecaların yerini müəyyənləşdirirlər.

3-cü tapşırıq (dərslik). Sözlərə uyğun şəkil-lər seçməklə oxu bacarıqlarını nümayiş etdirirlər.

4-cü tapşırıq (dərslik), 3-cü tapşırıq (iş dəftəri). Şagirdlərin sözü kontekstə uyğun işlətmə bacarığı üzə çıxarılır.

5-ci tapşırıq (dərslik). Şagirdlər şəklə uyğun cümlə seçməklə oxu bacarıqlarını nümayiş etdirirlər.

Ümumiləşdirici təkrar

1 Buraxılmış hərfəri müəyyənləşdirin: *h, yoxsa x?*
...akim, ...ala, ...iyar, ...imn, ba...ar, ...ayət, ajda...a, sa...ta

2 Hər bir hecanın sxemdəki sıra nömrəsini tapın.

le (1, 2, 3) qa (1, 2, 3) man (1, 2, 3)

3 Sözləri şəkillərlə uyğunlaşdırın.
1 dolça 2 sünbül 3 kökə 4 odun 5 süfrə

4 (a) (b) (c) (d) (e)

52

6-ci tapşırıq (dərslik), 4-cü tapşırıq (iş dəftəri). Şagirdlər şəkillərin ardıcılığını müəyyən edərək mətn qurub danışmalıdır.

Yazı

5-ci və 6-ci tapşırıqlar (iş dəftəri). Şagirdlər sözləri və mətni hüsnxət normalarına uyğun köçürürlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözdəki səsləri müəyyənləşdirir.	Tap. 1 (D), tap. 1 (İ.D)
Sözləri və cümlələri hecalar-la oxuyur.	Tap. 2 (D), tap. 2 (İ.D)
Yeni öyrəndiyi sözləri şəkil-lərlə uyğunlaşdırır.	Tap. 3 (D)
Sözlərdən kontekstə uyğun istifadə edir.	Tap. 4 (D), tap. 3 (İ.D)
Süjetli şəkil kompozisiyası üzrə mətn qurub danışır.	Tap. 6 (D), tap. 4 (İ.D)
Əlyazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.	Tap. 5, 6 (İ.D)

YAXŞI NƏDİR, PİS NƏDİR

Dərs saat	Mövzu (oxu, söz ehtiyatı, şifahi nitq)	Yazı (qrammatika)	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1	Yaxşı nədir, pis nədir		54–55	38	66–67
2	Əqrəb və Qurbağa		56–57	39	68–69
3		Xəbərlik (şəxs) şəkilçiləri	57	40	69
4	Yaxşılıq		58–59	41	70–71
5		Şəkilçilərin variantları	59	42	71
6	Hamidan qəşəng		60–62	43	72–73
7		Mənsubiyyət şəkilçiləri	62	44	73
8	Ümumiləşdirici təkrar. Hüsnxət		63	45–46	74

Bölmənin icmalı

Bu bölmədə müxtəlif mənəvi dəyərlərdən, insani münasibətlərdən, dostluq və səmimi hissələrdən bəhs edən bədii mətnlər təqdim olunur. Əsas məqsəd şagirdlərin maraq dairəsində olan mövzulardan istifadə etməklə onların dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, mövzu ilə bağlı söz ehtiyatını zənginləşdirməkdir.

Dinləmə və danışma. Bu bölmədə şagirdlərin şifahi nitqi əsasən 1) şəkillər üzrə danışma; 2) situasiyaya uyğun nitq etiketlərindən istifadə, rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə; 3) danışarkən cümlədə söz sırasına əməl etmə; 4) rəbitəli cümlə qurma; 5) dinlədikləri mətni təxəyyülünə uyğun dəyişdirmə və yaxud davam etdirmə bacarıqlarının təkmilləşdirilməsi ilə inkişaf etdirilir.

Söz ehtiyatı. Şagirdlər *zəhmətkeş, əməksevər, dəcəl, lovğa, xeyirxah* kimi xarakterlərin səciyyələndirilməsi ilə bağlı söz ehtiyatı ilə tanış olurlar.

Oxu. Şagirdlər ilk dörd bölmədə bütün hərflərlə tanış olmuşlar. İlk bölmələrdən etibarən sözün səslərə ayrılmazı, səslərin müvafiq hərflərlə işaret olunması, böyük və kiçik hərflərin uyğunlaşdırılması ilə başlanan oxu bacarıqları daha sonrakı dərslərdə sözlərin və kiçik cümlələrin hecalarla oxusu ilə inkişaf etdirilir. Bu bölmədə oxu texnikası inkişaf xətti davam etdirilir. Müəllim şagirdlərin sözləri hecalamadan bütöv tələffüz edərək oxumasına çalışır.

Yazı. Şagirdlər artıq bütün hərfləri hüsnxət normalarına uyğun yazırlar. Bölmədəki dərslərdə üzündən köçürmə tapşırıqları vasitəsilə şagirdlərdə düzgün yazı texnikası inkişaf etdirilir. Bununla yanaşı, nitqdə geniş istifadə olunan bir sıra sintaktik konstruksiyaların şagirdlərin yazılı nitqində vərdişiçə çevrilməsi prosesi davam etdirilir.

1-ci DƏRS

Yaxşı nədir, pis nədir

Təlim nəticələri:

Yeni sözlər: zəhmətkeş, əməksevər, bəyənmək, cırmaq.

Danışma:

- Şəkildə gördükərini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir (st. 2.2.2).

Oxu:

- Oxunan mətni kitabda izləyir (st. 3.1.1).
- Mətnlə illüstrasiya arasındaki uyğun(suz)luğu müəyyən edir (st. 3.1.2).
- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).
- Əsərdəki obrazları, zaman və məkanı müəyyənləşdirir (st. 3.1.2).
- Yaxınmənalı sözləri müəyyənləşdirir (st. 3.1.3).

Yazı:

- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

Danışma

Danışma fəaliyyəti bölmənin titul səhifəsində verilmiş şəkillər və suallar əsasında yeriñə yetirilir. Müəllim şagirdlərin diqqətini bölmənin adına yönəldir. Şagirdlər "Yaxşı nədir, pis nədir?" sualına aid fikirlərini söyləyirlər, həyatda gördükərindən nümunələr gətirir, bölmə titulundakı şəkillərə nəzər salaraq bölmənin mövzusunu təxmin edirlər.

Oxu. Söz ehtiyatı

Mətnlə iş. Oxudan əvvəl. Təxminetmə. Bu mərhələdə əsas məqsəd mətnin mövzusuna və məzmununa maraq oyatmaq, mövzu ilə bağlı assosiasiylar yaratmağa çalışmaq, onları fərziyyələr irəli sürməyə həvəsləndirməkdir.

1-ci tapşırıq (dərslik). Şagirdlər "Yaxşı nədir, pis nədir" şeirini növbə ilə səsli oxuyurlar. Müəllim oxuya başlamazdan əvvəl şagirdlərə oxu zamanı mətni kitabda izləməyi tapşırır.

Söz mücrüsü. Daha sonra müəllim yaxınmənalı sözlərdən istifadə etməklə söz mücrüsündə verilmiş sözlərin mənasını şagirdlərə izah edir: *zəhmətkeş* – zəhməti, əməyi, işləməyi sevən; *əməksevər* – əməyi sevən; *bəyənmək*

5 Yaxşı nədir, pis nədir

Dərsə hazırlıq

1. Şeiri oxuyun.
Şeirin rəqəmlərə işarələnmiş hissələrini şəkillərlə uyğunlaşdırın.

2. Uşaq dedi: – Ay ata!
San başa sal görüm bir,
Yaxşı nadir, pis nadir?
Qulaq asın, uşaqlar!
Atanın cavabları
Bizim bu kitabda var.

3. Dəftəri, ya kitabı
Cırımsansa, bunu bil,
Hamı sənə deyəcək:
– Bu, yaxşı uşaq deyil.

Sər mürçüsü
zəhmətkeş • əməksevər
bəyənmək • cırmaq

– xoşlamaq, *cırmaq* – doğram-doğram etmək. Bundan əlavə, müəllim oxu prosesində tanış olmayan sözləri şagirdlərə izah edir.

Şagirdlər yeni sözləri cümlələrdə işlətməklə onların mənasını anladıqlarını nümayiş etdirirlər.

Şagirdlər şeiri oxuyub mənasını anladıqdan sonra şeirin bəndləri ilə şəkilləri uyğunlaşdırırlar. Bununla da şeirin məzmununu anladıqlarını nümayiş etdirirlər.

"Nə anladın?" rubrikası (dərslik). Şagirdlər şeirə aid faktoloji sualları cavablandırırlar. Bunuñla da şeiri nə qədər diqqətlə oxuduqlarını nümayiş etdirirlər.

"Düşün və cavab ver" rubrikası. Şagirdlər bu tapşırıqda verilmiş sualı cavablandırımaqla öz fikirlərini bildirirlər. Şagirdlərin fikirlərini sadə konstruksiyalı cümlələrlə ifadə etmələri normaldır. Danışarkən cümlədə söz sırasına düzgün əməl etmələri isə vacibdir. Müəllimə şagirdlərin nitqinə diqqət etmək, qeydlər aparmaq tövsiyə edilir. Müəllim bu qeydlərə əsasən şagirdlərə səhvərini izah edir, tövsiyələr verir.

LAYİHE



Diferensial təlim

Azərbaycan dilində kifayət qədər sərbəst danışan şagirdlər fikirlərini ətraflı izah etmək üçün geniş cümlələrdən istifadə edə bilərlər. Azərbaycan dilində söz ehtiyatı zəif olan şagirdlər isə sualları qısa və ləkonik cavablanmaqla kifayətlənə bilərlər.

1-ci və 2-ci tapşırıqlar (iş dəftəri). İş dəftərində verilmiş tapşırıqlar formativ qiymətləndirmə üçün istifadə edilə bilər. 1-ci və 2-ci tapşırıqlar şagirdlərin şeirin məzmununu necə anladıqlarını yoxlamağa imkan yaradır.

3-cü tapşırıq (iş dəftəri). Tapşırıqda şagirdlərə yeni öyrəndikləri sözlərin iştirakı ilə üç cümlə təqdim edilib. Şagirdlər bu sözləri yaxınmənalı sözlər ilə əvəz etməklə onların mənasını anladıqlarını nümayiş etdirirlər.

Yazı

4-cü tapşırıq (iş dəftəri). Şagirdlər şəkillərin məzmununa aid sözü uyğun şəkin altından yazmaqla “Yaxşı nədir, pis nədir” mövzusuna aid xarakterlərin səciyyələndirilməsi ilə bağlı söz ehtiyatına yiyləndiklərini göstəririrlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkildə gördüklərini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir.	Şifahi tap. (MV)
Oxunan mətni kitabda izləyir.	“Yaxşı nədir, pis nədir” mətni
Mətnlə illüstrasiya arasında uyğunluğu müəyyən edir.	Tap. 1 (D)
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	“Nə anladın” rub. tap. 2 (i.D)
Əsərdəki obrazları, zaman və məkanı müəyyənləşdirir.	Tap. 1 (i.D)
Yaxınmənalı sözləri müəyyənləşdirir.	Tap. 3 (i.D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazır.	Tap. 4 (i.D)

LAYİHƏ

2-ci DƏRS

Əqrəb və Qurbağa

Təlim nəticələri:

Danışma:

- Həyatda gördükleri və təəssüratları haqqında danışır (st. 2.2.1).
- Sualı cavablandırarkən fikrini əsaslandırır (st. 2.2.3).

Oxu:

- Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur (st. 3.1.1).
- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).
- Mətnindəki hadisələrin ardıcılığını müəyyən edir (st. 3.1.2).
- Yaxınmənalı sözləri müəyyənləşdirir (st. 3.1.3).

Danışma

1-ci və 2-ci tapşırıqlar (dərslik). Danışma fəaliyyəti “Dərsə hazırlıq” rubrikasındaki tapşırıqlar əsasında yerinə yetirilir. Şagirdlər sualları cavablandırmaqla mövzunu şəxsi həyatları ilə əlaqələndirirlər. Rastlaşdıqları yaxşılıqlardan danışır, onlara edilən yaxşılıq müqabilində necə təşəkkür etdiklərindən söhbət açırlar.

Müəllim şagirdləri yönəldici suallar vasitəsilə danışma fəaliyyətinə cəlb edə bilər:

- Çətinliyə düşəndə sizə kömək edən olub-mu?
- Kimsə sizə kömək edəndə əvəzində nə etmisiniz?
- Yaxşılığıн əvəzində pislik görəndə nə etmək lazımdır?

Mətnlə iş. Rollu oxu. “Əqrəb və Qurbağa” mətni dialoji mətn olduğu üçün rollu oxu üsulunu tətbiq etmək tövsiyə olunur. Müəllim şagirdlərin nitqinə diqqət edir, obrazların hiss və həyəcanını ifadə etmək üçün onlara məsləhətlər verir.

Söz mücrüsü. Müəllim yaxınmənalı sözlərdən istifadə etməklə söz mücrüsündə verilmiş *sancmaq* (*dişləmək*), *adət* (*vərdiş*), sözə uyğun şəkli nümayiş etdirməklə *qurbağa*, *əqrəb*, *çay* sözlərinin mənasını izah edir. Bundan əlavə müəllim oxu prosesində tanış olmayan sözləri şagirdlərə izah edir.

5-ci bölmə. Yaxşı nadir, pis nadir

ƏQRƏB VƏ QURBAĞA

Dərsə hazırlıq

1. Hayatınızda hansı yaxşı hərəkatlrlə rastlaşmışınız?
2. Sizə yaxşılıq edən insanlara necə təşəkkür etmisiniz?

Əqrəb çay keçmək istiyordı.
Amma üzə bilmirdi.
O, Qurbağaya yaxınlaşdı:
- Qurbağa qardaş, kömək elə, çay keçim.
Qurbağa Əqrəb çay keçməyə kömək etdi.

Çayın ortasına çatanda Əqrəb dedi:
- Qurbağa qardaş, gərək man səni sancım.
- Ay Əqrəb, axtı man sənə kömək edirəm.
Məgar yaxşılığın avazını belə çıxarılar?!

Əqrəb:
- Bağıla, Qurbağa qardaş. Man əqrəbəm, sancmaq mənim adətimdir.

Qurbağa təassüflü cavab verdi:
- Düzdür, sən aqrabsən! Ancaq bil ki,
man da qurbağayım. Hərdən suyun altı ilə üzürəm.
Bunu deyib Qurbağa suyun altına girdi.

Sör mücrüsü

qurbağa • aqrəb
çay • sancmaq • adət

Müəllimin nəzərinə! Müəllimə “çay” sözünün müxtəlif mənalarını şagirdlərə izah etmək tövsiyə olunur. Müəllim onomim sözlər haqqında məlumat vermədən, yalnız sözə uyğun şəkli nümayiş etdirməklə “çay” sözünün mənalarını izah edə bilər.

3-cü tapşırıq (dərslik). Şagirdlər mətnə aid faktoloji sualları cavablandırırlar.

4-cü tapşırıq (dərslik). Şagirdlər bu tapşırıqda verilmiş suali cavablandırmaqla öz fikirlərini bildirirlər.

İş dəftərində verilmiş 1-ci və 2-ci tapşırıqlar müəllimə şagirdlərin mətnin məzmununu necə qaradıqlarını yoxlamağa imkan yaradır.

1-ci tapşırıq (iş dəftəri). Şagirdlər şəkilləri hadisələrin ardıcılığına uyğun nömrələməklə mətnin məzmununu anladıqlarını, hadisələrin ardıcılığını xatırladıqlarını nümayiş etdirirlər.

2-ci tapşırıq (iş dəftəri). Şagirdlər fikirlərin “Əqrəb və Qurbağa” mətninə əsasən doğru, yoxsa yanlış olduğunu müəyyənləşdirirlər.

3-cü tapşırıq (iş dəftəri). Şagirdlər fərqləndirilmiş sözləri yaxınmənalı sözlərlə əvəz etməklə (*dişləmək – sancmaq, vərdiş – adət*) onların mənasını anladıqlarını nümayiş etdirirlər.

4-cü tapşırıq (iş dəftəri). Şagirdlər “çay” sözünün mətnindəki mənasında işləndiyi cümlə

No anladın?

3. Matn va şkillər asasında suallara cavab verin.

1. Əqrəb Qurbanından na xahiş etdi?
2. Qurbanə Əqrəba neca kömək etdi?
3. Əqrəb na üçün Qurbanı sancmaq istəyirdi?
4. Qurbanə Əqrəbin hərəkatına neca münasibat göstərdi?

Düşün ve cavab ver

4. Sizə, Qurbanə Əqrəba başqa na deyə bili ki, Əqrəb onu sancmasın?

Düzgün danişaq və yazaq

5. Matna asasan cümleləri tamamlayıb oxuyun.

- Düzdür, sən aqrəb...! Ancaq bil ki, mən də qurbanı...

Yadda saxla

1. Mən şagirdəm. 2. Sən şagirdəsan. 3. O, şagirdidir.

4. Biz şagirdik. 5. Siz şagirdiniz. 6. Onlar şagirdidirlər.

6. Cümöləri tamamlayıb köçürün.

1. Mən casur oğlan... . 4. Bizi ayrılmaz dostlar... .
2. Sən çalışsan şagird... . 5. Siz qoçaq oğlanlar... .
3. Bu gün hava işt... . 6. Onlar çox məhrəban uşaqlar... .

57

ləni seçməklə həm söz ehtiyatını, həm də mətnin məzmununu qavradıqlarını nümayiş etdirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Həyatda gördükleri və təəssüratları haqqında danışır.	Tap. 1, 2 (D)
Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səstonu ilə oxuyur.	“Əqrəb və Qurban” mətni
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 3 (D), tap. 2 (İ.D)
Sualı cavablandırıarkən fikrini əsaslandırır.	Tap. 4 (D)
Mətndəki hadisələrin ardıcılılığını müəyyən edir.	Tap. 1 (İ.D)
Yaxınmənalı sözləri müəyyənləşdirir.	Tap. 3 (İ.D)

3-cü DƏRS

Xəbərlilik (şəxs) şəkilçiləri

Təlim nəticələri:

Yazı:

- Cümlələri yazarkən ismi xəbəri uyğun şəxs şəkilçisi ilə tamamlayır (st. 4.1.2).
- Yazarkən cümələdə söz sırasına əməl edir (st. 4.1.2).

Müəllimin nəzərinə! Fənn kurikulumunda “Dil qaydaları” məzmun xətti yer almayıb. Təhsilalan dildən istifadə etmək üçün bu qaydaları empirik və ya nəzəri şəkildə mənimsəməlidir. Bu bölmədən etibarən Azərbaycan dilində geniş işlənən sintaktik konstruksiyalar izah edilir, nitq vərdişinə çevrilməsi üçün nümunələr və çalışmalar verilir. Dərslikdə bu materiallar “Düzgün danişaq və yazaq” rubrikasında təqdim edilir.

Mövzuya yönəltmə

5-ci tapşırıq (dərslik). Şagirdlər müvafiq xəbərlilik (şəxs) şəkilçiləri əlavə etməklə cümələri tamamlayırlar.

“Yadda saxla” rubrikası. Burada xəbərlilik şəkilçilərinə aid sintaktik konstruksiyalar izah edilir, hansı şəxsə aid olduğu şəkillər vasitəsilə göstərilir.

Dərslikdə və iş dəftərində təqdim edilmiş tapşırıqlar xəbərlilik kateqoriyasına aid sintaktik konstruksiyani tətbiq etməyə və möhkəmləndirməyə yönəlmışdır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Cümöləri yazarkən ismi xəbəri uyğun şəxs şəkilçisi ilə tamamlayır.	Tap. 5, 6 (D)
Cümöləri yazarkən xəbərlilik şəkilçilərinə uyğun şəxs əvəzliyi əlavə edir.	Tap. 1, 2 (İ.D)
Yazarkən cümələdə söz sırasına əməl edir.	Tap. 3 (İ.D)

4-cü DƏRS

Yaxşılıq

Təlim nəticələri:

Oxu:

- Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur (st. 3.1.1).
- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).
- Əsərdəki obrazları, zaman və məkanı müəyyənləşdirir (st. 3.1.2).
- Müzakirə zamanı mövzuya uyğun fikir yürüdür (st. 2.2.3).
- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

Mövzuya yönəltmə

1-ci tapşırıq (dərslik). Müəllim istiqamət-ləndirici tapşırıq vasitəsilə şagirdləri oxu zamanı diqqət edəcəkləri məqamlara yönəldir.

Oxu

Mətnlə iş. Rollu oxu. “Yaxşılıq” mətni dialoji mətn olduğu üçün rollu oxu üsulunu tətbiq etmək tövsiyə olunur. Əvvəlcə müəllim mətni bir dəfə oxuyur. Şagirdlər mətni izləyirlər. Daha sonra müəllim obrazların (Elxan, Leyla, ana, nənə) nitqinə aid cümlələri şagirdlər arasında bölüşdürür. Müəllim şagirdlərin nitqinə diqqət edir, obrazların hiss və həyəcanını ifadə etmək üçün onlara məsləhətlər verir.

Söz mücrüsü. Müəllim yaxınmənalı sözlərdən istifadə etməklə söz mücrüsündə verilmiş *xilas etmək* (*qurtarmaq*), sözə uyğun şəkli nümayiş etdirməklə *batmaq*, *hücum etmək*, *dən*, *quyu* sözlərinin mənasını izah edir. Bundan əlavə, müəllim oxu prosesində tanış olmayan sözləri şagirdlərə izah edir.

Şagirdlər yeni sözləri cümlələrdə işlətməklə onların mənasını anladıqlarını nümayiş etdirirlər.

2-ci tapşırıq (dərslik). Şagirdlər mətndə iştirak edən və etməyən obrazları müəyyənləşdirməklə mətnə aid faktoloji sualı cavablandırırlar.

3-cü tapşırıq (dərslik). Şagirdlər bu tapşırıqda verilmiş suali cavablandırmaqla mövzu ilə bağlı öz fikirlərini bildirirlər. Şagirdlərin fikir-

5-ci bölmə. Yaxşı nadir, pis nadir

YAXŞILIQ

Dərsə hazırlıq

1. Mətni oxuyun. Baş qəhrəmanın davranışlarına diqqət edin.

Gözəl gün idi. Elxan yaxşı bir iş görmək istəyirdi. O, xəyallara daldı: "Əgər Leyla göldə bətsə, onu xilas edərəm".



Elə bu vaxt balaca Leyla ona dedi:

- Elxan, manıma oynayarsan?
- Mane olma, Leyla. Özün tək oyna.

Elxan fikirləşdi:

- Əgər canavar nənəmə hücum etsa, man onu xilas edərəm.

Nanasi Elxani səslədi:

- Elxan, bala, toyuqlara dən verarsan?

Elxan mırıldandı:

- Nana, işim var, Sonra. Özü isə düşündü: "Əgər Toplan quyuşa düşsəydi, onu xilas edardım.

Toplan quyuşunu bulaya-bulaya ona yaxınlaşdı. Sanki demək istəyirdi:

- Elxan, mana su ver.

sər mücrüsü

batmaq • xilas etmək • dən
hücum etmək • quyu



lərini sadə konstruksiyalı cümlələrlə ifadə etmələri normaldır. Danışarkən cümlədə söz sırasına düzgün əməl etmələri isə vacibdir. Müəllimə şagirdlərin nitqinə diqqət etmək, qeydlər aparmaq tövsiyə edilir. Müəllim bu qeydlərə əsasən şagirdlərə səhvərini izah edir, tövsiyələr verir.

İş dəftərində verilmiş tapşırıqlar formativ qiymətləndirmə üçün istifadə edilə bilər.

1-ci tapşırıq (iş dəftəri). Şagirdlər tapşırıqda verilmiş cümlələri oxuyur, “Yaxşılıq” mətninin məzmununa əsasən doğru, yoxsa yanlış olduğunu müəyyənləşdirirlər.

2-ci tapşırıq (iş dəftəri). Tapşırıq oxu və yazı məzmun xətlərinin integrasiyasına imkan yaradır. Şagirdlər “Xeyirxahlıq” mətnindən tapşırıqda təqdim edilmiş illüstrasiyaya uyğun cümlələri yazmaqla həm yazı bacarıqlarını, həm də mətnin məzmununu necə qaradıqlarını nümayiş etdirirlər.

Müəllimin nəzərinə! Şagirdlər təqdim edilmiş illüstrasiyaya uyğun cümlələri öz sözləri ilə də yaza bilərlər.

3-cü tapşırıq (iş dəftəri). Şagirdlər mətndə iştirak edən obrazların adlarını müvafiq boşluqlara yazmaqla mətnin məzmununu qaradıqlarını nümayiş etdirirlər.

5-ci DƏRS

Şəkilçilərin variantları

Təlim nəticələri:

Yazı:

- Ahəng qanunundan asılı olaraq çoxvariantlı şəkilçilərdən uyğun olanını seçir (st. 4.1.2).
- Sözləri ümumi mənalarına görə qruplaşdırır (st. 3.1.3).

Elxan ona tərəf açıqla baxdı:
 - Toplan, get burdan, mane olma.
 Elxan anasından sorusdu:
 - Anacon, yaxşı iş görmək üçün
 na etmək lazımdır?
 Anası gülmüşüb dedi:
 - Leyla ilə oynaya bilərsən.
 Toyuları yeməyə, Toplanı su
 vera bilərsən.

V. Oseyanın həkayəsi asasında



Nə anladın?

2. Mətnə belə bir obraz yoxdur.

- A) Toplan B) Nana C) Leyla D) Məstan

Düğün və cavab ver

3. Elxanın anasına verdiyi suala siz necə cavab verirdinizi?

Düzgün dənişaq və yazaq

4. Uyğunluğunu müəyyən edin.

1. Elxan, toyularo dan verə...? a) ...son
 2. Elxan, mənimlə oynayə...? b) ...san


5. Verilmiş sözlərə -dir, -dir, -dur, -dür hissəciklərindən uyğun galanını artırmaqla cümlə qurun.

Nümunə: Əqrəb **həşərətdir**.

aqrəb, canavar, toyuq, Toplan, üzüm, bibər, qortal, Məstan

6. Fərqli dilimiz sözlərdə sahvları düzəldərək cümlələri köçürün.

Man Elxanım. Leyla balacadır. Toplan hayatıdır. Siz kənddaşınız. Biz xoşbəxt ailəyük.



59

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səstonu ilə oxuyur.	"Xeyirxahlıq" mətni
Əsərdəki obrazları, zaman və məkanı müəyyənləşdirir.	Tap. 2 (D), tap. 3 (İ.D)
Müzikərə zamanı mövzuya uyğun fikir yürüdür.	Tap. 3 (D)
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1 (İ.D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazır.	Tap. 2 (İ.D)

Müəllimin nəzərinə! Doğma dili Azərbaycan dili olan şagirdlər çoxvariantlı şəkilçilərdən düzgün işlətdiyi halda ana dili qeyri-Azərbaycan dili olan şagirdlər çətinlik çəkirərlər. Dərslikdə şəkilçilərin çoxvariantlılığı izah edilir, düzgün tətbiq etmək üçün müxtəlif çalışma modelləri təqdim olunur.

Mövzuya yönəltmə

4-cü tapşırıq (dərslik). Şagirdlər xəbərlik (şəxs) şəkilçiləri buraxılmış cümlələri tamamlayır və bununla da onların diqqəti iki cür yazılan şəkilçilərə yönəldilir.

"Yadda saxla" rubrikası. Burada iki cür və dörd cür yazılan şəkilçilərin işləndiyi sözlər nümunə kimi verilmişdir. Şagirdlər möhkəmləndirmə tapşırıqlarını bu nümunə əsasında yerinə yetirə bilərlər.

5-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Tapşırıqlar həm cümlə qurmaq bacarığını inkişaf etdirir, həm də şəkilçilərin variantlarına aid qaydaları tətbiq etməyə imkan yaradır.

6-ci tapşırıq (dərslik). Cümlələrdəki səhvlərin düzəldilməsi tələb olunur.

2-ci tapşırıq (iş dəftəri). Şagirdlər sözlərə -lar, -lər şəkilçilərini düzgün artırırlar.

3-cü tapşırıq (iş dəftəri). Şagirdlər -lar, -lər şəkilçilərindən düzgün istifadə edirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Ahəng qanunundan asılı olaraq çoxvariantlı şəkilçilərdən uyğun olanını seçir.	Tap. 4, 6 (D), tap. 1, 2, 3 (İ.D)
Sözləri ümumi mənalarına görə qruplaşdırır.	Tap. 5 (D)

6-ci DƏRS

Hamıdan qəşəng

Təlim nəticələri:

Oxu:

- Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur (st. 3.1.1).
- Mətndəki hadisələrin məntiqi ardıcılığını müəyyən edir (st. 3.1.2).
- Əsərdəki obrazları, zaman və məkanı müəy-yənləşdirir (st. 3.1.2).
- Müzakirə zamanı mövzuya uyğun fikir yürüdür (st. 2.2.3).
- Yaxınmənalı sözləri müəyyənləşdirir (st. 3.1.3).
- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

Mövzuya yönəltmə

1-ci tapşırıq (dərslik). Müəllim istiqamət-ləndirici suallar vasitəsilə şagirdləri oxu zamanı diqqət edəcəkləri məqamlara yönəldir:

- Sizcə, mətndə hansı obrazlar iştirak edir?*
- Hansı obrazın davranışını sizin diqqətinizi cəlb etdi?*
- Sizcə, hansı obraz xeyirxahdır? Niya belə düşünürsünüz?*

Oxu

1-ci tapşırıq (dərslik). Müəllim istiqamət-ləndirici tapşırıq vasitəsilə şagirdləri oxu zamanı diqqət edəcəkləri məqamlara yönəldir.

Mətnlə iş. Rollu oxu. “Hamıdan qəşəng” mətni dialoji mətn olduğu üçün rollu oxu üsulunu tətbiq etmək tövsiyə olunur. Əvvəlcə müəllim mətni bir dəfə oxuyur. Şagirdlər mətni izləyirlər. Daha sonra müəllim obrazların nitqinə aid cümlələri şagirdlər arasında bölüşdürür. Müəllim şagirdlərin nitqinə diqqət edir, obrazların hiss və həyəcanını ifadə etmək üçün onlara məsləhətlər verir.

Söz mücrüsü. Söz mücrüsündə və oxu prosesində tanış olmayan sözlər şagirdlərə izah edilir. Şagirdlər yeni sözləri cümlələrdə işlətməklə onların mənasını anladıqlarını nümayiş etdirirlər.

Söz ehtiyatı üzrə iş. Müəllim söz mücrüsündəki sözləri orfoepiya qaydalarına uyğun

5-ci bölmə. Yaxşı nadir, pis nadir

HAMIDAN QƏŞƏNG

Dərsə hazırlanıq

1. Mətni oxun. Obrazların görünüşüne və davranışlarına diqqət edin.

Səx mürüsü

toqquşmaq + seçilmək
part olmaq + ahang
hovuz + dəcal + İovğa
çırpmamaq + silikalannmak
doluxummaq + sigallamaq

Həyatımızda Qaraxal adlı küçük yaşayırıdı. O çox mehriban idi. Hamı ilə dostluq edirdi. Təkcə həyatın İovğa pişiyi Ağmurla yola getmirdi. Bir gün Qaraxal həyatda oynayırdı. Ora-bura qəçəndə Ağmurla toqquşdu. Ağmur hirslandı:

- Qəçəndə atrofina bax!
- Qaraxal cavab verdi:
- Baş san niya baxmırısan? Məgər məni görmürdüñ?
- Ağmur güldü:
- Man sanı görməyə bilaram.

Qapqarasan. Torpaqdan seçilmirsən. Qaraxal part oldu. Yuvasına girdi.

tələffüz edir. Şagirdlər isə həmin sözləri orfoqrafiya qaydalarına uyğun yazırlar.

Beləliklə, yeni sözlərin düzgün tələffüzü və yazılışı mənimsedilir.

2-ci tapşırıq (dərslik). Şagirdlər cümlələrin birinci və ikinci hissələrini uyğunlaşdırmaqla hadisələrin səbəbini anladıqlarını nümayiş etdirirlər. Şagirdlər bu tapşırığı yerinə yetirəkən mətndə baş verən hadisələrin səbəbini analiz edirlər.

3-cü, 4-cü və 5-ci tapşırıqlar (dərslik). Şagirdlər bu tapşırıqlar vasitəsilə obrazlara münasibətlərini bildirir, fikirlərini ifadə edirlər. Obrazların xarakterini ifadə edən sözlər şagirdlərin nitqində var.

İş dəftərində verilmiş tapşırıqlar formativ qiymətləndirmə üçün istifadə edilə bilər.

1-ci və 3-cü tapşırıqlar (iş dəftəri). Tapşırıqlar oxu və yazı məzmun xətlərinin integrasiyasına imkan yaradır.

2-ci tapşırıq (iş dəftəri). Tapşırıq şagirdlərin söz ehtiyatını necə mənimsediklərini yoxlamağa imkan yaradır. Fərqləndirilmiş sözləri söz mücrüsündən uyğun gələn sözlərlə əvəz edərək həmin sözlərin mənalarını anladıqlarını nümayiş etdirirlər.

5-ci bölmə. Yaxşı nadir, pis nadir

Nə anladın?

2. Cümələrin birinci və ikinci hissolarını uyğunlaşdırın.

1. Ağmur hirslandı, çünkü ... a) cücası batıldı,
2. Qaraxal oğ ranga boyandı, çünkü ... b) Qaraxal onu xilas etmişdi.
3. Toyuq hayəcənə qoqqıldı, çünkü ... c) Qaraxalla töqquşmuşdu.
4. Cüca Qaraxalı siyalladı, çünkü ... ç) əhang fozuna batmışdı.

5. Xarakterlərin hansı obrazlara aid olduğunu müəyyən edin.

dəcallovğa xeyirxah

Düşün və cavab ver

4. Sizə, nə üçün Cüca Qaraxala "Hamidən qəşəngsan" dedi?

5. Son Qaraxalı sakitlişdirmək üçün ona nə deyərdin?

Düzgün dənişəq və yazaq

6. Uyğunluğu müəyyən edin.

1. ... həyətimizdə Qaraxal adlı kiçik yaşayırı. a) manım
2. Kəmək edir! ... cücam hovuzda düşüb. b) onun
3. ... badanı oğ rəngdə oldu. c) bizim

Yadda saxla

Mənim kitabım	Bizim kitabımız
Sənin kitabın	Sizin kitabınız
Onun kitabı	Onların kitabı

7. Nöqtələrin yerinə uyğun sözləri əlavə edin.

mənim, sənin, onun, bizim, sizin
... evim, ... çəntəsi, ... otağınız, ... bayraqınız, ... pozanın

8. Cümələri tamamlayıb köçürün.

Buro bizim hayat...dir. Qaraxal manım it...dir.
Ağmur hayatın pişy...dir. Sizin cücelər... Qaraxalı çox istəyir.

62

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səstonu ilə oxuyur.	"Hamidən qəşəng" mətni
Mətndəki hadisələrin məntiqi ardıcılılığını müəyyən edir.	Tap. 2 (D)
Əsərdəki obrazları, zaman və məkanı müəyyənləşdirir.	Tap. 3 (D), tap. 3 (İ.D)
Müzakirə zamanı mövzuya uyğun fikir yürüdür.	Tap. 4, 5 (D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazar.	Tap. 1 (İ.D)
Yaxınmənalı sözləri müəyyənləşdirir.	Tap. 2 (İ.D)

7-ci DƏRS

Mənsubiyyət şəkilçiləri

Təlim nəticələri:

Yazı:

- Söz birləşmələrində mənsubiyyət şəkilçilərindən yerli-yerində istifadə edir (st. 4.1.2).
- Yazarkən cümlədə söz sırasına əməl edir (st. 4.1.2).

Mövzuya yönəltmə

6-ci tapşırıq (dərslik). Tapşırıqda şagirdlərə "mənim", "bizim", "onun" sözləri buraxılmış cümlələr verilmişdir. Şagirdlər müvafiq sözləri əlavə etməklə cümlələri "Hamidən qəşəng" mətninin məzmununa uyğun tamamlayırlar. Bununla da onların diqqəti müvafiq qrammatik konstruksiyaya (mənsubiyyət kateqoriyasına) yönəldilir. Şagirdlər birinci sinifdən bu sintaktik konstruksiya ilə tanış olmuş, nitqlərində istifadə edərək mənimsəmişlər.

"Yadda saxla" rubrikası. Burada mənsubiyyət kateqoriyasına aid sintaktik konstruksiyalar izah edilir, hansı şəxsə aid olduğu göstərilir.

7-ci və 8-ci tapşırıqlar (dərslik), 1-ci və 2-ci tapşırıqlar (iş dəftəri). Tapşırıqlar mənsubiyyət kateqoriyasına aid sintaktik konstruksiyanın möhkəmləndirilməsinə yönəldilib.

3-cü tapşırıq (iş dəftəri). Şagirdlər tapşırıqda verilmiş ayrı-ayrı sözlərdən cümlə qururlar. Müəllim şagirdlərin cümlədə söz sırasına əməl etmələrinə, mənsubiyyət və xəbərlik kateqoriyasına aid sintaktik konstruksiyadan düzgün istifadə etmələrinə nəzarət edir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Mənsubiyyət şəkilçilərinə uyğun yiyəlik halda olan müvafiq şəxs əvəzliyi işlədir.	Tap. 6, 7 (D), tap. 2 (İ.D)
Söz birləşmələrində mənsubiyyət şəkilçilərindən yerli-yerində istifadə edir.	Tap. 1, 8 (D), tap. 1 (İ.D)
Yazarkən cümlədə söz sırasına əməl edir.	Tap. 3 (İ.D)

8-ci DƏRS

5-ci bölmə Üzrə Ümumiləşdirici təkrar

Təlim nəticələri:

Oxu:

- Sözləri bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyur (st. 3.1.1).
- Mətndəki hadisələrin ardıcılığını müəyyən edir (st. 3.1.2).
- Mətnlə illüstrasiya arasındaki uyğun(suz)-luğunu müəyyən edir (st. 3.1.2).
- Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir (st. 3.1.2).

Yazı:

- Cümlələri yazarkən ismi xəbəri uyğun şəxs şəkilçisi ilə tamamlayır (st. 4.1.2).
- Söz birləşmələrində mənsubiyyət şəkilçilərindən yerli-yerində istifadə edir (st. 4.1.2).
- Ahəng qanunundan asılı olaraq çoxvariantlı şəkilçilərdən uyğun olanını seçir (st. 4.1.2).

Mövzuya yönəltmə

Şagirdlər yönəldici suallar vasitəsilə bölmə üzrə keçilən mövzuları xatırlayırlar.

Danişma

Müəllim istiqamətləndirici suallarla şagirdləri danişmağa yönəldir:

- Bu bölmədə hansı mətnlərlə tanış oldunuz?*
- Hansı mətn daha çox xoşunuza gəldi? Ni-yə?*

Oxu

1-ci tapşırıq (dərslik). Şagirdlər mətni diqqətlə oxuyur, məzmununa əsasən mətnə başlıq düşünürlər.

2-ci və 3-cü tapşırıqlar (dərslik). Tapşırıqlar şagirdlərin mətnin məzmununu necə qaradıqlarını yoxlamağa imkan yaradır.

4-cü tapşırıq (dərslik). Şagirdlər mətndəki əsas fikri ifadə edən cümləni seçməklə analizetmə bacarıqlarını nümayiş etdirirlər.

5-ci və 6-ci tapşırıqlar (dərslik), 2-ci və 3-cü tapşırıqlar (iş dəftəri). Tapşırıq oxu və yazı məzmun xətlərinin integrasiyasına imkan yaradır. Şagirdlər bölmə boyu tanış olduqları qrammatik konstruksiyaları necə mənimmsədiklərini nümayiş etdirirlər.

Ümumiləşdirici təkrar

1. Mətni oxun. Mətnə ad qoyn.

Qarışqa bir buğda topdi. Buğda çox ağır idi. Onu yerindən tərpadə bilmədi. Yoldaşlarını köməyə çağırıldı. Onlar köməkləşib buğdanı əsənlə qızılı yuvalarına apardılar.

2. Mətnə əsasən şəkilləri ardıcılıqla sıralayın.



3. Mətnə əsasən cümlələri tamamlayın.

Qarışqa buğdanı yerindən tərpadə bilmədi, cünki
Qarışqa buğdanı yerindən tərpadə bilmədi, ona görə də

4. Hansı cümlə mətndəki əsas fikri ifadə edir?

- a) İşləməyən işləməz.
b) Güz birlükadır.
c) Dost galışı bayram ola.

5. Cümlələri tamamlayıb oxuyun.

1. Mən Azərbaycan aşğarı...
2. San müəllim...
3. O, nağıl qəhrəmanı...
4. Bizi danızkanarı parkda...
5. Siz qalıqan şəhərlər...
6. Onlar xeyirxah İnsanları...

6. Nöqtələrin yerinə uyğun sözləri alava edib köçürün.

- | | |
|-------------|---------------|
| ... qələmim | ... qələmimiz |
| ... qələmin | ... qələminiz |
| ... qələmi | ... qələmi |

63

1-ci tapşırıq (iş dəftəri). Bu tapşırıqla şagirdlər yiyləndikləri oxu və yazı bacarıqlarını nümayiş etdirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözləri bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyur.	Tap. 1 (D)
Mətndəki hadisələrin ardıcılığını müəyyən edir.	Tap. 2, 3 (D)
Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir.	Tap. 4 (D)
Cümlələri yazarkən ismi xəbəri uyğun şəxs şəkilçisi ilə tamamlayır.	Tap. 5 (D)
Mətnlə illüstrasiya arasında uyğun(suz)-luğunu müəyyən edir.	Tap. 1 (İ.D)
Mənsubiyyət şəkilçilərinə uyğun yiyləlik halda olan müvafiq şəxs əvəzliyi işlədir.	Tap. 6 (D), tap. 3 (İ.D)
Ahəng qanunundan asılı olaraq çoxvariantlı şəkilçilərdən uyğun olanını seçir.	Tap. 2 (İ.D)

Dərs saat	Mövzu (oxu, söz ehtiyatı, şifahi nitq)	Yazı (qrammatika)	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1	Bənd, misra, qafiyə		64–65	47	76–77
2	Əvəz istəməz		66–67	48	78–79
3		Cümlədə söz sırası	67	49	79
4	Hesab		68–69	50	80–81
5		Sual cümlələri	69	51	81
6	Yaşar sənət seçir		70–72	52	82–83
7		Şəkilçilər	72	53	83
8	Ümumiləşdirici təkrar. Hüsnxət		73	54–55	84

Bölmənin icmalı

Bu bölmədə şagirdlərə şeirlər təqdim olunur. Məqsəd şagirdləri şeirin xüsusiyyətləri, tələbləri ilə tanış etmək, onlarda nəzmlə yazılmış mətnləri anlamaq bacarığı formalaşdırmaq, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, söz ehtiyatlarını zənginləşdirməkdən ibarətdir.

Dinləmə və danışma. Bu bölmədə şagirdlərin şifahi nitqi əsasən 1) şeirlərin məzmununu danışma; 2) danışarkən cümlədə söz sırasına əməl etmə; 3) rəbitəli cümlə qurma; 4) oxuduqları və ya dinlədikləri mətni təxəyyülünə uyğun dəyişdirmə və yaxud davam etdirmə bacarıqlarının inkişaf etdirilməsi ilə formalaşdırılır.

Söz ehtiyatı. Şagirdlər bu bölmədə dinlədikləri və ya oxuduqları şeirlərdə bir çox yeni sözlər və ifadələrlə tanış olurlar: *təbaşir, evə səri, xətt, utanmaq, birdən-birə, yavaşca, səy göstərmək, mübahisə, lovğalıq, öyünmək, ürəkdən, əziz, fit çalmaq, kefi kök, damağı çəğ, çəpgöz, süzmək, kökəlmək, hesab, qoz, orta, ləpə, bölünmək, sənət, sərhəd, köhlən, keşikdə dayanmaq, pətək, kişnəmək, sürücü, yəqin ki, xarrat, avara.*

Oxu. Şagirdlərdə ilkin oxu bacarıqları şeirlərlə formalaşdırılmağa başlanılmışdı. Bu bölmədə də diferensial təlimin prinsiplərinə əsasən Azərbaycan dilini daha yaxşı bilən şagirdlərin nisbətən böyük mətnləri sərbəst danışmağa imkan yaranır.

Yazı. Bu bölmədə şagirdlər Azərbaycan qrammatikasına aid olan bəzi qaydalar ilə tanış olurlar. Onlara cümlədəki söz sırası, cümlə qurmaq üçün vacib olan şəkilçilər (hal, mənsubiyət), sual cümlələrinin qurulması öyrədilir. Şagirdlər şəkillər üzrə cümlə qurur və rəbitəli mətn tərtib edirlər. Bundan əlavə, üzündən köçürmə tapşırıqları vasitəsilə şagirdlərdə düzgün yazı texnikası inkişaf etdirilir.

1-ci DƏRS (Bölməyə giriş)

Bənd, misra, qafiyə

Təlim nəticələri:

Yeni sözlər: təbaşir, evə sarı, xətt, utanmaq, birdən-birə, yavaşça, səy göstərmək, mübahisə, lovgalıq, öyünmək, ürəkdən, riyaziyyat, vacib.

Danışma:

- Həyatda gördüklləri və təəssüratları haqqında danışır (st. 2.2.1).
- Sualı cavablandırarkən fikrini əsaslandırır (st. 2.2.3).

Dinləmə:

- Bildiyi faktlara əsaslanaraq dinlədiyi məlumatı münasibət bildirir (st. 1.1.2).

Oxu:

- Oxunan mətni kitabda izləyir (st. 3.1.1).
- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).

Yazı:

- Çap hərfləri ilə verilmiş sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür (st. 4.1.1).

Danışma

(Mövzuya yönəltmə)

Müəllim şagirdlərin diqqətini bölmənin adına yönəldir və suallarla müraciət edir:

- Nə üçün şeirləri azbər demək lazımdır?
- Şeirləri azbər yox, öz sözlərimizlə desək, nə baş verər?

Oxub-anlama

Mövzuya giriş hissəsində iki eyniadlı mətn verilmişdir. Mətnlərin mövzusu eynidir, lakin iki formada yazılmışdır: nəsrələ və nəzmlə. Müəllim mətni oxutdurur və uşaqlar suallara cavab verirlər. Hər iki mətn arasında oxşar və fərqli cəhətlər müzakirə olunur.

“Nə anladın?” rubrikasındaki 3-cü tapşırıqda şagirdlər hekayədəki və şeirdəki cümlələri uyğunlaşdırmaqla fikrin təqdimədilmə formasındaki fərqi göstərirler. Şagirdlərin diqqətini söz sırasına yönəltmək lazımdır. Müəllimə şagirdlərə nəzm və nəsrələ yazılmış mətnlərdə cümlədə söz sırasının necə dəyişdiyini izah etmək tövsiyə olunur.

Söz mücrüsündə verilmiş sözlərin mənası üzərində iş aparılır. Kontekstdən çıxış edərək

6 Şeirlər

Dərsə həzırlıq

- “Balaca məktəbli” hekayəsini və eyniadlı şeiri oxuyun.
- Bu iki mətn arasında fərqi izah edin.

BALACA MƏKTƏBLİ

Dünen balaca bir məktəbli təbaşirlə divarı yaza-yaza evə sarı gedirdi. Birdən arxadan kimşa ona dedi: “Na gəzəl xattın var!” Məktəbli geri boxanda müəllimini gördü. O, sahvini anladı, utançı və təbaşiri alındıdan saldı.

Balaca məktəbli

Dünen təbaşir ilə Yaza-yaza divarı
Balaca bir məktəbli Gedirdi evə sarı,
band misralar

Necə gözəl xattın var,
Biri dedi arxadan. Görüdü müəllimdir
Geri boxanda oğlan.
band qafiyə

O tutduğu bu işdan
Utançı birdən-birə.
Təbaşiri alındıdan
Yavaşça saldı yerə.
Sımax Şeyda
band

Nə anladın?

- Hekayədəki cümlələri şeirdəki bandları uyğunlaşdırın.
- Şeirin üçüncü bandında misraları və qafiyə yaranan sözleri müəyyənləşdirin.

64

sözlərin mənasının izah edilməsini şagirdlərə də tapşırmaq olar.

Müəllimin nəzərinə! Şagirdlər I sinifdə şeirlər öyrənilənlər. Tədris dilində öyrənilən şeirlər üzərində onlar qafiyə, misra, bənd anlayışları ilə tanış olublar. Azərbaycan dilində isə şeirləri bu vaxta qədər mexaniki olaraq öyrənmişlər. Şagirdlərə şeir haqqında akademik məlumatlar sadə dildə və tədris dilində öyrəndikləri ilə müqayisəli şəkildə öyrədilməsi tövsiyə edilir.

4-cü tapşırıq (dərslik). Şeirin birinci və ikinci bəndində misra və qafiyə şagirdlərə göstərilmişdir. Üçüncü bənddə şagirdlər özləri misra və qafiyələri müəyyənləşdirirlər. Müəllim qafiyə anlayışını şagirdlərin rahat qavraması üçün belə bir oyun keçirə bilər: Şagirdlərə bir söz deyilir və ona qafiyə olan sözlər tapılması tapşırılır. Məsələn: *sarı – dari, ari, bari, qarı, bağları, otaqları* və s. Bu oyunu yarış kimi cütlərlə iş formasından istifadə etməklə də keçirmək olar. Şagirdlər bir-birinə sözlər deyərək onlara qafiyə yaranan sözlər tapırlar və ən çox qafiyə tapan qalib gəlir.

Müəllimin nəzərinə! Şagirdlərin Azərbaycan dilində söz ehtiyatı çox olma-

İncinin cavabı

Məktəbə gedir artıq
Bizim balaca İnci.
Darslara say göstərir,
Birincidir, birinci.

Bir gün masanın üstüda
Düzülmüşü kitablar.
Mübahisə başlıdı,
Lövğəliq etdi onlar.

Riyaziyyat öyündü:
"Man an vacib kitabam.
Ən çox man oxuyur,
İnciya çox lazımmam".

"Yox, man daha vacibam", -
Dilləndi ana dili.
"Hərfləri bilməsə,
Yaza bilməzdi İnci".

Əllərinə yelladı,
Güldü ürəkdan İnci:
— Hər bir kitab vacibdir,
Fərqi varmış neçənci?

Reyhan Yusifqızı

Nə anladın?

- Şeirdə neçə bənd var?
- Har bandda neçə misra var?
- Bandların hansı mısraları qafiyalanır?
- Şeirdə hansı kitablar mübahisə edir?

Düşün və cavab ver

- Sizca, "Hayat bilgisi" kitabı mübahisəyə qoşulsayıdınız, nə deyardı?
- İncinin yerinə olsaydım, siz kitablara nə deyərdiniz?

65

düğüne görə qafiyə üçün onlar hətta leksik mənası olmayan sözlər də deyə bilərlər. Bu onlara səhv tutulmamalıdır, çünkü məqsəd söz ehtiyatını artırmaq deyil, oxşar səsləri uyğunlaşdırmaq və müəyyənləşdirə bilmək bacarığını inkişaf etdirməkdən ibarətdir.

Daha sonra müəllim şagirdlərin diqqətini 65-ci səhifədəki "İncinin cavabı" şeirinə yönəldir.

Şagirdlər şeiri oxuyurlar, məzmun üzərində iş gedir. Söz mücrüsündə verilmiş sözlərin mənası açıqlanır.

"Nə anladın?" rubrikasında verilmiş suallar cavablandırılır. Şagirdlər öyrəndikləri bilikləri möhkəmləndirirlər.

8-ci tapşırıq (dərslik). Faktoloji xarakter daşıyır. Şagirdlərin oxuyub-anlama bacarığını yoxlamağa xidmət edir. Bu tapşırığı müxtəlif suallarla bir az da genişləndirib şagirdləri müzakirəyə cəlb etmək olar. Məsələn:

— Nə üçün riyaziyyat kitabı hesab edirdi ki, o, İnciya çox lazımdır?

— Ana dili dərsində biz daha nələri öyrənirik?

1-ci tapşırıq (iş dəftəri). Eyni xarakterlidir. Şagirdlər şeirdə adıçəkilən fənləri müəyyənləşdirirlər və onlara aid olan əşyaları qeyd edirlər.

Müəllimin nəzərinə! 1-ci sinifdə şagirdlər fənlərlə tanış olsalar da, adlarını xatırlamaya bilərlər. Belə olduqda onlara kömək etmək lazımdır. Tapşırığın məqsədi şagirdlərə fənlərin adını öyrətmək deyil, oxuyub-anlama bacarığını və məntiqi təfəkkürü inkişaf etdirməkdən ibarətdir.

"Düşün və cavab ver", 9-cu tapşırıq (dərslik). Şagirdlər suali cavablandırarkən müxtəlif fənlərdə keçidlərinə əsaslanırlar.

10-cu tapşırıq (dərslik). Şagirdlərin tənqidini təfəkkürünün və danışma bacarığının inkişafına xidmət edir. Tapşırıq şagirdlərdən fikir yürütmək və fikrini əsaslandırmaq bacarığı tələb edir. Şagirdlər müxtəlif fikirlər yürüdə bilərlər. Müəllimə tövsiyə olunur ki, şagirdlərə şablon cavablar verməyə şərait yaratmasın, əksinə, fikir müxtəlifliyinə yönəltsin.

2-ci tapşırıq (iş dəftəri). Müəllim mətnin həm hüsnəxət qaydalarına uyğun, həm də orfoqrafik cəhətdən düzgün köçürülməsinə diqqət yetirməlidir.

3-cü tapşırıq (iş dəftəri). Tapşırıq şagirdlərin qafiyə anlayışını yaxşı qavramlarına və yazı bacarıqlarının inkişafına xidmət edir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallara əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Həyatda gördükəri və təəssüratları haqqında danışır.	Titul səhifəsi (D), tap. 8 (D)
Oxunan mətni kitabda izləyir.	Titul səhifəsi (D), tap. 1 (D)
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 5, 8 (D), tap. 1 (i.D)
Bildiyi faktlara əsaslanaraq dini dəyişdiyi məlumatata münasibət bildirir.	Tap. 4 (D)
Sualı cavablandırarkən fikrini əsaslandırır.	Tap. 9 (D), tap. 1 (i.D)
Çap hərfəri ilə verilmiş sözləri və kiçikhäcmli mətnləri üzündən köçürür.	Tap. 2, 3 (i.D)

2-ci DƏRS

Əvəz istəməz

Təlim nəticələri:

Yeni sözlər: fit çalmaq, kefi kök, damağı çağ, çəpgöz, süzmək, kökəlmək.

Danışma:

- Oxuduğu və ya dinlədiyi mətni təxəyyülünə uyğun dəyişdirir və ya davam etdirir (st. 2.2.2).
- Danışarkən cümlədə söz sırasına əməl edir (st. 2.1.1).
- Rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə edir (st. 2.2.3).

Oxu:

- Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur (st. 3.1.1).
- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).
- Cümlədə buraxılmış sözü müəyyən edir (st. 3.1.3).
- Oxuduğu mətndəki obraza və ya onun hərəkətinə münasibət bildirir (st. 2.1.1).

Mövzuya yönəltmə

Müəllim proqnozlaşdırma üsulundan istifadə etməklə şagirdləri şeirin adını oxuyaraq mətnin məzmunu haqqında fikir yürütütməyə yönəldir. Daha sonra tapşırıqdakı sualla sinfə müraciət edir. Şagirdlərin cavabı müxtəlif olabilər. Bununla da müəllim şagirdlərin diqqətini mövzuya cəlb edir.

Oxu. Söz ehtiyatı

Əvvəlcə şagirdlərə söz mücrüsündəki sözlərin mənası açıqlanır. Bunu sözləri cümlədə işlətməklə etmək daha məqsədə uyğundur. “Əvəz istəməz” şeiri oxunur. Şeirin səsləri oxu ilə oxunulması tövsiyə olunur. Oxu zamanı şagirdlərin sözləri bütöv şəkildə oxumalarına, həmçinin dialoji mətndə obrazların nitqini fərqli səs tonu ilə səsləndirmələrinə diqqət yetirilməlidir. Məzmunu və mənası üzərində iş aparılandan sonra şeiri rollu oyun üsulundan istifadə etməklə yenə oxutmaq olar. Rollu oyun zamanı obrazın xarakterinə uyğun mimika və jestlərdən istifadə edilməsinə, səs tonunun tənzimlənməsinə diqqət yetirilməlidir.

Əvəz İstəməz

Dərsə hazırlıq

- Şeirin adını oxuyun. Siz birinə yaxşılıq edanda avaz istəyirsinizmi?

Kök yeyərək mesayla
Gedirdi bala Dovşan.
Mahni da oxuyurdu
Fit çala-çala Dovşan:
“Kefim kök, damağı çağ,
Adımdır Palazqulaq.
Kini deyr ki, çəpgözəm,
İnanmayın bu söza.
Kök yeyirəm, kökalım,
Kök yeyirəm, yekalım.
Kökdə çox vitamin var,
Kim yesə, tez boy atar.
Sevirəm gəzməyi da,
Məşəni süzməyi da.
Atılmağı-düşməyi,
Qar üstədə sürüşməyi”.

Sor mücrüsü

fit çalmaq = kefi kök
damağı çağ = çəpgöz
süzmək = kökəlmək



Yol üstədə bala Dala
Dedi: “Bir dayan hala,
Mahniñi sonra oxu.
Sənə sözüm var axı.
Qabağda canavar var,
Qayıt, işi pís ola”.
Dovşan dedi: “Ay Dala,
Sağ ol, al, kök ye hala”.
Dala öttü: “Yox”, – deyib, –
Anam mənə söyleyib
Yaxşılıq elayən kəs
Ona avaz istəməz”.

Hikmat Ziya

66

“Nə anladın?” rubrikasında verilən suallar həm faktoloji, həm də nəticə çıxarmağı tələb edən suallardır. Şagirdlərdə oxuyub-anlama və danışma bacarığının inkişafına yönəldilmişdir.

1-ci tapşırıq (iş dəftəri). Oxuyub-anlama bacarığının inkişafına yönəlmış tapşırıqdır.

“Düşün və cavab ver” rubrikasında verilmiş tapşırıqlar şagirdlərdə danışma bacarığının, həmçinin tənqidi və yaradıcı təfəkkürün formalaşmasına xidmət edir.

3-cü tapşırıq (dərslik). Şagirdlər oxuduğu mətndəki obrazlara və onların hərəkətinə münasibət bildirərkən fikirlərini əsaslandırmaq üçün mətnə istinad etməlidirlər. Şagirdlərin öz həyat təcrübəsinə də müraciət etməklə münasibət bildirmələri mümkündür. Tapşırıq şifahi nitq bacarıqlarının və tənqidi təfəkkürün inkişafına yönəlmışdır.

4-cü tapşırıq (dərslik). Şagirdlərdən süjet xəttini dəyişməklə mətni təxəyyüllerinə uyğun yeni sonluqla bitirmək tələb olunur.

Tapşırıq şifahi nitq bacarıqlarının və yaradıcı təfəkkürün inkişafına yönəlmışdır.

5-ci tapşırıq (dərslik). Nəzmlə yazılmış məni nəsrə çevirmək tələb olunur. Tapşırıq yerinə yetirilərkən şagirdlərin şeirdəki fikri saxlamaqla təhkiyə şəklində rəbitlə mətn qurmalarına

3-cÜ DƏRS

Cümlədə söz sırası

Təlim nəticələri:

Yazı:

- Yazarkən cümlədə söz sırasına əməl edir (st. 4.1.2).
- Cümlədə sözləri bir-birindən ayırr (st. 4.1.1).

Mövzuya yönəltmə

6-ci tapşırıq (dərslik). Şagirdlər 1-ci sinifdən empirik şəkildə Azərbaycan dilində cümlədə söz sırasının fərqli olduğu haqqında məlumatlıdır. Bu tapşırıq vasitəsilə onlar nəşr və nəzm-lə yazılmış cümlədəki fərqi izah edirlər.

“Yadda saxla” rubrikası. Qayda izah edilər-kən vurğulanmalıdır ki, rus və ingilis dillərində hərəkət bildirən söz cümlədə ikinci yerdə, Azərbaycan dilində isə cümlənin sonunda gəlir.

7-ci tapşırıq (dərslik). Cümlələri düzgün söz sırası ilə köçürmək tapşırılmışdır. Şagirdlər-dən öyrəndikləri qaydanı tətbiq etmələri tələb olunur.

1-ci tapşırıq (iş dəftəri). Verilmiş bəndi nəşrə çevirmək tapşırılmışdır. Şeirdə söz sırası po-zulmuş cümlələr vardır ki, nəşrə çevirərkən düzgün şəkildə yazılmasına diqqət yetirilməlidir.

2-ci tapşırıq (iş dəftəri). Cümlədə sözləri bir-birindən ayırmak tələb olunur. Tapşırığın məqsədi oxuyub-anlama və sözü bütöv görə bilmək bacarığının inkişafına yönəlmüşdir.

3-cü tapşırıq (iş dəftəri). Şeirdəki cümlələri düzgün söz sırasına əməl edərək yazmaq tapşırılmışdır. Yeni öyrənilmiş qaydanın möhkəm-ləndirilməsinə xidmət edir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Oxuduğu və ya dinlədiyi mətni təxəyyülünə uyğun dəyişdirir və ya davam edirir.	Tap. 4 (D)
Danışarkən cümlədə söz sırasına əməl edir.	Tap. 5 (D)
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 2 (D), tap. 1 (İ.D)
Cümlədə buraxılmış sözü müəyyən edir.	Tap. 3, 4 (İ.D)
Oxuduğu mətnin obrazına və ya onun hərəkətinə mü-nasibət bildirir.	Tap. 3 (D)

Meyarlar	Materiallar
Yazarkən cümlədə söz sırasına əməl edir.	Tap. 1, 3 (İ.D), tap. 7 (D)
Cümlədə sözləri bir-birindən ayırr.	Tap. 2 (İ.D)

4-cü DƏRS

Hesab

Təlim nəticələri:

Yeni sözlər: hesab, qoz, orta, ləpə, bölünmək.

Dinləmə:

- Dinlədiyi mətni şəkillər əsasında nəql edir (st. 1.1.3).

Danışma:

- Sual cümlələrində sual əvəzliklərindən düzgün istifadə edir (st. 2.1.1).

Oxu:

- Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir (st. 3.1.2).
- Mətnlə illüstrasiya arasındaki uyğun(suz)luğun müəyyən edir (st. 3.1.2).
- Kontekstdən çıxış edərək tanış olmadığı sözün mənasını təxmin edir (st. 3.1.3).

Mövzuya yönəltmə

Müəllim sinfə müraciət edir:

- Üç almanı iki dostun arasında necə bölgərsən?

(Bunu sinfə müxtəlif əşyalar gətirməklə də etmək olar.) Daha sonra şagirdlərin fikri dinlenilir.

Oxu. Söz ehtiyatı

Əvvəlcə söz mücrüsündəki sözlərin mənası üzərində iş aparılır. Daha sonra "Hesab" şeiri oxunur. Mövzu riyaziyyat fənni ilə inteqrasiya olunur. Şeirin oxuyub-anlaması üzərində iş bitəndən sonra şagirdlərin diqqəti şeirə çəkilmiş illüstrasiyaya yönəldilir. Mətndəki informasiya ilə şəkil müqayisə olunur. Şəklin şeirə nə dərəcədə uyğun olub-olmadığı müəyyənləşdirilir. Həmçinin şagirdlər şəklə baxıb şeiri öz sözləri ilə danışa bilərlər.

"Nə anladın?" rubrikasında mətnə əsasən verilən suallara cavab vermək tapşırılmışdır. Verilən suallar həm faktoloji, həm də əsas-landırma tələb edən suallardır. Şagirdlərdən oxuyub-anlama və danışma bacarığının inkişafına yönəlmüşdür.

4-cü tapşırıq (dərslik). Söz ehtiyatının möhkəmləndirilməsinə xidmət edir.

"Düşün və cavab ver" rubrikasında verilmiş tapşırıqlar şagirdlərdə oxuyub-anlama bac-

6-ci bölmə. Şeirlər

HESAB

Dərse hazırlıq

Söz mücrası
hesab + qoz + orta
ləpə + bölünmək

1. Üç almanın iki dostun arasında necə bölgərsən?

Bir qoz düşdü ağacdən
Ortasından bölündü.
İki parça ləpəni
Üç qarğaya bölindi.

Düşdü yenə iki qoz,
Har qoz iki üz oldu.
Qarğalar sevindilər:
"Hesabımız düz oldu".

Babam dedi: "Uşaqlar,
Qarğanın sayı üçdür,
Altı dənə ləpədan
Har qarğaya na düşdü?"
Zahid Xalil

Nə anladın?

2. Qarğalar hansı problemlə əlaşmışdırlar?
3. Qarğalar na üçün sevindilər?
4. Boşluqlara uyğun gölən sözləri seçilin və cümlələri dəftərinizə köçürün.
qoz, oğacın, hesab, ortadan
Qarğalar altında oturmuşdular. Ağacdən bir düşdü.
Qoz bölündü. axırdı düz oldu.

68

rığının, həmçinin yaradıcı təfəkkürün formalaşmasına xidmət edir.

5-ci tapşırıq (dərslik). Şagirdin oxuyub-anlama və nəticə çıxarma bacarığını formalaşdırmağa xidmət edir. Belə ki, şagird izah etməlidir ki, əgər şeirə əsasən hər qarğaya iki ləpə çatıbsa, ağacdə neçə qoz düşmüşdür. Şagird şəkillərə uyğun izahat verməli və şeiri şəkillərin ardıcılığına uyğun nəql etməlidir. Məsələn: "Bir qozda iki ləpə varsa, iki qozda dörd ləpə olacaq. Ləpələri toplasaq, altı ləpə edir. Bəs altı ləpə neçə qozdur? Bunun üçün altını ikiyə bölmək lazımdır. Beləliklə, müəyyənləşdiririk ki, ağacdən cəmi üç qoz düşmüşdür". Bu zaman diqqət yetirmək lazımdır ki, şagirdlər sual cümlələrini düzgün qursunlar və sual əvəzliklərindən düzgün istifadə etsinlər.

1-ci tapşırıq (iş dəftəri). Bu tapşırıq şagirdin oxuyub-anlama bacarığını inkişaf etdirir. Şagird məsələləri oxuyub hansının şeirin nəticəsinə uyğun olduğunu müəyyənləşdirməlidir. Bunun üçün müəllimə şeirdə hansı məqama, hansı sözə diqqət yetirdiklərini şagirdlərdən soruşmaq tövsiyə olunur. **Cavab:** b.

6-ci tapşırıq (dərslik). Şagirdin danışma bacarığını, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirməyə yönəlmüşdir.

2-ci tapşırıq (iş dəftəri). Şagirdlərdən sözün kontekstə uyğun mənasını müəyyənləşdirməyi

5-ci DƏRS

Sual cümlələri

Təlim nəticələri:

Yazı:

- Yazarkən cümlədə söz sırasına əməl edir (st. 4.1.2).
- Sual cümlələrində sual əvəzliklərindən düzgün istifadə edir (st. 2.1.1).

Mövzuya yönəltmə

7-ci tapşırıq (dərslik). Şagirdlərə sual əvəzlikləri təqdim edilmişdir. Kontekstə uyğun olaraq “nə” sözünü nə qədər? sual əvəzliyi ilə əvəz etmək mümkündür. Belə ki, şeirin sonunda “Hər qarğaya nə düşdü?” cümləsində qeyd olunan əvəzlik miqdardan mənasını verir. Tapşırıq mövzuya kecid xarakteri daşıyır. Bu dərsdə şagirdlərə sual cümləsi qurmaq öyrəniləcəkdir.

“Yadda saxla” rubrikasında şagirdlərə sual cümlələrinin formallaşması, cümlədə müxtəlif sözlərə sual verilməsi öyrənilir.

8-ci tapşırıq (dərslik). Keçilmiş qaydanın möhkəmləndirilməsinə xidmət edir. Sual cümləsi qurarkən söz sırasının pozulmamasına diqqət yetirmək tövsiyə olunur.

1-ci tapşırıq (iş dəftəri). Cümlədəki informasiyanı müəyyənləşdirmək üçün məqsədə uyğun şəkildə sual cümlələri qurmaq bacarığı formalasdırılır. Şagirdlərə nümunə təqdim edilmişdir. Nümunəyə əsasən digər cümlələrdə sual əvəzliyinin köməyi ilə sual cümləsi qurmaq tapşırılmışdır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçilir.	Tap. 1 (İ.D), tap. 5 (D)
Mətnlə illüstrasiya arasındaki uyğun(suz)luğunu müəyyən edir.	Tap. 3 (İ.D)
Kontekstdən çıxış edərək tənış olmadığı sözün mənasını təxmin edir.	Tap. 2 (İ.D)

Meyarlar	Materiallar
Yazarkən cümlədə söz sırasına əməl edir.	Tap. 8 (D)
Sual cümlələrində sual əvəzliklərindən yerli-yerində istifadə edir.	Tap. 8 (D), tap. 1 (İ.D)

6-ci DƏRS

Yaşar sənət seçir

Təlim nəticələri:

Yeni sözlər: sənət, sərhəd, köhlən, keşikdə dayanmaq, pətək, kişnəmək, sürücü, yəqin ki, xarrat, avara.

Danişma:

- Sual və nəqli cümlələri müvafiq intonasiya ilə tələffüz edir (st. 2.1.1).
- Sualı cavablandırarkən fikrini əsaslandırır (st. 2.2.3).
- Verilmiş mövzu ilə bağlı şifahi təqdimat hazırlayır (st. 2.2.2).

Oxu:

- Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur (st. 3.1.1).
- Mətndəki hadisələrin ardıcılığını müəyyən edir (st. 3.1.2).
- Cümlədə buraxılmış sözü müəyyən edir (st. 3.1.3).

Mövzuya yönəltmə

Birinci sinifdən şagirdlər sənət və peşə adları ilə tanışdırırlar və bu peşələrə aid olan feylləri də öyrənmişlər. Müəllim mövzuya bu sözləri xatırlamaqla başlaya bilər. Dili yaxşı bilən şagirdlər bu sözləri daha tez səsləndirə bilərlər. Daha sonra 1-ci tapşırıqdakı nümunəyə əsasən digər cümlələri tamamlamaq tapşırılır.

- *Dərzi paltar tikir.*
- *Polis bizi qoruyur.*
- *Müəllim dərs öyrədir.*
- *Həkim xəstəni müalicə edir.*

Oxu və söz ehtiyatı

Əvvəlcə şagirdlərə söz mücrüsündəki sözlərin mənası izah edilir. Sözlərin mənasını yaxınmənalı sözlər seçməklə və ya cümlədə işlətməklə izah etmək olar. Daha sonra şeir oxunur. Şeiri səsli oxu ilə oxutmaq tövsiyə olunur. Şeir oxunarkən şagirdlərin intonasiyasına, uyğun yerdə düzgün səs tonu ilə oxumalarına diqqət yetirmək tövsiyə olunur. Xüsusilə şeirdəki dialoji hissədə buna fikir vermək lazımdır. Şeirin oxuyub-anlaması üzərində iş bitəndən sonra şagirdlərlə “*Sən hansı sənəti seçərdin?*” suali ətrafında müzakirə aparmaq təklif edilir. Müzakirə zamanı şagirdlərin da-

6-ci bölmə. Şeirlər

YAŞAR SƏNƏT SEÇİR

Dərsə həsrliq

1. Nümunaya asasan cümlələri tamamlayın.
Aşpa zərək bisirir
Dərzi Polis Müəllim Həkim

Kiçik Yaşar
Hər gün tezden oyanır.
Sərhəd qurur,
Keşiyində dayanır.
Gah atılır
Ölündəki avtomat,
Gah kişiñayır
Altındakı köhlən at.
Sərhədçidir,
Yaşıl papaq başında.
Sərhədçidir
Yaşar düz beş yaşında.

Sən mücrüsü

sənət + sərhəd + köhlən
keşikdə dayanmaq = pətək
kişnəmək = sürücü
yəqin ki = xarrat = avara



Neçə gündür
Maşın sürür: du-du-du.
Yəqin ki, bu,
Təzəcə bir arzudu.
Maşında
Keşir uzaq yolları,
Qovur qaçan
Ağacları, kolları.
Bu sürücü
Yaxşı sürür maşını,
Bitirməyib
Həla altı yaşıنى.

nışma və fikir əsaslandırma bacarıqları inkişaf edir. Müəllim şagirdlər danışarkən cümlədəki söz sırasını düzgün qurmalarına, bir-birinə düzgün şəkildə sual vermələrinə diqqət yetirəlidir.

Həmçinin müəllimə tövsiyə edilir ki, şagirdlərə fikirlərini əsaslandırmaq üçün niyə? nə üçün? sualları verilsin.

Diferensial təlim

Adətən, müzakirə zamanı dili yaxşı bilən şagirdlər daha fəal olurlar. Onların sərbəst şəkildə fikir yürütmək üçün leksik bazaları olduğunu digər şagirdlərdən seçilirlər. Belə olan halda digər şagirdlər sıxlımasın deyə onları da müzakirəyə cəlb etmək, lakin daha sadə cavab tələb edən suallar vermək tövsiyə olunur.

“Nə anladın?” rubrikasında verilmiş sual və tapşırıqlar oxuyub-anlama, ümumiləşdirmə bacarıqlarının inkişafına yönəlmüşdür.

2-ci tapşırıq (dərslik). Faktoloji xarakter daşıyır. Şeirə əsasən Yaşarın hansı sənət seçdiyi sualına şagird ümumi şəkildə cavab verməlidir.

3-cü tapşırıq (dərslik). Nöqtələrin yerinə uyğun gələn söyü yazmaq tapşırılmışdır.

4-cü tapşırıq (dərslik). Diqqətli oxu tələb edir. Belə ki, mətndəki hadisələrin ardıcılığını müəyyənləşdirmək tapşırılmışdır.

6-ci bölmə. Şərlər

4. Şərdəki bəndlərə görə cümlələrin ardıcılığını müəyyənləşdirin.

- Yaşar qapıçıdır.
- Yaşar sərhəd qurub keşiyində durur.
- Yaşar maşın sürür.
- Yaşar saat düzəldir.

5. Sevdiliniz sanat haqqında təqdimat hazırlayın.

Düzgün danışaq və yazaq

6. Sözlər uyğun hissəciklər artırmaqla misraları tamamlayın.

Sərhədçidir,
Yaşıl papaq **bəşin...**.
Sərhədçidir
Yaşar düz **bəşin...**.
Bu sürücü
Yaxşı sürü **maşın...**.
Bitirməyib
Həla döri **yasın...**.

7. Sözlərin sonuna uyğun galan şəkilçiləri artırmaqla cümlələri daftarınıza yazın.

- Ana televizor... (-ə, -dan) baxır.
- Davud kitab... (-dan, -ə) oxuyur.
- Əhməd dayı park... (-ə, -da) gəzir.
- Uşaqlar həyat... (-dan, -da) oynayırlar.
- Elçin məktəb... (-dan, -i) ev... (-ə, -la) tez gəldi.
- Selen qəlam... (-i, -ən) çanta... (-dan, -ya) götürdü.

72

5-ci tapşırıq (dərslik). Şagirdlərə şifahi təqdimat hazırlamaq tapşırılmışdır. Yaxşı olardı ki, bu, ev tapşırığı kimi verilsin. Şagirdlərə əvvəlcədən təqdimatın meyarları təqdim edilmişdir. Təqdimatda yoxlanıla biləcək meyarlara nümunə olaraq bunları göstərmək olar:

- Bildiyiniz leksik bazadan istifadə etmək.
- Cümlələri düzgün söz sırasına əməl etməklə qurmaq.

3. Deyilən fikirləri əsaslandırmaq.

1-ci tapşırıq (iş dəftəri). Oxuyub-anlama bacarığının və diqqətli oxunun inkişafına yönəlmüşdir. Mətnə əsasən Yaşarın hansı sənəti seçdiyini qeyd etmək tələb olunur.

2-ci tapşırıq (iş dəftəri). Nöqtələrin yerinə hər sənətə uyğun olan feili seçib yazmaq tapşırılmışdır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətndəki hadisələrin ardıcılılığını müəyyən etdir.	Tap. 4 (D)
Cümlədə buraxılmış sözü müəyyən etdir.	Tap. 3 (D), tap. 2 (İ.D)
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 2 (D), tap. 1 (İ.D)

7-ci DƏRS

Şəkilçilər

Təlim nəticələri:

Yazı:

- Yazarkən cümlədə söz sırasına əməl edir (st. 4.1.2).
- Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçilir (st. 4.1.2).

Mövzuya yönəltmə

6-ci tapşırıq (dərslik). Mövzuya keçid xarakteri daşıyır. Mətnə əsasən gətirilmiş nümunələrdə nöqtələrin yerinə uyğun gələn şəkilçiləri əlavə etmək tapşırılmışdır. Müəllim şagirdlərə sözün şəkilçi vasitəsilə hansı mənanı ifadə etdiyini izah edir.

“Yadda saxla” rubrikası. Şəkillər vasitəsilə hal şəkilçilərinin sözə hansı məna verdiyi göstərilmişdir. Mövzu dilçilik terminlərindən istifadə etməməklə izah edilməlidir. Şagirdlərə daha aydın olsun deyə şəkilçilərin kontekstdə izah edilməsi tövsiyə olunur.

7-ci tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Keçilən qaydanın möhkəmləndirilməsinə xidmət edir.

2-ci tapşırıq (iş dəftəri). Cümlələri düzgün söz sırasına əməl edərək yazmaq tapşırılmışdır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Yazarkən cümlədə söz sırasına əməl edir.	Tap. 2 (İ.D)
Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçilir.	Tap. 7 (D), tap. 1 (İ.D)

LAYİHE

8-ci DƏRS

6-ci bölmə Üzrə Ümumiləşdirici təkrar

Təlim nəticələri:

Oxu:

- Yeni öyrəndiyi sözləri şəkillərlə uyğunlaşdırır (st. 3.1.3).

Yazı:

- Söz birləşmələri və cümlələrdə qrammatik baxımdan zəruri düzəlişlər edir (st. 4.1.2).
- Yazarkən cümlədə söz sırasına əməl edir (st. 4.1.2).
- Sual cümlələrində sual əvəzliklərindən yerli-yerində istifadə edir (st. 4.1.2).
- Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçilir (st. 4.1.2).

Ümumiləşdirici təkrar bölmə üzrə keçilənlərin təkrarını ehtiva etdiyi üçün verilən tapşırıqlar keçirilən mövzuları, xüsusilə də yazı ilə bağlı qaydaları əhatə edir. Bundan əlavə, bölmədə öyrənilən söz ehtiyatına və bəzi qaydalara da toxunulmuşdur.

Söz ehtiyatı

1-ci tapşırıq (dərslik). Bölmədə öyrənilmiş “ləpə” sözünün omonimliyini göstərir. Şagirdlər vizual olaraq “ləpə” sözünün hansı mənalar daşıdığını görürər və cümlədə işlədirər.

2-ci tapşırıq (dərslik). Nöqtələrin yerinə şəkillərə uyğun olaraq öyrənilmiş şəkilçiləri qoymaqla tapşırılmışdır.

3-cü tapşırıq (dərslik). Söz sırası pozulmuş cümləni müəyyənləşdirmək tapşırılmışdır.

2-ci tapşırıq (iş dəftəri). Söz sırası ilə bağlı qaydanın möhkəmlənməsinə xidmət edir.

4-cü tapşırıq (dərslik). Sual əvəzliyindən istifadə etməklə cümlədəki informasiyanı müəyyənləşdirmək bacarığının möhkəmləndirilməsinə və yoxlanmasına xidmət edir.

1-ci tapşırıq (iş dəftəri). Şagirdlərin *misra*, *qafiyə* anlayışlarını nə dərəcədə mənimsdiklərini yoxlamağa xidmət edir. Xatırladırıq ki, bu tip tapşırıqlarda şagirdlər mövcud olmayan sözlər desələr də, qəbul edilir. Çünkü məqsəd söz ehtiyatının inkişafı yox, səsləri uyğunlaş-

Ümumiləşdirici təkrar

1. “Ləpə” sözünü şəkildəki manalarına uyğun olaraq cümlələrdə işlədir.



2. Cümlələri verilmiş şəkillərlə uyğunlaşdırın və nöqtələrin yerinə şəkilçilər əlavə edin.

1. Aynur binələr... baxırdı.
2. Uşaqlar meydanda... futbol oynayırdılar.
3. Matros gəmi... al elədi.





3. Hansı cümlədə söz sırası pozulmuşdur?

- A) Sabır darslarını tez bitirdi.
- B) Mən, yaşın ki, gec galəcəyim.
- C) Ülkər olmaq istəyir müəllim.

4. Sual sözündən istifadə edərək sual cümlələri qurun.

Nümunə: Orxan Bakıda yaşayır. (*kim? harada? na edir?*)
Kim Bakıda yaşayır?
Orxan harada yaşayır?
Orxan Bakıda na edir?

1. Sabına bağçada gəzir. (*kim? harada? na edir?*)
2. Axşam yağış yağıdi. (*na vaxt? na? na etdi?*)
3. Elçan sırrın meyvə xoşlayır. (*kim? necə? na? na edir?*)
4. Xalid iki daftər aldı. (*kim? neçə? na? na etdi?*)

73

dırmaq bacarığını formalaşdırmaqdandan ibarətdir.

3-cü tapşırıq (iş dəftəri). Fikri düzgün ifadə etmək üçün uyğun gələn şəkilçilərdən istifadə etmək bacarığının möhkəmləndirilməsinə yönəlmüşdür.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Yeni öyrəndiyi sözləri şəkil-lərlə uyğunlaşdırır.	Tap. 1 (D)
Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düz-gün hal şəkilçisi seçilir.	Tap. 2 (D), tap. 3 (İ.D)
Yazarkən cümlədə söz sıra-sına əməl edir.	Tap. 3 (D), tap. 2 (İ.D)
Sual cümlələrində sual əvəz-liklərindən yerli-erində is-tifadə edir.	Tap. 4 (D)

LAYİHE

Dərs saat	Mövzu (oxu, söz ehtiyatı, şifahi nitq)	Yazı (qrammatika)	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1	Tapmacalar		74–75	56	86–87
2	Dörd arzu		76–77	57	88–89
3		Hərəkətin zamanı	77	58	89
4	Göbələk		78–79	59	90–91
5		Feilin şəxsə görə dəyişməsi	79	60	91
6	Göydən qoz yağır		80–82	61	92–93
7		Feilin şəxsə və zamana görə dəyişməsi	82	62	93
8	Ümumiləşdirici təkrar. Hüsnxət		83	63–64	94

Bölmənin icmalı

Dinləmə və danışma. Bu bölmədə şagirdlərin şifahi nitqi əsasən 1) şəkillər üzrə danışma; 2) həyatda gördükleri haqda danışma; 3) dinlənilən mətni kitabdan izləmə kimi bacarıqlar əsasında inkişaf etdirilir. Bununla yanaşı, danışarkən cümlələrin müəyyən qrammatik normalara uyğun qurulmasına da diqqət yetirilir.

Söz ehtiyatı. Şagirdlər təbiət mövzusu ilə bağlı bir çox sözlərlə – heyvan və bitki adları ilə tanışdırırlar. Bu bölmədə həmin sözlər təkrar edilir. Mətnlərdə yeni sözlərin də bir çoxu bu mövzu ilə bağlıdır: *ləçək, xallı, məskən, sümük, caynaq, fəsil, qartopu, alabəzək, xızək, biçmək*. Bu bölmədə ilk dəfə olaraq şagirdlərdə sözləri ümumi mənalar üzrə qruplaşdırmaq bacarığı formalaşdırılır (1-ci dərs).

Oxu. Bölmədə oxu texnikası (st. 3.1.1) inkişaf xətti davam etdirilir. Belə ki, növbəli oxu zamanı şagirdlərin söz və cümlələri düzgün oxumasına diqqət yetirilir. Bundan əlavə, ifadəli oxu bacarığının formalaşdırılması üçün bir neçə dərsdə “Rollu oxu” və “Rollu oyun” üsullarından da istifadə edilir.

Əvvəlki bölmələrdə şagirdlərin oxu texnikasının kifayət qədər formalaşdığını nəzərə alaraq dərslərdə oxuyub-qavrama üzrə tapşırıqlar da verilir. Bu tapşırıqlar daha çox mətndə açıq şəkildə ifadə olunmuş məlumatları əhatə edir.

Yazı. Bölmədəki dərslərdə üzündən köçürmə tapşırıqları vasitəsilə şagirdlərdə düzgün yazı texnikası inkişaf etdirilir. Bununla yanaşı, nitqdə geniş istifadə olunan bir sıra sintaktik konstruksiyaların şagirdlərin yazılı nitqində vərdişə çevrilməsi prosesi davam etdirilir.

1-ci DƏRS (Bölməyə giriş)

Tapmacalar

Təlim nəticələri:

Yeni sözlər: sərr, ləçək, xallı, zər, məskən, sümük, caynaq, süzmək, çil, xortum, buynuz, guşə, ala.

Danışma:

- Şəkildə gördükələrini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir (st. 2.2.1).

Dinləmə:

- Dinlədiyi fikirlə (mövzu ilə) bağlı suallar tərtib edir (st. 1.1.1).

Oxu və söz ehtiyatı:

- Anlayışın əsas əlamətlərinə görə sözü müəyyən edir (st. 3.1.3).
- Məzmunun açılmasına xidmət edən açar sözləri müəyyənləşdirir (st. 3.1.2).
- Sözləri ümumi mənalarına görə qruplaşdırır (st. 3.1.3).

Dinləmə və danışma (Mövzuya yönəltmə)


Müəllim şagirdlərin diqqətini bölmənin mövzusuna yönəldir. Şagirdlər bölmənin adını oxuyurlar. Daha sonra 74–75-ci səhifələrdəki şəkli nəzərdən keçirmək tapşırılır. Şagirdlər şəkildə gördükələrini təsvir edərkən burada əks olunan bütün canlı və cansız varlıqların adları səsləndirilməlidir: *dağ, təpə, meşə, düzənlik, gül, ləçək, ağac, göbələk, arı, kəpənək, pətək, tisbağa, kirpi, ceyran, qartal, ağaçdələn, dovsan, tutuquşu*. Bu sözlər ümumişlək sözlərdir və şagirdlər onların çoxu ilə tanışdırırlar.

Bu fəaliyyət zamanı **auksion** üsulundan da istifadə etmək olar. Şagirdlər şəkildəki varlıqların adlarını səsləndirdikcə müəllim və ya şagirdlərdən biri bu sözləri lövhədə yazar.

Diferensial təlim

Şagirdlərin fəaliyyətinə diferensial yanaşmaq tövsiyə olunur:

- söz ehtiyati zəngin olan şagirdlər sözləri səsləndirirlər;
- sonda müəllim söz ehtiyati zəif olan şagirdlərdən həmin varlıqların adını bir daha soruşur.



Şagirdlərə bölmənin adındakı "sərr" sözü izah olunur: "Bir çoxlarının izah edə bilmədiyi hadisə, varlıq". Müəllim:

– *Təbiətdə sizin üçün sərr olan hansı hadisə və varlıqlar var?*

Şagirdlər bu suala cavab verməkdə çətinlik çəksələr, müəllim bir neçə nümunə söyləyə bilər:


- Arılar pətəyi necə düzəldirlər?*
- Bal nədən alınır?*
- Nə üçün ilan kirpidən qorxur?*
- Nə üçün ağaçdələn ağaçın gövdəsini döyəcləyir?*
- Doğrudanmı tutuquşu danışa bilir?*

Bu sualların cavablarını bilən şagirdlər öz fikirlərini söyləyirlər.

Oxu və söz ehtiyatı

(Tapmacaların oxunması)

1-ci tapşırıq (dərslik). Dərslikdə verilmiş tapmacaların oxunmasını **qruplarla iş** şəklində təşkil etmək tövsiyə olunur. Bunun üçün sinif altı qrupa bölünür və hər qrup tapmacalardan birini oxuyaraq açmasını tapır. Bu zaman müəllim şagirdlərin diqqətini **dərslikdəki 2-ci tapşırıq**ə yönəldir. Belə ki, qruplarda müzakirələr zamanı şagirdlər eyni zamanda tapmacaların cavabını tapmağa kömək edən açar sözləri müəyyən etməlidirlər.



Söz mücrüsü. Qrup müzakirələrindən əvvəl müəllim şagirdlərə tapşırır ki, hər bir qrup tapmacanı bir dəfə oxusun və tanış olmayan sözləri qeyd etsin. Şagirdlər "Söz mücrüsü"ndəki sözləri mənimsədikdən sonra qruplarda müzakirələr başlayır.

Müzakirələrdən sonra hər bir qrup nümayəndəsi lövhəyə çıxaraq 1) tapmacanı oxuyur, 2) açmasını deyir, 3) achar sözləri səsləndirir.

1-ci tapmaca. Açması: tısbağı; **əchar sözlər:** *sümükdən paltar, asta-asta gəzmək, suda üzmək.*

2-ci tapmaca. Açması: arı; **əchar sözlər:** *çıçək, bal.*

3-cü tapmaca. Açması: kəpənək; **əchar sözlər:** *gül-çiçək, ləçək, qanadı xallı, çəmən.*

4-cü tapmaca. Açması: kirpi; **əchar sözlər:** *tikandan paltar, ilan qorxar.*

5-ci tapmaca. Açması: ağacdələn; **əchar sözlər:** *tiq-tiq salmaq, meşə, ala, cil qanad, "meşə həkimi".*

6-ci tapmaca. Açması: qartal; **əchar sözlər:** *quşların şahı, caynaq, iti göz.*

Anlayışın əlamətlərinə görə sözü müəyyən etmək bacarığını inkişaf etdirmək üçün iş dəftərindəki tapşırıqlar yerinə yetirilir.

Müəllimin nəzərinə! Tapmacalarla iş şagirdlərdə eyni zamanda iki bacarığı

inkişaf etdirir: 1) kiçikhəcmli mətni oxuya rəyən məzmunun açılmasına xidmət edən achar sözləri müəyyənləşdirmək; 2) anlayışın əlamətlərinə görə sözü müəyyən etmək.

Bu bacarıqlardan birincisi oxuyub-anlamaya, ikincisi söz ehtiyatına aiddir. Həmin bacarıqlar gələcəkdə mətnindəki əsas fikri müəyyən etmək və sözü izah etmək kimi məzmun standartlarının reallaşdırılmasında mühüm rol oynaya-caq.

2-ci tapşırıq (iş dəftəri). İş dəftərində tapşırıqlar fərdi xarakter daşıdığından tapmacanın cavabını tapmaq bəzi şagirdlər üçün çətin ola bilər. Ona görə də bu tapşırıqda şagirdlərə iki ipucu verilir: achar sözlər göstərilir (altından xətt çəkilir) və uyğunlaşdırmaq üçün şəkillər verilir.

1-ci tapşırıq (iş dəftəri). Tapşırıq eyni zamanda təsviri incəsənət fənni ilə integrasiya təşkil edir. Şagirdlər tapmacanın cavabını əks etdirən şəkli rəngləməlidirlər.

İş dəftərindəki tapşırıqlar eyni zamanda formativ qiymətləndirmə üçün istifadə oluna bilər.

Sözü izah etməkdə ilk addım həmin sözün aid olduğu ümumi məna qrupunu müəyyən etməkdir. **Dərslikdəki 3-cü tapşırıq** bu bacarığın formalasdırılmasına yönəlmışdır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Mövzu ilə bağlı suallar tərtib edir.	Şifahi tapşırıq (MV)
Şəkildə gördüklərini təsvir edir.	Şifahi tapşırıq (MV)
Anlayışın əsas əlamətlərinə görə sözü müəyyən edir.	Tap. 1 (D), tap. 1 (İ.D)
Mətnində achar sözləri müəyyən edir.	Tap. 2 (D), tap. 2 (İ.D)
Sözləri ümumi mənalarına görə qruplaşdırır.	Tap. 3 (D)

2-ci DƏRS

Dörd arzu

Təlim nəticələri:

Yeni sözlər: fəsil, qartopu, arzu, alabəzək, xizək, biçmək, mayallaq aşmaq.

Danişma:

- Həyatda gördükleri və təəssüratları haqqında danışır (st. 2.2.1).
- Danışarkən cümlədə söz sırasına əməl edir (st. 2.2.1).

Oxu:

- Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur (st. 3.1.1).
- Mətni plan əsasında nəql edir (st. 3.1.2).

Yazı:

- Mövzuya, situasiyaya uyğun kiçikhəcmli mətn (təəssürat) yazır (st. 4.1.3).

Danişma

(Mövzuya yönəltmə)

Şagirdlər 1-ci sinifdə (5-ci bölmə. Rənglər. Geyim) ilin fəsilləri ilə tanış olmuşlar. Müəllim mövsüm geyimləri ilə bağlı dərsi xatırladır.

1-ci tapşırıq (dərslik). Tapşırığa uyğun olaraq şagirdlər ilin fəsillərini sadalayırlar. Müəllim yaz fəslinin həm də bahar adlandırılmasını qeyd edə və yönəldici suallar verə bilər:

- İndi hansı fəsildir?
- Novruz bayramı hansı fəsildə olur?
- Ən uzun tətil hansı fəsildə olur?

2-ci tapşırıq (dərslik). Şagirdlər ən çox sevdikləri fəsil haqqında danışırlar. Çalışmaq lazımdır ki, bu zaman onlar rəbitəli cümlələr qursunlar. Məsələn: “Mən yay fəslini sevirəm, çünki dənizdə cımmayı xoşlayıram”. Bunun üçün müəllim rəbitəsiz deyilmiş cümlələri ədəbi dilin normalarına uyğun səsləndirərək şagirdlərə təkrarlada bilər.

Oxu və söz ehtiyatı

Mətnlə iş. Mətni oxutmaq üçün müəllim müxtəlif oxu strategiyaları tətbiq edə bilər. Bu, şagirdlərdə formallaşmış oxu bacarığının səviyyəsindən asılıdır. Əgər sinfin ümumi səviyyəsi aşağırsa, müəllim mətni əvvəlcə özü oxuya, şagirdlər isə mətni izləməyi tapşırı bilər.

7-ci bölmə. Təbiətin sırları

DÖRD ARZU
Dördə hazırlanıq

1. İlin hansı fəsilləri var?
2. Hansı fəsil daha çox sevirsiniz? Seviminizi izah edin.

Samir uşaqlarla qartopu oynadı, xızaklı sürüdü. Sevincək eva galib atasına dedi:
 – Atacan, qış na yaxşı fəsildir, kaş hamışa qış olaydı.
 Atası ona bir daftarça verib dedi:
 – Al bu daftarı. Qoy sanın arzular daftarı olsun. İndi dediyini bura yaz.



Yaz geldi. Samir çamanlıklıda alabəzək kapənəklərin dalınca yürüdü, güldürdi. Atasının yanına qış olaydı:
 – Atacan, **yaz** na gözəl fəsildir. Kaş hamışa **yaz** olaydı.
 Atası dedi:
 – Get bu arzunu da arzular daftarına yaz.



76

“Dörd arzu” mətninin oxunması üçün **qrup-larla iş və Rollu oxu** üsulunu tətbiq etmək tövsiyə olunur.

Şagirdlər fəsillərin – mətnin hissələrinin sayına görə dörd qrupa bölündür. Hər qrup öz üzvlərindən üç “aktyor” seçilir: müəllif, Samir və ata. Mətnin hər bir hissəsində Samirə və ataya aid olan cümlələr çox azdır (1-3 cümlə). Ona görə də mətni səhnələşdirmək üçün Samir və ata rollarını oynayan “aktyor”lar mətndə özlərinə aid olan cümlələri əzbərləməlidirlər. Müəllif rolunun ifaçısı isə cümlələri dərslikdən oxumalıdır.

“Aktyor”lara qruplarda məşq etmək üçün müəyyən qədər vaxt verilir. Daha sonra qrup nümayəndləri (aktyorlar) mətnin ardıcılığına uyğun olaraq öz hissələrini təqdim edirlər.

3-cü tapşırıq (dərslik). Mətndəki hadisələrin ardıcılığını şagirdlərin diqqətinə çatdırmaq üçündür. Bundan sonra onlar plan quraraq mətni nəql etməlidirlər.

4-cü tapşırıq (dərslik). Mətnin planını qurmaq üçün şagirdlərə mətni 4 hissəyə bölmək təklif olunur. Müəllim 1-ci hissənin planını lövhədə nümayiş etdirə bilər:

LAYİHE

3-cü DƏRS

Hərəkətin zamanı

Təlim nəticələri:

Yazı:

- Hərəkətin zamanına uyğun zaman zərfi seçilir (st. 4.1.2).
- Feilin zaman şəkilçilərindən düzgün istifadə edir (st. 4.1.2).

Mövzuya yönəltmə

6-ci tapşırıq (dərslik). Şagirdlər tədris dilini keçərkən varlıq, əlamət, hərəkət bildirən sözləri fərqləndiriblər. Bu tapşırıq vasitəsilə onlar həmin bacarıqlarını nümayiş etdirməklə yanaşı, eyni zamanda kontekstə görə sözün mənasını müəyyən edirlər.

"Yadda saxla" rubrikası. Cədvəldəki nümunələr əsasında müəllim şagirdlərin diqqətini zaman şəkilçilərinə yönəldir.

7-ci tapşırıq (dərslik). Şagirdlər feillərin şəkilçilərinə görə hərəkətin zamanını müəyyən edir və müvafiq zaman zərfi seçirlər.

8-ci tapşırıq (dərslik). Şagirdlər feillərə müxtəlif zaman şəkilçiləri artırır və həmin sözün hansı zamana aid olduğunu deyirlər.

İş dəftərindəki tapşırıqlarda şagirdlərdən verilmiş feilləri müvafiq zamanda işlətmək tələb olunur.

Müəllimin nəzərinə! Bu dərsin əsas məqsədi hərəkətin zamanından asılı olaraq feili uyğun qrammatik formada işlətməkdir. Bunu daha aydın vurgulamaq üçün bütün feillər 3-cü şəxsin təkində verilir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Peyiz gəldi. Bağın dadlı meyvalarını – qırmızı almaları varsı armudları yığmağa başladılar. Samir şan haldə atasına dedi:
– Ata, peyiz ilin an yaxşı fəsildir.
Atası Samirə ərzulər dəftərəna baxmağı tapşırıdı:
– Oğlum, san bu sözü ham yaz, ham yay, ham da qış haqqında demisen. İndi bil ki, ilin bütün fasilləri gözəldir.

Konstantin Uşinski

Ne anlıdın?

- Matnda hadisələrin baş verdiyi zamanə görə fasilləri ardıcılılıq sadalayın.
- Matni plan əsasında naqıl edin.

Düşün və cavab ver

- Mətnin müaliifli oxucuya hansı fikri çatdırmaq istəyir?

Düzgün danışaq və yazaq

- Matnda hansı rongul verilmiş "yaz" sözü hərəkət bildirir?
- Nöqtələrin yerinə uyğun galan sözləri artırmaqla cümlələri oxuyun.

indi	sabah	dündən
1 ... Samir arzusunu dəftərə yazi.	2 ... Samir arzusunu dəftərə yazi.	3 ... Samir arzusunu dəftərə yazacaq.

- Hərəkət bildirən sözləri müxtəlif zamanlarda işlədin.

Nümunə: yişmq - yişir, yiğdi, yiğəcəq oynamaq, sürüşmək, galmak, demək, yiyürmək, dərmək, getmək, tutmaq

Yadda saxla

Keçmiş zaman qaçı - galı - durdu - güldü na etdi?
İndiki zaman qacır - galır - durur - gülür na edir?
Galacak zaman qaçacaq - galacaq - duracaq - gülecaq na edəcək?

77

1-ci hissə. Qış fəslində

- Samirin qışda məşgülüyyətləri
- Samirlə atanın söhbüti

Yazı

1-ci tapşırıq (iş dəftəri). Yazı ilə yanaşı, mövzu üzrə söz ehtiyatını da möhkəmləndirir.

2-ci tapşırıq (iş dəftəri). Şagirdlər dərsin əvvəlində "Sevimli fəslim" mövzusunda fikir mübadiləsi etmişlər. İndi onlar həmin fikirlərini yazılı şəkildə ifadə etməlidirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Təəssüratları haqqında danışır.	Tap. 2 (D)
Danişarkən cümədə söz sırasına əməl edir.	Şifahi tapşırıq (MV)
Dialogi mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur.	"Dörd arzu" mətni (D)
Mətni plan əsasında nəql edir.	Tap. 4 (D)
Mövzuya uyğun olaraq təəssüratlarını yazır.	Tap. 2 (İ.D)

Meyarlar	Materiallar
Hərəkətin zamanına uyğun zaman zərfi seçilir.	Tap. 7 (D)
Feilin zaman şəkilçilərindən düzgün istifadə edir.	Tap. 8 (D), tap. 1, 2 (İ.D)

4-cü DƏRS

Göbələk

Təlim nəticələri:

Danışma:

- Həyatda gördükleri və təəssüratları haqqında danışır (st. 2.2.1).

Oxu:

- Sözləri bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyur (st. 3.1.1).
- Məzmunun açılmasına xidmət edən açar sözləri müəyyənləşdirir (st. 3.1.2).
- Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur (st. 3.1.1).

Yazı:

- Mətnin verilmiş şəklə uyğun gələn hissəsini tapıb köçürür (st. 4.1.1).

Danışma

(Mövzuya yönəltmə)

“Göbələk” nağılı allegorik mətn olsa da, bu mətnində göbələyin bəzi xüsusiyyətləri haqqında məlumat verilir. Başqa sözlə, mətn bədii olsa da, kifayət qədər informativ yükə malikdir. Ona görə də dərsin əvvəlində BİBÖ üsulundan istifadə etmək tövsiyə olunur.

1-ci və 2-ci tapşırıqlar (dərslik). Şagirdlərin tapşırıqlardakı suallara cavab verməsi üçün müəllim lövhədə BİBÖ cədvəli çəkir:

GÖBƏLƏK haqqında		
Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Şagirdlər əqli hücum (beyin firtınası) vəsaitəsilə birinci iki sütunda qeydlər aparırlar.

Oxu

Mətnlə iş. Mətni oxumaq üçün “Növbəli oxu” və “Rollu oxu” texnikalarından istifadə oluna bilər.

Növbəli oxu. Mətni oxumaq üçün şagirdlərin sıra ardıcılılığı müəyyən olunur. Müəllim şagirdlərin diqqətinə çatdırır ki, mətnindəki cümlələri ardıcıl oxumaq üçün hər bir şagird başqasının oxuduğu cümlələrə diqqətlə qulaq asmalı və həmin cümlələri kitabdan izləməlidir.

7-ci bölmə: Təbiətin sırları

GÖBƏLƏK

Dərsə hazırlıq

1. Göbələk haqqında nə bilirsiniz?
2. Göbələyə hansı fasillarda daha çox rast gəlmək olar?

Bir dəfə Kapanan meşadə uçaşkan yaşış yağışmağa başladı. O, yağışdan gizlənmək üçün yer axtarır. Birdan balaca bir göbələk gördü. Tez ona san udju va göbələyin papağı altında gizləndi.
 Bu vaxt bir Sığan qaçıb gəldi. O dedi:
 - İcaza ver, man da göbələyin altına girim.
 - Sani buru necə buraxım? Gör heç yer var?
 - Lap kiçicik yer da mana bəs edar.
 - Yaxşı, gal.
 Göbələyin yanında Sarça atılıb-düşməya başladı.
 Ağlaya-ağlaya dedi:
 - Qanadları İsləmib, uşa bilmirəm. İcaza verin, man da göbələyin altına girim. Yağışın kasmasını gözläyim.
 - Burda yer yoxdur axi...
 - Na olar, mana da yer eləyin.
 - Yaxşı, San da gal.
 Onlar bir az sıxlışdır. Sarçaya da yer tapıldı.
 Elə bu vaxt haradansa Dovşan qaçıb gəldi. Göbələyin yanında dayanıb dedi:
 - Tülkü manı qovur. Yer verin,
 gizlənim.
 Heyvanların Dovşana yazılı gəldi, onu da göbələyin altına buraxdır.
 Ela bu an Tülkü galib göbələyə çatdı.
 - Dovşan! kim görüb? - Tülkü soruşdu.
 - Biz görməmişik, - heyvanlar dedilər.
 Tülkü quyuşunu bulayaraq qaçıb getdi.




78

Oxuyub-anlama

3-cü tapşırıq (dərslik). Tapşırığı yerinə yetirməklə şagirdlər mətnindəki hadisələrin aradıcılığını müəyyən etmiş olurlar.

1-ci tapşırıq (iş dəftəri). Verilmiş cümlələri mətnə uyğun açar sözlərlə tamamlayaraq şagirdlər mətnindəki faktoloji materialı qavradıqlarını nümayiş etdirirlər.

İş dəftərindəki **2-ci tapşırıqda** oxu və yazı bacarıqları integrasiya olunur: 1) şagirdlər mətnindən verilmiş illüstrasiyaya uyğun olan hissəni seçirlər (**oxu** – illüstrasiya ilə mətnindəki epizodun uyğunlaşdırılması) və 2) çap hərfləri ilə verilmiş mətni hüsnxət normalarına uyğun üzündən köçürürler (**yazı**).

Dərslikdəki 4-cü tapşırıq yerinə yetirilərkən müəllim şagirdlərin diqqətini BİBÖ cədvəlinə yönəldir:

- Bu mətnində göbələk haqqında hansı məlumatı əldə etdiniz?

Kəpənəyin sualına cavab axtararkən şagirdlər belə bir nəticəyə gəlirlər: *Yağlı havada göbələk sürətlə boy atır.* Bu nəticə BİBÖ cədvəlinin “Öyrəndim” sütununda qeyd oluna bilər.

Rollu oyun. Şagirdlər arasından mətnindəki obrazlara uyğun “aktyorlar” seçilir. Nəzərə almaq lazımdır ki, mətnində Kəpənək obrazına aid

5-ci DƏRS

Feilin şəxsə görə dəyişməsi

Təlim nəticələri:

Yazı:

- Mübtədədan asılı olaraq feili xəbəri uyğun şəxs şəkilçisi ilə tamamlayır (st. 4.1.2).

Az sonra yağış dayandı. Günəş buludlarından arasından boyanıb gülümşədi. Heyvanlar sevinə-sevinə göbələyin altında çıxılar. Kəpənək işa fikra getdi: – Axi bu necə olur? Man özüma göbələyin altında güclü yer tapmışdım. İndi işa göbələyin altında dörd heyvan çıxdı.

Vladimir Suteyev

No anladım?

3. Matndakı hadisələrin ardıcılılığını görə şəkillərdəki canlıları sıra ilə adlandır.

Düşün və cavab ver

4. Matnın sonundə Kəpənəkin sualına siz necə cavab verərdiniz?

Düzgün dənişəq və yuxaq

5. Matndə göy rənglə verilmiş "O" sözü "kəpənək" sözünü əvəz edib. Bəs qırmızı rənglə verilmiş "O" sözü hansı sözü əvəz edib?

Yadda saxla

Man	yazıram	gəlirim	uçuram	görürəm
San	yazırsan	gəlirsin	uçursan	görürsan
O	yazır	gəlir	uçur	görür
Biz	yazırıq	gəlirik	uçurraq	görürük
Siz	yazırınzıq	gəlirinzıq	uçurunuz	görürsunuz
Onlar	yazırırlar	gəlirlər	uçurular	görürflər

6. Hərəket bildiron sözləri tamamlamaqla cümlələri oxuyun.

1. San yoxq üzür... 4. Man cizgi filmira boxır...
2. Biz məktəbə gedir... 5. Siz təqdimat edir...
3. Onlar dərsa hazırlışır... 6. Biz 3-cü mərtəbədə yaşıyır...

79

cümlələr daha çoxdur, ona görə də bu rolun ifası üçün daha "istedadlı aktyor" seçmək lazımdır. Dialoqlarda elə hissələr var ki, onları bir neçə aktyor birlikdə səsləndirməlidir; məsələn, Kəpənək və Siçan: "Burda yer yoxdur axı..."

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Həyatda gördükələri haqqında danışır.	Tap. 1, 2 (D)
Sözləri bütöv tələffüz etməklə cümlələr oxuyur.	"Göbələk" mətni (D)
Cümlələri mətnə uyğun açar sözlərlə tamamlayır.	Tap. 1 (İ.D)
Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur.	"Göbələk" mətni (D)
Mətnin verilmiş şəklə uyğun gələn hissəsini tapıb köçürür.	Tap. 2 (İ.D)

Müəllimin nəzərinə! Dərsliyin 5-ci bölümündə şagirdlər şəxs əvəzlikləri və ismin şəxs şəkilçiləri haqqında məlumat almışlar. Bu dərsdə isə şagirdlərə hərəkətin subyektindən asılı olaraq feilin şəxsə görə dəyişməsi haqqında empirik şəkildə məlumat verilir.

5-ci tapşırıq (dərslik). Motivasiya xarakteri daşıyır və şəxs əvəzlikləri haqqında məlumatları xatırladır.

"Yadda saxla" rubrikasında şagirdlərin diqqəti şəxs əvəzliyindən asılı olaraq feilin qəbul etdiyi şəxs şəkilçilərinə yönəldilir.

Müəllimin nəzərinə! Bu dərsin əsas məqsədi hərəkətin subyektindən asılı olaraq feili uyğun grammatik formada işlətməkdir. Bunu daha aydın vurgulamaq üçün bütün feillər indiki zamanda verilir.

6-ci tapşırıq (dərslik). Şagirdlər mənimsədikləri qaydanı tətbiq edərək cümlələrdə feiləri uyğun şəkilçilərlə tamamlayırlar.

İş dəftərindəki tapşırıqlar feilin şəxsə görə dəyişməsi ilə bağlı mənimsədilmiş bilikləri yaxşıda tətbiq etmək məqsədi daşıyır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Hərəkətin subyektindən asılı olaraq uyğun şəxs şəkilçisi seçilir.	Tap. 7 (D), tap. 1, 2 (İ.D)

6-ci DƏRS

Göydən qoz yağır

Təlim nəticələri:

Danişma:

- Öyrəndiyi sözlərdən istifadə etməklə şəkil-lər üzrə danışır (st. 2.1.1).

Dinləmə:

- Dinləndiyi mətni kitabdan izləyir (st. 1.1.3).

Oxu:

- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).
- Mətndəki hadisələrin ardıcılığını müəyyən edir (st. 3.1.2).
- Dialoji mətni səsləndirərkən obrazların nit-qini fərqli səs tonu ilə oxuyur (st. 3.1.1).

Yazı:

- Mətnin verilmiş şəklə uyğun gələn hissəsini tapıb köçürür (st. 4.1.1).

Danişma

(Mövzuya yönəltmə)

1-ci tapşırıq (dərslik). Şagirdlər mətnin başlığını oxuyurlar. Mətnə çəkilmiş illüstrasiyaları nəzərdən keçirirlər. Hər bir illüstrasiyanı öz sözləri ilə təsvir edirlər:

- Dovşanın başına qoz düşür.*
- Dovşan qozu Ayiya göstərir.*
- Tülkü ilə Sincab danışırlar.*
- Qarğıa Sincaba nə isə deyir.*

Bununla da şagirdlər mətnin qavranılması üçün vacib olan söz ehtiyatını (heyvan adlarını) nümayiş etdirirlər. Onlar şəkillərdən çıxış edərək mətnin məzmunu ilə bağlı təxminlərini söyləyirlər. Bu fəaliyyət şagirdlərdə təxəyyülə uyğun danışma bacarığının inkişafına xidmət edir.

Oxu. Dinləmə

Müəllim mətni əvvəlcə özü oxuyur. Şagirdlər oxunan cümlələri kitabdan izləyirlər. Bunu yoxlamaq üçün bəzən müəllim növbəti cümləni oxumağı şagirdlərdən birinə tapşırı bilər.

Oxuyub-qavrama

Dərslikdəki **2-ci tapşırığı** yerinə yetirməklə şagirdlər mətndəki obrazları müəyyən edirlər.

Mətnin qavranıldığını yoxlamaq üçün müəllim iş dəftərindəki **1-ci və 2-ci tapşırıqlardan** istifadə edə bilər.



İş dəftərindəki **3-cü tapşırıq** oxu bacarıqları ilə yazı məzmun xətti arasında integrasiya təşkil edir. Şagirdlər mətndən verilmiş illüstrasiyaya uyğun gələn hissəni tapıb köçürürlər:

*Ayi bu xəbəri Tülküyə çatdırıldı:
– Tülkü lələ, ehtiyatlı ol! Dovşan
deyir, göydən qoz yağır.
– Sən nə danışırsan?
– Dovşan belə deyir.*

Bu tapşırığın icrası zamanı müəllim şagirdlərin diqqətini həm də dialoji mətndə durğu işaretlərinə yönəldə bilər.

3-cü tapşırıq (dərslik). Mətndəki hadisələrin ardıcılığını müəyyən etmək məqsədi daşıyır.

Düzungün ardıcılıq:

- Dovşanın başına qoz düşdü.*
- a. Dovşan Ayiya dedi ki, göydən qoz yağır.*
- e. Ayı xəbəri Tülküyə çatdırıldı.*
- b. Tülkü xəbəri Sincaba çatdırıldı.*
- d. Sincab xəbəri meşəyə yaydı.*
- c. Qarğıa dedi ki, qozu o özü atıb.*

Dərslik və iş dəftərindəki bu dərsə aid sonuncu tapşırıqlar həm də dərsin növbəti mərhələsinə – rollu oxuya hazırlıq kimi qəbul edilə bilər.

LAYHE



Tülkü təz özünü Sincabın yanına yetirdi:
- Ay Sincab, eşitmışan,
göydən qoz yağır?
- Doğrudan?
- Hə, biri da Dovşanın başına düşüb.

Sincab budaqdan-
budağa tullanaraq
qısqırmağa başladı:
- Göydən qoz yağır.
Göydən qoz yağır...

Birdən bir Qarğaya rast galdi:
- Qarğşa qardaş, deyirler, göydən
qoz yağır. Biri da Dovşanın başına
düşüb.
Qarğşa dedi:
- Eh, o qozu man atdim ki, daşa
dayıb sınsın, ləpəsinə yeyim. O da
Dovşanın başına düşdü. Qoz
sinmədi, ancaq, deyəsən, Dovşanın
başı xarab oldu.

Rafiq Ismayilov

81

7-ci həftənin Təblətin sirəti

Nə anlıdır?

2. Əsardəki obrazlar arasında belə bir heyvan yoxdur.



3. Hadisələri düzgün ardıcılıqla sadalayın.

- Dovşan Ayyı dedi ki, göydən qoz yağır.
- Tülkü xəbəri Sincaba çatdırıldı.
- Qarğşa dedi ki, qozu o özü atıb.
- Dovşanın başında göydən qoz düşdü.
- Sincab xəbəri məşəyə yədi.
- Ayi xəbəri Tülküya çatdırıldı.

Düşün və cavab ver

4. Nöqtələrinə uyğun galan sözləri istəməklə cümlələri oxuyun.

O man **san**

1. ... na danışısan?

2. O qozu ... atdim.

3. ..., Dovşanın başına düşdü.

Yadda saxla

Keçmiş zaman	İndiki zaman	Gələcək zaman
Man	baxdım	baxram
San	baxdım	baxısan
O	baxdı	baxır
Blz	baxdıq	baxırıq
Siz	baxdimiz	baxısanız
Onlar	baxdilar	baxırlar

5. Götəngili sözləri uyğun hissəciklər artırıqla cümlələri oxuyun.

- Keçən il biz Novruz bayramını kandda qarsıla...
- Hər gün idman etməsanız, tez-tez xəstələn...
- Man hər gün itimla parkda gəz...
- Onlar dünən yarışda qalib gal...
- San saboh İstanbul yola düş...
- O, həmişə dərslərinə ciddi hazırlanış...

82

7-ci DƏRS

Feilin şəxsə və zamana görə dəyişməsi

Təlim nəticələri:

Yazı:

- Mübtəda ilə xəbər arasında şəxsə və zamana görə uzlaşmanın təmin edir (st. 4.1.2).

Dərslikdə mübtəda və xəbərin şəxsə və zamana görə uzlaşmasını nümayiş etdirən cədvəl ilk baxışdan mürəkkəb görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, əvvəlki dərslərdə şagirdlər ayrıca olaraq feilin şəxsə görə və zamana görə dəyişməsini mənimsəmişlər. Bu dərsdə isə iki mövzu sintez olunur.

Dərslik və iş dəftərindəki çalışmalarda şagirdlər verilmiş təlimata və ya cümlədəki kontekstə əsasən feilləri uyğun şəkilçilərlə tamamlamalıdırıllar.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkillər üzrə danışır.	Dərslik səh. 80–81
Dinlədiyi mətni kitabdan izləyir.	“Göydən qoz yağır” mətni (D)
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 2 (D), tap. 1, 2 (İ.D)
Mətndəki hadisələrin ardıcılığını müəyyən edir.	Tap. 3 (D)
Dialoji mətni səsləndirərkən obrazların nitqini fərqli səs tonu ilə oxuyur.	“Göydən qoz yağır” mətni (D)
Mətnin verilmiş şəkər uyğun gələn hissəsini tapıb köçürür.	Tap. 3 (İ.D)

Meyarlar	Materiallar
Şəxsə və zamana görə feilə uyğun şəkilçilər artırır.	Tap. 4, 5 (D), tap. 1, 2 (İ.D)

8-ci DƏRS

7-ci bölmə Üzrə Ümumiləşdirici təkrar

Təlim nəticələri:

Oxu:

- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).
- Mətnin süjet xəttinə əsasən illüstrasiyaların ardıcılılığını müəyyən edir (st. 3.1.2).

Yazı:

- Rabitəli cümlə qurmaq üçün sözlərdə müəyyən şəkilçilərdən düzgün istifadə edir (st. 2.1.1).
- Söz birləşmələri və cümlələrdə qrammatik baxımdan zəruri düzəlişlər edir (st. 4.1.2).

Dərslikdə verilmiş “Şir və Siçan” mətni əsasında bir sıra oxu, eləcə də yazı bacarıqları təkrar olunur.

Oxu

1-ci tapşırıq (dərslik). Mətndə göy rəngli sözlərdə şəxs şəkilçiləri ixtisar edilmişdir. Şagirdlər mətni oxuyarkən həmin sözlərə uyğun şəkilçilər əlavə etməlidirlər.

Diferensial təlim

Oxu bacarığı kifayət qədər inkişaf etməmiş şagirdlər müəyyən çətinliklərlə qarşılaşa bilərlər. Bunun üçün müəllim onların diqqətini cümlədəki subyektə, yəni hərəkətin icraçısına yönəltməlidir. Belə ki, cümlənin qrammatik əsası (mübtəda və xəbər) vurgulandıqda şəxs şəkilçisini müəyyən etmək daha asan olur. Məsələn:

• *Balaca bir siçan gəlib onun üstünə çıx...*

Cümlənin qrammatik əsası: *Siçan çıxdı*.

2-ci tapşırıq (dərslik). Mətnin məzmunun faktoloji baxımdan qavranılmasına xidmət edir.

3-cü tapşırıq (iş dəftəri). Tapşırığı yerinə yetirməklə şagirdlər mətndəki hadisələrin ardıcılığını müəyyən edirlər.

Danişma

3-cü tapşırıq (dərslik). Şagirdlər verilmiş cümlələri oxuyarkən təlimata uyğun olaraq

Ümumiləşdirici takar

1. Göy rəngli sözlərə uyğun hissəciklər artırmaqla mətni oxuyun.
ŞIR VƏ SIÇAN

Meşadə bir Şir yatmışdı. Balaca bir Siçan galib onun üstüne **cox**... Şir oyanıb Siçanı **tut**... Siçan ona yalvarıb dedi:
 – Məni burax, Vaxt galacak, manım sənə köməyim **day**...
 Şir Siçanın sözlərinə **gül**... :
 – San **bapbalaca**... Məna necə kömək **edacək**...?
 O, Siçana dəymayıb **burax**...
 Bir gün Şir talaya **dış**... Siçan özünü ona **yetir**... Iti dişləri ilə talanın iplarını gamırıb **qır**... Şir Siçana dedi:
 – O vaxt man sanın sözlərinə **gül**... San demə, siçanın da şirə yaxşılığı davarmış.

2. Doğru, yoxsa yanlış?

- Siçan yotmış Şirin üstünə çıxmışdır.**
- Şir bilirdi ki, Siçan na voxrsa onu xilas edəcək.**
- Övcülər Şiri yaradılmadılar.**
- Şiçan Şiri xilas etdi.**

3. Zamanə uyğun olaraq cümlələri tamamlayıb oxuyun.

Keçmiş zaman	1. Toğrul mağazadan maralı kitab al... .
İndiki zaman	2. Bız bazar günü piknikə get... .
Gələcək zaman	3. Nəvələr bəbələrinə kömək et... .
Keçmiş zaman	1. Manim anam xəttəxanada işlə... .
İndiki zaman	2. Siz çox maraqlı danış... .
Gələcək zaman	3. Mən dostumla internet vasitəsilə əlaqə saxla... .
Keçmiş zaman	1. Mən bu sehir azbar de... .
İndiki zaman	2. Sən bu kitabı na vaxt oxu... ?
Gələcək zaman	3. Bizi darsdan sonra sizə kömək etməyə gal... .

83

hərəkət bildirən sözləri uyğun şəkilçi ilə təmamlayırlar.

Yazı

2-ci tapşırıq (iş dəftəri). Verilmiş cümlələrdə mübtəda ilə xəbər arasında uzlaşma baxımından səhvə yol verilmişdir: 1-ci, 4-cü cümlələrdə sözlər arasında qrammatik əlaqə pozulmuş, 2-ci, 3-cü cümlələrdə fonetik uzlaşmaya əməl edilməmişdir. Şagirdlər səhvləri düzəltməklə bu cümlələri köçürməlidirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 2 (D)
Mətnin süjet xəttinə əsasən illüstrasiyaların ardıcılığını müəyyən edir.	Tap. 1 (İ.D)
Rabitəli cümlə qurmaq üçün sözlərdə müəyyən şəkilçilərdən düzgün istifadə edir.	Tap. 3 (D)
Söz birləşmələri və cümlələrdə qrammatik baxımdan zəruri düzəlişlər edir.	Tap. 2 (İ.D)

94

Dərs saat	Mövzu (oxu, söz ehtiyatı, şifahi nitq)	Yazı (qrammatika)	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1	Sağlam həyat		84–85	65	96–97
2	Məstan və dişlər pərisi		86–89	66	98–99
3		Qoşmalar	89	67	99
4	Gün rejimi		90–91	68	100–101
5	Mauqli		92–94	69	102–103
6	Ümumiləşdirici təkrar. Hüsnxət		95	70–71	104

Bölmənin icmalı

Səkkizinci bölmədə sağlamlıq – gün rejimi, idman, sağlam qida, gigiyena mövzusu ilə bağlı həm informativ, həm də bədii mətnlər təqdim olunur. Əsas məqsəd şagirdlərə sağlam həyat tərzi ilə bağlı yeni məlumatlar təqdim etmək, onların bu mövzu ilə bağlı söz ehtiyatını zənginləşdirməkdir.

Dinləmə və danışma. Bu bölmədə şagirdlərin şifahi nitqi əsasən 1) dinləmə və oxu mətnləri üzrə faktoloji sualların cavablandırılması; 2) şəkillər üzrə danışma; 3) şəkillərin köməyi ilə dinləmə və oxu mətnlərinin genişləndirilməsi və şərh edilməsi; 4) situasiyaya uyğun nitq etiketlərindən istifadə, rollu oyun zamanı obrazın xarakterinə uyğun intonasiya, mimika və jestlərdən istifadə; 5) danışarkən cümlədə söz sırasına əməl etmə; 6) mətndəki obrazları sadə formada təhliletmə və onlara münasibət bildirmə; 7) dialoq zamanı mövzuya uyğun fikir yürütmə; 8) rəbitəli cümlə qurma; 9) oxuduqları və ya dinlədikləri mətni təxəyyülünə uyğun dəyişdirmə və yaxud davam etdirmə bacarıqlarının təkmilləşdirilməsi ilə inkişaf etdirilir.

Söz ehtiyatı. Şagirdlər mövzu ilə bağlı söz ehtiyatı ilə tanış olur, şifahi nitqlərində yeni öyrəndikləri sözlərdən istifadə edirlər.

Oxu. Oxu bacarıqları daha əvvəlki dərslərdə sözlərin və kiçik cümlələrin hecalarla oxusu ilə inkişaf etdirilirdi. Sonuncu bölmələrdə isə nisbətən irihəcmli mətnlərlə oxu texnikası inkişaf xətti davam etdirilir. Müəllim şagirdlərin sözləri hecalamadan bütöv tələffüz edərək oxumasına çalışır.

Yazı. Şagirdlər artıq bütün hərfləri hüsnxət normalarına uyğun yazırlar. Bölmədəki dərslərdə üzündən köçürmə tapşırıqları vasitəsilə şagirdlərdə düzgün yazı texnikası inkişaf etdirilir. Bununla yanaşı, nitqdə geniş istifadə olunan bir sıra sintaktik konstruksiyaların şagirdlərin yazılı nitqində vərdişə çevriləməsi prosesi davam etdirilir.

LAYİHƏ

1-ci DƏRS (Bölməyə giriş)**Sağlam həyat****Təlim nəticələri:****Danışma:**

- Şəkildə gördükərini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir (st. 2.2.1).

Dinləmə:

- Dinlədiyi mətni şəkillər əsasında nəql edir (st. 1.1.3).

Oxu:

- Sözləri bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyur (st. 3.1.1).
- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).

Yazı:

- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).

Danışma

1-ci və 2-ci tapşırıqlar (dərslik). Danışma fəaliyyəti bölmənin titul səhifəsində verilmiş şəkillər və suallar əsasında yerinə yetirilir. Müəllim şagirdlərin diqqətini bölmənin adına yönəldir. Şagirdlər bölmənin adına və titul səhifəsindəki şəkillərə nəzər salaraq bölmənin mövzusunu təxmin edirlər. Şagirdlər "Dərsə hazırlıq" rubrikasındaki 1-ci və 2-ci tapşırıqlardakı sualları cavablandırımaqla şəkildə gördükərini təsvir edir, mövzu ilə bağlı müzakirələrdə iştirak edirlər.

Oxu. Söz ehtiyatı

Mətnlə iş. "Təmizlik" və "İdman nəgməsi" şeirləri. Oxu bacarıqları daha əvvəlki dərslərdə sözlərin və kiçik cümlələrin hecalarla oxusu ilə inkişaf etdirilirdi. Sonuncu bölmələrdə isə nisbətən irihəcmli mətnlərlə oxu texnikası inkişaf xətti davam etdirilir. Şagirdlər "Təmizlik" və "İdman nəgməsi" şeirlərini növbə ilə səslə oxuyurlar. Müəllim oxuya başlamazdan əvvəl şagirdlərə şeiri diqqətlə izləməyi tapşırır, sonda "Sağlam olmaq üçün hansı şərtlərə əməl etmək lazımdır?" sualına cavab verəcəklərini xatırladır. Müəllim şagirdlərin sözləri hecalamadan bütöv tələffüz edərək oxumalarına çalışmalıdır.

8 Sağlam həyat

Dərsə hazırlıq

1. Sağlam olmaq üçün na etmək lazımdır?
2. Hər bir matni oxuduqca bu suala bir daha cavab verin.

Söz mürüsü

hūnar • vücuđ • gigliena
menyu • mahsul • nəsl • hakim
un • qatıq • qarpz • yemis



TƏMİZLİK

Sahar durunca
Əlimdə firça
Yudum dişimi,
Bildim işimi.
Inanırsan, bax,
Dişim ağappaq,
Östüm tərtamız,
Bax bələylik bizi.

Abdülla Şaiq



İDMAN NƏGMƏSİ

Biz gənclər, biz məktəblilər,
Hər işdə göstərək hūnar.
İdman edək sahər, axşam,
Vücdumuz olsun sağlam.

*Qoy güclənsin gənc nəslimiz,
Gələcəyə hakimlik bizi.
Sağlam biliq, sağlam badan
Olsa, çiçəkləner vatan.*

Abdülla Şaiq

Söz mürüsü. Daha sonra söz mürüsündə verilmiş və oxu prosesində rast gəlinən tanış olmayan sözlərin mənası izah edilir.

Şagirdlər yeni sözləri cümlələrdə işlətməklə mənasını anladıqlarını nümayiş etdirirlər.

Dinləmə mətni: "Günlük menyu"

Hər həftə olduğu kimi, məktəbin həkimi yenə Vüsalgilin sinfi ilə səhbət edirdi. Bu gün o, düzgün qidalanmaq haqqında danışır. Həkim dedi ki, süd məhsulları sümükləri və dişləri möhkəmləndirir. Un məmulatları güc, enerji verir. Meyvə və tərəvəzlər isə bədənimizi vitamin ilə təmin edir. Vitaminlər vücdumu-zun döyümlü olmasına kömək edir. Sağlam ol-maq üçün düzgün qidalanmaq lazımdır.

Müəllim oxuduğu mətn haqqında faktoloji suallar verir və şagirdlərin cavabı müzakirə edilir:

– *Məktəbin həkimi Vüsalgilin sinfi ilə nə haqda səhbət edirdi?*

– *Süd məhsullarının faydası nədir?*

– *Enerji, güc almaq üçün hansı qidalardan istifadə etməliyik?*

– *Hansı qidalar bədənimizi vitaminlə təmin edir?*

– *Vitaminlərin faydası nədir?*

Daha sonra günlük menyünün bölmələri haqqında müzakirə aparılır. Əvvəlcə şagirdlər

şəkildə təsvir olunan qidalardan tanıqlarını sadalayırlar (*çörək, un, makaron, alma, armud, pomidor, ərik, banan, şokolad, keks, konfet, toyuq, balıq, qatıq, ayran, pendir və s.*). Daha sonra günlük menyudakı bölmələri müəyyən edirlər. Bölmələrin adları bir-bir çəkilir və hər birinə aid olan qidalar sadalanır. Məsələn:

1. Un məmulatları: *çörək, makaron və s.*;
2. Meyvə-tərəvəz: *alma, armud və s.*; 3. Süd məhsulları: *qatıq, ayran və s.*; 4. Ət məhsulları: *ət, toyuq və s.*; 5. Şirniyyat: *konfet, şokolad və s.*

Təqdimat

Şagirdlər müzakirə etdikləri günlük menyudan istifadə edərək özləri üçün nahar menyusu tərtib edə bilərlər. Şagirdlərə xatırlatmaq lazımdır ki, günlük menyunun hər bölməsinə aid qidalardan istifadə etmək lazımdır. Menyu üçün karton kağızlardan istifadə etmək olar. Sonra isə hər bir şagird hazırladığı menyunu sinfə təqdim edir.

3-cü tapşırıq (dərslik). Müəllim bu tapşırıq vasitəsilə şagirdlərin diqqətini "Təmizlik" şeirində verilmiş "ağappaq", "tərtəmiz" sözlərinə yönəldir. Tapşırıqda verilmiş nümunələr əsasında *ağ – ağappaq, təmiz – tərtəmiz, sarı – sapsarı, qara – qapqara* sözlərinin mənası və fərqi izah edilir.

4-cü tapşırıq (dərslik), 1-ci tapşırıq (iş dəftəri). Şagirdlər oxuduqları "Təmizlik", "İdman nəgməsi" və dinlədikləri "Günlük menü" mətnlərinin adlarını sağlamlığın şərtləri ilə uyğunlaşdırmaqla mətnlərin məzmununu anladıqlarını nümayiş etdirirlər.

5-ci tapşırıq (dərslik). Şagirdlər tapşırıqda verilmiş suali cavablandırmaqla mövzunu şəxsi həyatları ilə əlaqələndirirlər.

Yazı

2-ci tapşırıq (iş dəftəri). Şagirdlər tapşırıqda verilmiş şəkil adlarını qida məhsullarının növünə görə qruplaşdırıb yazırlar. Bu tapşırıq vasitəsilə şagirdlər günlük menyu haqqında öyrəndiklərini tətbiq edirlər. Verilmiş qida adlarını uyğun bölmələrin qarşısında yazımaqla şagirdlərdə iki müxtəlif bacarıq inkişaf etdirilir:

- 1) *gördüyü şəkin adını yazmaq*;
- 2) *predmetləri kateqoriyalar üzrə qruplaşdırmaq*.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkildə gördüklerini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir.	Tap. 1, 2, 5 (D)
Sözləri bütöv tələffüz etməklə kiçikhäcmli mətnləri oxuyur.	"Təmizlik" və "İdman nəgməsi" şeiri
Dinlədiyi mətni şəkillər əsasında nəql edir.	"Günlük menyu" dinləmə mətni (MV)
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	"Nə anladın" rub., tap. 1 (İ.D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazar.	Tap. 2 (İ.D)

2-ci DƏRS

Məstan və dişlər pərisi

Təlim nəticələri:

Danişma:

- Həyatda gördükleri və təəssüratları haqqında danışır (st. 2.2.1).
- Sualı cavablandırarkən fikrini əsaslandırır (st. 2.2.3).

Oxu:

- Sözləri bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyur (st. 3.1.1).
- Mətndəki hadisələrin ardıcılığını müəyyən edir (st. 3.1.2).

Danişma

1-ci və 2-ci tapşırıqlar (dərslik). Danişma fəaliyyəti “Dərsə hazırlıq” rubrikasındaki tapşırıqlar əsasında yerinə yetirilir. Şagirdlər sualları cavablandırmaqla mövzunu şəxsi həyatları ilə əlaqələndirirlər. Dişlərə qulluq qaydalarına necə riayət etdikləri haqqında danışırlar.

Müəllim şagirdləri yönəldici suallar vasitəsilə danışma fəaliyyətinə cəlb edə bilər.

Mətnlə iş. Əvvəlcə müəllim “Məstan və dişlər pərisi” mətnini ucadan, aydın səslə oxuyur. Daha sonra şagirdlər bir-birini izləyərək mətni növbə ilə oxuyurlar.

Söz mücrüsü. Söz mücrüsündəki və oxu prosesində tanış olmayan sözlərin mənası izah edilir. Şagirdlər bu sözləri cümlədə işlətməklə həmin sözlərin mənasını anladıqlarını nümayiş etdirirlər.

Müəllimin nəzərinə! “Məstan və dişlər pərisi” mətninin həcmi digər mətnlərə nisbətən böyükdür. Müəllim irihəcmli mətnin oxusu üçün müxtəlif üsullardan istifadə edə bilər.

İnteraktiv (qruplarla) oxu. Şagirdlər qruplara ayrılır. Hər qrup mətnin bir hissəsini oxuyur və məzmununu digər qruplara danışır. Müəllim mətnin bütövlükdə bütün qrup üzvləri tərəfindən qavranılması üçün sual-cavab üsulundan istifadə edir. Hadisələrin ardıcılığını hamının nəzərinə çatdırır.

8-ci bölmə. Sağlam hayat

MƏSTAN VƏ DIŞLƏR PƏRİSİ

Dərsə hazırlıq

1. Dişlərinizə necə qulluq edirsiniz?
2. Həc dişiniz laxibmi? Bu zaman nə etmişsiniz?

Pigik balası Məstan şirniyyatı çox sevirdi. Bir gün peyən yeyəndə dişlərinin biri laxıldı. O, hayacanla anasını çağırıdı:
— Ananan, manım dişim düşür! Man dişsiz neca yaşayacağam? Necə güləcəyam? Yaqın, manı məktəbə də qəbul etməzlər. Axi dişsiz pişik kimə lazımdır?!
Anası onun başını sığalladı:



səm mücrüsü

süd dişi • sigallamaq
şirniyyat • laxibməq
dişin kökü • yastq • tanış

— Mənim qəşəng balaşım,
narahat olma. Sanın süd dişin
düşür, gününlük onlar zəif olur.
Süd dişlərinin avazına dəha
məhkəm və köklü dişlər
çıxacaq.

3-cü tapşırıq (dərslik). Şagirdlər tapşırıqdakı cümlələri hadisələrin ardıcılığına uyğun sıralamaqla mətnin məzmununu qaradıqlarını nümayiş etdirirlər. Tapşırıq eyni zamanda danışma məzmun xətti ilə integrasiya yaradır. Şagirdlər hadisələri ardıcılıqla nəql etməklə mətnin məzmunu ilə tanış olduğunu nümayiş etdirirlər.

4-cü tapşırıq (dərslik). Şagirdlər tapşırıqda verilmiş cümlələri oxuyurlar. Həqiqətə uyğun olan və olmayan hadisələri fərqləndirməklə öz fikirlərini əsaslandırırlar.

Düzgün cavablar:

Həqiqətə uyğundur:

Dişləri hər gün frıçalamaq lazımdır.

Cox şirniyyat yeyəndə dişlər xarab olur.

Süd dişləri zəif olur.

Həqiqətə uyğun deyil:

Pişiklər danışa bilir.

Dişlər pərisi uşaqlara hədiyyə gətirir.

1-ci tapşırıq (iş dəftəri). Tapşırıqda şagirdlər “Məstan və dişlər pərisi” mətninə aid hekayə xəritəsi təqdim edilib. İş dəftərində verilmiş tapşırıq müəllimə şagirdlərin mətnin məzmununu necə qaradıqlarını yoxlamağa imkan yaradır.

Müəllimin nəzərinə! Müəllimə hekayə xəritəsini şagirdlərlə birlikdə kollektiv şəkildə yerinə yetirmək tövsiyə edilir.

3-cü DƏRS

Qoşmalar

Təlim nəticələri:

Yazı:

- Söz birləşmələri və cümlələrdə qrammatik baxımdan zəruri düzəlişlər edir (st. 4.1.2).
- Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçilir (st. 4.1.2).
- Yazarkən cümlədə söz sırasına əməl edir (st. 4.1.2).

Mövzuya yönəltmə

5-ci tapşırıq (dərslik). Şagirdlər nöqtələrin yerinə qoşmanı seçməklə cümləni tamamlayırlar.

“Yadda saxla” rubrikası. Burada ən çox istifadə edilən qoşmalar təqdim edilir, hansı şəkilçilər qəbul etmiş sözlərə artırılması nümunələr vasitəsilə göstərilir.

6-ci və 7-ci tapşırıqlar (dərslik). Müəllimə bu tapşırıqları şagirdlərlə kollektiv şəkildə müzakirə edərək yerinə yetirmək tövsiyə olunur. Bu tapşırıqları yerinə yetirərkən “Yadda saxla” rubrikasındaki nümunələrdən istifadə etmək lazımdır. Müəllim şagirdlərin diqqətini hər sözün şəkilçisinə yönəldir, daha sonra “Yadda saxla” rubrikasındaki nümunələrlə müqayisə edərək əlavə edəcəkləri sözü müəyyənləşdirirlər.

İş dəftərində təqdim edilmiş tapşırıqlar qoşmaları nitqlərində düzgün tətbiq etməyə və möhkəmləndirməyə yönəlmüşdür.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Nə anıdın?	
3. Mətnədəki hadisələrin ardıcılığını müəyyən edib danışın.	
<p>a) Digər parisi Məstanə hədiyyə gətirdi. b) Anası Məstanı diş həkiminə opardı. c) Məstanın diş loxladı. d) Diş həkimi Məstanə maslahat verdi.</p>	
Düşün və cavab ver	
4. Mətnədə tasvir olunmuş hansı hadisələr həqiqətə uyğundur?	
<p>1. Pişiklər danişa bilir. a) uyğundur b) uyğun deyil 2. Dişləri hər gün firçalamaq lazımdır. a) uyğundur b) uyğun deyil 3. Çox şirkiyət yeyəndər tez xarab olur. a) uyğundur b) uyğun deyil 4. Dişlər parisi usaqlara hədiyyə gətirir. a) uyğundur b) uyğun deyil 5. Süd dişləri zəif olur. a) uyğundur b) uyğun deyil</p>	
Düzgün danışaq və yazaq	
5. Nöqtələrin yerinə uyğun sözü seçin.	
<p>Məstan yatmadan ... (kimi, avval, ilə) dişini yastığın altına qoysdu.</p>	
Cümkläri tamamiləy oxuyun.	
<p>İstifadə üçün sözlər: ilə, sonra, üçün, avval</p>	
<p>1. Yeməkdan ... allarınız yuyun. 2. O, anası ... səhbat etdi. 3. Ata qızı ... hədiyyə aldı. 4. Vəişədən ... gün çıxı.</p>	
Nöqtələrin yerinə uyğun hissəciklər artırmaqla cümkläri oxuyun.	
<p>1. San... Üçün sahər yeməyi hazırlamışam. 2. Tural... Göra narahat idim. 3. Sən... Ötrü tez galmışam. 4. Man da siz... Kimi həkim olacağam. 5. Nailə... Başa hamı burada idim.</p>	
<div style="border: 1px solid black; padding: 5px; width: fit-content;"> Yadda saxla <ul style="list-style-type: none"> • Sahara kimi • Dağı taraf • Düşmənə gərsi • Dostə göra • Hadisədən sonra • Darsdan avval • Arıfdan başqa • Müqayisə et • Baba • Manım • Bizim • Sizin • Onun  </div>	

89

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Həyatda gördükəri və təəssüratları haqqında danışır.	Tap. 1, 2 (D)
Sözləri bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyur.	“Məstan və dişlər pərisi” mətni
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 1 (İ.D)
Mətnədəki hadisələrin ardıcılığını müəyyən edir.	Tap. 3 (D)
Sualı cavablandırarkən fikrini əsaslandırır.	Tap. 4 (D)

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Uyğun qoşmalardan istifadə edir.	Tap. 5, 6 (D), tap. 1 (İ.D)
Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçilir.	Tap. 7 (D), tap. 2 (İ.D)
Yazarkən cümlədə söz sırasına əməl edir.	Tap. 3 (İ.D)

4-cü DƏRS

Gün rejimi

Təlim nəticələri:

Danişma:

- Şəkildə gördükərini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir (st. 2.2.1).

Oxu:

- Sözləri bütöv tələffüz etməklə kiçikhäcmli mətnləri oxuyur (st. 3.1.1).
- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).
- Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir (st. 3.1.2).
- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).
- Əlyazısı şəklində olan sözləri və kiçikhäcmli mətnləri üzündən köçürür (st. 4.1.1).

Mövzuya yönəltmə

Müəllim şagirdlərə qeyd dəftərcələri nümayiş etdirir. Aşağıdakı suallarla şagirdləri müzakirəyə cəlb edir:

- Bu dəftərcələr sizə tanışdırımı?*
- Sizcə, bu dəftərcələrdən nə üçün istifadə edirlər?*

Danişma

1-ci tapşırıq (dərslik). Danişma fəaliyyəti “Dərsə hazırlıq” rubrikasındaki tapşırıq əsasında yerinə yetirilir. Şagirdlər sualları cavablandırmaqla mövzunu şəxsi həyatları ilə əlaqələndirirlər. Gün ərzində görəcəkləri işləri necə planlaşdırıldıqları haqqında danışırlar.

Müəllim şagirdləri yönəldici suallar vasitəsilə danışma fəaliyyətinə cəlb edə bilər:

- Planlaşdırma üçün qeydləri necə aparırlar?*
- Qeydləri hara yazmaq olar?*

Mətnlə iş. Şagirdlər onlara verilmiş vaxt ərzində Saranın gün rejimi haqqında cədvəli səssiz oxuyurlar.

Söz mücrüsü. Müəllim söz mücrüsündəki və oxu prosesində tanış olmayan sözlərin mənasını şagirdlərə izah edir. Şagirdlər bu sözləri cümlələrdə işlətməklə mənasını anladıqlarını nümayiş etdirirlər.

2-ci tapşırıq (dərslik). Müəllim tapşırıqdakı faktoloji suallarla şagirdlərin mətni necə qavra-

Vaxt	Görülacek işlər
Yuxudan oyннмaq	İdmən etmək, yuxunmaq
Sahar	Sahar yeməyi, məktəbə hazırlıq
Məktəbə getmək	
8:00-1:00	Dərs vaxtı Eva qayıtməq
Günorta	Yuyunmaq, poltorı dayırmak Nohar
Rəsə dərnəyi	
5:00-6:00	Ev təşəriqlərinə yerinə yetirmək Asuda vaxt (Dəstlərini öyməmə)
Aşqam	Şəm yeməyi Asuda vaxt (Televizorə baxmaq)
Gecə	Yatmaq vaxtı

Nə anlıdım?

- Cədvələ baxaraq suallara cavab verin.
- Sara işlərini hansı tarix üçün planlaşdırıb?
- Sara günün hansı hissəsini məktəbdə keçirir?
- Sara hansı dərnəye gedir?
- Sara asuda vaxtlarında nə ilə məşğul olur?

dıqlarını yoxlayır, həm də onların diqqətini cədvəlin strukturuna yönəldir. Cədvəlin hər bir sütununun, sətrinin funksiyasını izah edir. *Tarix, gün, vaxt, görüləcək işlər* başlıqları altında veriləcək məlumatlar Saranın gün rejimi haqqında cədvələ əsasən müəyyənləşdirilir.

Müəllimin nəzərinə! Müəllim şagirdlərə riyaziyyat fənnindən cədvəl haqqında öyrəndikləri məlumatları xatırlada bilər.

3-cü tapşırıq (dərslik). Şagirdlər bu tapşırıqda verilmiş sualı cavablandırmaqla Sara haqqındaki fikirləri seçir, cədvəldən həmin fikirləri əsaslandırıb məqamları yenidən oxuyur və ya-xud göstərirrlər.

Düzgün cavablar:

a) İşlərini planlaşdırır. **Əsaslandırma:** Şagirdlər cədvəli nümunə çəkərək Saranın gündəlik işlərini planlaşdırıldıqını sübut edirlər.

b) Rəsm çəkməyi xoşlayır. **Əsaslandırma:** Şagirdlər Saranın gün rejimini əks etdirən cədvəldən Saranın rəsm dərnəyinə getməsini əks etdirən məlumatı oxuyaraq fikirlərini əsaslanırdıra bilərlər.

4-cü tapşırıq (dərslik). Şagirdlər tapşırıqda verilmiş sualları cavablandırmaqla öz dəftərlərində çəkdikləri cədvəli asanlıqla dolduracaqlar.

- 3. Sarı haqqında hansı fikirleri söylemək olar?**
- İşlərinini planlaşdırır.
 - Asuda vaxtı qalmır.
 - Başçaya gedir.
 - Rəsm çəkməyi xoşlayır.
- Düşün və cavab ver**
- 4. Suallara cavab vermekdə öz gün rejiminiz haqqında danışın.**
- Sahar saat neçəd oyanırsınız? Günün bu vaxtında, adatdan, nə edirsiniz?
 - Məktəbdən saat neçəd qayıdır?
 - Məktəbdən sonra nə ilə məşğul olursunuz?
 - Asuda vaxtınızı necə keçirirsiniz?
 - Aşşam saatlarında nə edirsiniz?
- 5. Öz gün rejiminizi Saranın gün rejimi ilə müqayisə edin. Oxsar və fərqli məqamları qeyd edin.**
- 6. Saranın gün rejimine asasan hər təsvirə aid bir cümlə yazın.**
- Nümunə:
- Saran asuda vaxtlarında dostu ilə oynayır.



91

Diferensial təlim

Müəllim tapşırıqdakı sualları cavablandırmaq üçün, ilk növbədə, Azərbaycan dilində daha sərbəst danışan şagirdlərə söz verir. Daha sonra isə dilbilmə səviyyəsi nisbətən zəif şagirdlərə söz verilir. Beləliklə, eyni məzmunlu cümlələri təkrar-təkrar eşidən şagirdlər deyəcəkləri cümlələri formalasdırmaq üçün zaman qazanır və fikirlərini daha asanlıqla ifadə edirlər.

5-ci tapşırıq (dərslik). Şagirdlərə tapşırığı yerinə yetirmək üçün vaxt verilir. Bu vaxt ərzində şagirdlər özlərinə məxsus gün rejimi haqqında düşünür, gün ərzində gördükleri işləri sıralayırlar. Daha sonra öz gün rejimlərini Saranın gün rejimi ilə müqayisə edirlər, oxşar və fərqli məqamları müəyyənləşdirirlər. Müəllim hər bir şagirdə bu məlumatları şərh etmək üçün söz verir.

Yazı

6-ci tapşırıq (dərslik). Tapşırıqda Saranın gün rejimini əks etdirən şəkillər təqdim edilib. Şagirdlər Saranın gün rejiminə aid cədvəldəki məlumatlara əsasən hər bir təsvirlə bağlı bir cümlə yazırlar. Tapşırıq həm oxuyub-qavrama, həm də yazı bacarıqlarının inkişafına yönəlib.

Müəllimin nəzərinə! Şagirdlər təqdim edilmiş illüstrasiyaya uyğun cümlələri öz sözləri ilə də yaza bilərlər.

1-ci tapşırıq (iş dəftəri). Şagirdlər onlara təqdim edilmiş hazır cədvəli doldururlar. Tapşırıqda gün ərzində görüləcək işlər təqdim edilib. Şagirdlər həmin məlumatları cədvəlin uyğun bölmələrinə, günün saatlarına müvafiq yazırlar. Bu tapşırıqla şagirdlər cümlələri oxuyub-qavradıqlarını, eyni zamanda yazı bacarıqlarını nümayiş etdirirlər.

Diferensial təlim

Müəllim bu tapşırığın yerinə yetirilməsinə diferensial yanaşa bilər.

I qrup şagirdlər. Azərbaycan dilində kifayət qədər sərbəst danışan və yazı bacarıqları yüksək olan şagirdlər gün rejimi haqqında cədvəli tapşırıqda kömək üçün verilmiş cümlələrdən istifadə etmədən doldururlar.

II qrup şagirdlər. Dilbilmə səviyyəsi nisbətən zəif şagirdlər isə gün rejimi haqqında cədvəli tapşırıqda kömək üçün verilmiş cümlələrdən istifadə etməklə doldururlar.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkildə gördüklerini təsvir edir və onları şəxsi həyatı ilə əlaqələndirir.	Tap. 1, 4, 5 (D)
Sözləri bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyur.	“Gün rejimi” mətni
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 2 (D)
Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir.	Tap. 3 (D)
Verilmiş şəklə uyğun söz və cümlələr yazır.	Tap. 6 (D)
Əlyazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.	Tap. 1 (İ.D)

5-ci DƏRS

Mauqli

Təlim nəticələri:

Danişma:

- Bildiyi məlumatlardan istifadə etməklə şəkillər üzrə danişir (st. 2.2.2).
- Oxuduğu və ya dirlədiyi mətni təxəyyülünə uyğun dəyişdirir və ya davam etdirir (st. 2.2.2).
- Müzakirə zamanı mövzuya uyğun fikir yürüdür (st. 2.2.3).

Oxu:

- Sözləri bütöv tələffüz etməklə kiçikhəcmli mətnləri oxuyur (st. 3.1.1).
- Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir (st. 3.1.2).

Yazı:

- Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçilir (st. 4.1.2).

Mövzuya yönəltmə

Müəllim kompüter, telefon və digər vəsiyətlərdən istifadə edərək idmana aid mahnı səsləndirir. Şagirdlər də xorla mahnını ifa edirlər. (Musiqi fənni ilə integrasiya yaranır.)

İdman

Kim sevirsə idmani,

Bir, iki, üç, dörd.

Poladdan olar canı,

Bir, iki, üç, dörd.

İdmani sevirik biz,

Bir, iki, üç, dörd.

Bərkileyir bədənimiz,

Bir, iki, üç, dörd.

Söz: S.Zərdabi

Musiqi: O.Zülfüqarov

Danişma

“Dərsə hazırlıq” rubrikası. Danişma fəaliyyəti “Dərsə hazırlıq” rubrikasındaki tapşırıqlar əsasında yerinə yetirilir. Şagirdlər sualları cavablandırmaqla mövzunu şəxsi həyatları ilə əlaqələndirirlər. İdmanın faydalari haqqında danişırlar.

Müəllim şagirdləri yönəldici suallar vasitəsilə danişma fəaliyyətinə cəlb edə bilər.

Mətnlə iş. Əvvəlcə müəllim “Mauqli” mətnini ucadan, aydın səslə oxuyur. Daha sonra

8-ci bölmə. Sağlam hayatı

MAUQLI

Dərsə hazırlıq

Söz mücrüsü

1. İdmanın faydalari haqqında danışın.
2. Sizca, idmançıların üstünlüyü nadədir?

xişli • kol • mağara • maşq etmək • güləşmək • müddət fənd • masafə • üstünlük

Ata Canavar dışlarında tutduğu körpə uşaqla mağaraya girdi. Ana Canavar va canavar balaları körpənin atrafinə toplasdılar. Ata Canavar dedi: – Şirxanın alındın xilas etmişəm. Qaddar palang indi da insanlara hücum edir. Beləliklə, canavar ailəsi insan balasını öz mağaralarına qəbul etdi. Ona Mauqli adı verdilər.

Günlər, aylar keçir, Mauqli da günü-gündən böyüyürdü. Ata Canavar bilirdi ki, Şirxan öz ovunu unutmayaçaq. Gec-tez Mauqlının arxasında gələcək. Ona gərə Mauqlını bu döyüşə hazırlamaq lazımlı iddi. Aydın masalda iddi ki, Şirxan çox süratla qəçir. Deməli, Mauqli da düşməni kimi surətlə olsalımdır. Ata Canavar har gün Mauqli ilə maşq edirdi. Canavar balaları ilə Mauqli arasında qoşqı yarışı keçirirdi. Artıq Mauqli elə süratla qəçirdi ki, canavar balaları güclə ona çatırdılar.



Ata Canavar Mauqliyə dedi:
– Əlbətta, sən çox sürətla qəçirsin. Amma bu, Şirxana qalib gəlmək üçün azdır. Bilişsin ki, palangın pəncəsindən qurtulmaq çatın masaladır. Garak onun kimi güləşə bilsən. Bu işdə bizi qonur aylı Balu kömək edə bilər.

Təzliklə Balu Mauqli ilə darsa başlıdı. Qsa müddətdə güləşin bütün fəndlərini ona öyrətdi.

şagirdlər bir-birini izləyərək mətni növbə ilə oxuyurlar.

Müəllimin nəzərinə! “Mauqli” mətninin həcmi digər mətnlərə nisbətən böyükdür. Müəllim irihəcmli mətnin oxusu üçün müxtəlif üsullardan istifadə edə bilər.

İnteraktiv (qruplarla) oxu. Şagirdlər qruplara ayrılır. Hər qrup mətnin bir hissəsini oxuyur və məzmununu digər qruplara danişir. Müəllim mətnin bütövlükdə bütün qrup üzvləri tərəfindən qavranılması üçün sual-cavab üsulundan istifadə edir. Hadisələrin ardıcılığını hamının nəzərinə çatdırır.

Söz mücrüsü. Müəllim söz mücrüsündəki və oxu prosesində tanış olmayan sözlərin mənasını şagirdlərə izah edir. Şagirdlər bu sözləri cümlədə işlətməklə mənasını anladıqlarını nümayiş etdirirlər.

1-ci tapşırıq (dərslik). Şagirdlər “Mauqli” mətninə çəkilmış illüstrasiyalara baxır və hər bir şəklə uyğun hissəni danişırlar.

LAYİHƏ

8-ci bölmə: Səjiləm həyat

No anladım?

1. Hər bir şəkili üzrə mətnin uyğun hissələrini danışın.




2. Mətnə asasən cümlələri tamamlayıb oxuyun.

Nümunə:
Ata Canavar Mauqliya sürətə qoçmağı öyrətdi.

- 1) Balı ...
- 2) Bahirə ...
- 3) Kaa ...

Düşün və cavab ver

3. Sizə, nə üçün heyvanlar Mauqliya kömək etdilər?

4. Siz Mauqliya hansı idman növünün sırlarını öyrəndəriniz? Nə üçün məhz bu idman növünü sezdiniz? Seçiminizi asaslandırın.

5. Mauqlının Şirxanla döyüşünü taxayyülünüzə uyğun tasvir edin.

6. Nöqtələrin yerinə uyğun hissəciklər artırmaqla cümlələri tamamlayın.

- 1) Ata Canavar Mauqli... Şirxanın alındıq xilos etmişdi.
- 2) Hami bilirdi ki, Şirxan Mauqli... arxasında gələcək.
- 3) Heyvanlar Mauqli... cəngəlliyyin sırlarını öyrəndilər.
- 4) Artıq Şirxan Mauqli... qorxurdu.

94

Diferensial təlim

Dərslikdə verilmiş 1-ci tapşırığı müxtəlif səviyyələrdə yerinə yetirmək olar. Azərbaycan dilində zəif danışan şagirdlər şəkli yalnız ayrı-ayrı sözlərlə təsvir etməyə çalışırlar. Məsələn: *Mauqli, Balu, meşə, güləşmək* və sairə.

Azərbaycan dilində nisbətən yaxşı danışan şagirdlər şəklinə aid cümlələr qura bilərlər. Məsələn: *Bura meşədir. Mauqli Balu ilə güləşir* və s.

Azərbaycan dilində kifayət qədər yaxşı danışan şagirdlər isə mətndən şəklinə uyğun gələn hissəni rəbitəli cümlələrlə nəql edirlər.

2-ci tapşırıq (dərslik). Şagirdlər tapşırıqda verilmiş cümlələri mətnin məzmununa əsasən tamamlamaqla mətni nə qədər diqqətlə oxuduqlarını, mətnin məzmununu anladıqlarını nümayiş etdirirlər.

3-cü və 4-cü tapşırıqlar (dərslik). Şagirdlər tapşırıqda verilmiş sualları cavablandırmaqla müzakirə zamanı mövzuya uyğun fikir yürüdə bildiklərini nümayiş etdirirlər.

5-ci tapşırıq (dərslik). Tapşırıq şagirdlərin təxəyyüllərinin və danışma bacarıqlarının inkişafına yönəlib. Şagirdlər Mauqli və Şirxanın döyüş səhnəsini təsəvvür edir və öyrəndikləri yeni sözlərdən də istifadə edərək həmin səhnəni təsvir edirlər.

Müəllimin nəzərinə! Tapşırığı qruplarla yerinə yetirmək daha məqsədə uyğundur. Müəllim dilbilmə səviyyələri müxtəlif olan şagirdləri bir qrupa yiğir. Bu zaman dilbilmə səviyyəsi yüksək olan şagirdlər tapşırığı yerinə yetirmək üçün qrupun digər üzvlərinə də yardım edə bilərlər.

6-ci tapşırıq (dərslik). Tapşırıq oxu və yazı məzmun xətlərinin integrasiyasına imkan yaradır. Şagirdlər cümlələrdə buraxılmış hissəcikləri (hal şəkilçilərini) əlavə edərək mətnin məzmununa aid cümlələri tamamlayırlar. Bu tapşırıqla sözlər arasındaki əlaqəni yaratmaq üçün düzgün hal şəkilçisi seçdiklərini, həm də mətnin məzmununu qavradıqlarını nümayiş etdirirlər.

1-ci və 2-ci tapşırıqlar (iş dəftəri). İş dəftərində verilmiş tapşırıqlar müəllimə şagirdlərin mətnin məzmununu necə qavradıqlarını yoxlamağa imkan yaradır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyar və materiallalar əsasında qiymətləndirilir.

Meyarlar	Materiallar
Müzakirə zamanı mövzuya uyğun fikir yürüdür.	Mövzuya yönəltmə (D), tap. 3, 4 (D)
Sözləri bütöv tələffüz etməklə kiçikhäcmli mətnləri oxuyur.	“Mauqli” mətni
Bildiyi məlumatlardan istifadə etməklə şəkillər üzrə danışır.	Tap. 1 (D)
Oxuduğu mətn üzrə faktoloji suallara cavab verir.	Tap. 2 (D), tap. 1, 2 (İ.D)
Oxuduğu və ya dinlədiyi mətni təxəyyülünə uyğun dəyişdirir və ya davam edirir.	Tap. 5 (D)
Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçilir.	Tap. 6 (D)

LAYİHE

6-ci DƏRS

8-ci bölmə Üzrə Ümumiləşdirici təkrar

Təlim nəticələri:

Oxu:

- Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir (st. 3.1.2).

Yazı:

- Verilmiş şəklə uyğun söz və cümlələr yazır (st. 4.1.3).
- Feilin zaman şəkilçilərindən düzgün istifadə edir (st. 4.1.2).
- Söz birləşmələri və cümlələrdə qrammatik baxımdan zəruri düzelişlər edir (st. 4.1.2).
- Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçir (st. 4.1.2).

Danişma

Müəllim şagirdləri yönəldici suallar vasitəsilə danışma fəaliyyətinə cəlb edir:

- *Bu bölmədə hansı mətnlərlə tanış oldunuz?*
 – *Hansı mətn daha çox xoşunuza gəldi? Niyə?*

Yazı

1-ci tapşırıq (dərslik). Tapşırıqda şagirdlərə “Sağlam həyat” bölməsinin mövzusuna aid süjetli şəkil kompozisiyası təqdim edilib. Şagirdlər hər şəklə aid bir cümlə yazmaqla bu mövzuda kiçikhəcmli mətn hazırlayırlar.

Diferensial təlim

Tapşırığı yerinə yetirməkdə çətinlik çəkən şagirdlər hər bir şəklə aid ayrı-ayrı sözlər də yaza bilərlər.

Dərslikdə verilmiş ümumiləşdirici tapşırıqlar vasitəsilə bölmə boyu öyrədilmiş oxu və yazı bacarıqları təkrar edilir, möhkəmləndirilir.

İş dəftərində verilmiş ümumiləşdirici tapşırıqlar müəllimə şagirdlərin bu bölmədə tədris edilmiş bilik və bacarıqları necə qavradıqlarını yoxlamağa imkan verir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyar və materiallar əsasında qiymətləndirilir.

Ümumiləşdirici təkrar





1. Hər şəkəl aid bir cümlə yazın.

2. Nögħtalərin yerinə uyğun sözər artrırmalı cümlələri oxuyun.
İstifadə üçün sözər: qeyd etmək, tərtib etmək, maşq etmək

- Camila gün rejimini yazmaq üçün cədvəl
- Toğrul qalib gəlmək üçün hər gün
- Səidə oxuduğu malumatları dəftərinə

3. Hərəkət bildirən sözər uyğun zamanda işlətməkə cümlələri köçürün.

- Düman naməm biziə (**gəlmək**)
- Həzirdə yağış (**yağmaq**)
- Sabah man muzeya (**getmək**)

4. Cümlələri tamamlayıb köçürün.

- Bu hadisədan ... (**başqa, sonra, üçün**) hamı sakitlaşmışdı.
- Tülkü meşəyə ... (**ila, başqa, tərəf**) qaçıdı.
- Səbina ... (**göra, ötrü, üçün**) kitab almışam.

95

Meyarlar	Materiallar
Verilmiş şəklə uyğun cümlələr yazır.	Tap. 1 (D)
Feilin zaman şəkilçilərindən düzgün istifadə edir.	Tap. 2, 3 (D)
Uyğun qoşmalardan istifadə edir.	Tap. 4 (D)
Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir.	Tap. 2, 3 (İ.D)
Sözlər arasındaki sintaktik əlaqədən asılı olaraq düzgün hal şəkilçisi seçir.	Tap. 4 (İ.D), Hüsnəxət

LAYİHƏ

BURAXILIŞ MƏLUMATI

*Ümumtəhsil məktəblərinin 2-cü sinfi üçün
Azərbaycan dili (dövlət dili) fənni üzrə dərsliyin (qrif nömrəsi: 2020-085)
metodik vəsaiti*

Tərtibçi heyət

Müəlliflər

Rafiq İsmayılov
Ülkər Nurullayeva
Aynur Rüstəmova

Layihə rəhbəri

Rafiq İsmayılov

Dil-üslub redaktoru

Dilruba Cəfərova

Texniki redaktor

Rəşad Nəbiyev

Dizayner

Səbinə Vəzirova

Rəssam

Elçin Cabarov

Korrektor

Fəridə Ziyadova

© Azərbaycan Respublikası Təhsil Nazirliyi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vəsitələri ilə yaymaq qanuna ziddir.

ISBN 978-9952-8402-8-5

Hesab-nəşriyyat həcmi: 11,5. Fiziki çap vərəqi: 13.

Səhifə sayı 104. Formatı: 57×82 1/8, Kəsimdən sonra ölçüsü: 195×275.

Şriftin adı və ölçüsü: Calibri 12 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş _____. Tirajı 402. Bakı – 2020.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 07.10.2020

Çap məhsulunu nəşr edən:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş., A.Cəlilov küç., 86).

Çap məhsulunu istehsal edən:
“Çaşioğlu El” MMC (Bakı ş. M.Müşfiq küç., 2 A).

LAYİHE

Pulsuz

LAYİHE